




Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi



Azərbaycan
Milli Kitabxanası

Şəmistan Nəzirli

BİBLİOQRAFIYA

Bakı-2014

Ə19: Ş5
016:821.512.162

Tərtibçi: **Almaz Əliyeva,**
Əməkdar mədəniyyət işçisi

**İxtisas redaktoru və
buraxılışa məsul:** **Kərim Təhirov,**
professor,
Əməkdar mədəniyyət işçisi

Redaktor: **Mehriban Cəfərova**

Şəmistan Nəzirli: bibliografiya /tərt. A.Əliyeva; ixt. red. və burax. məsul K.Təhirov; red. M.Cəfərova; M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası.- Bakı, 2014.- 192 s.

Azərbaycan Milli Kitabxanasının hazırladığı bu vəsait Şəmistan Nəzirli haqqında tərtib edilmiş ilk bibliografik göstəricidir. Vəsaitdə publisistin yaradıcılığını və haqqında olan ədəbiyyatı əks etdirən materiallar 1966-cı ildən 2013-cü ilədək olan dövrü əhatə edir. Azərbaycan və rus dillərində tərtib olunmuş göstəricidə Şəmistan Nəzirinin həyat və fəaliyyətinin əsas tarixləri, tanınmış şəxslərin onun haqqında fikirləri və başqa maraqlı materiallar öz əksini tapmışdır.

Kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

ISBN: 978-9952-25-134-0

© Azərbaycan Milli Kitabxanası, 2014

TƏRTİBÇİDƏN

Görkəmli publisist, nasir, 1978-ci ildən Jurnalistlər Birliyinin, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Həsən bəy Zərdabi adına mükafatın laureatı (2002) Nəzirli Şəmistan Əmiraslan oğlu haqqında olan bu göstərici ilk dəfə tərtib edilir.

Vəsait publisist-tədqiqatçının yaradıcılığının 1966-cı ildən 2013-cü ilədək olan dövrünü əhatə edir. Azərbaycan və rus dillərində tərtib olunmuş göstəricidə Şəmistan Nəzirlinin əsərləri, haqqında dərc edilmiş məqalələr öz əksini tapmışdır. Hər bölmədə materiallar xronoloji qaydada, daxildə isə əlifba sırası ilə qruplaşdırılmışdır.

Bibliyoqrafiyada həmçinin, tədqiqatçı-publisistin həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri, oxucu məktubları da öz əksini tapmışdır.

Vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə sonda köməkçi göstərici tərtib edilmişdir.

Göstərici kitabxanaçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Bibliyoqrafik göstərici haqqında rəy və təkliflərini bildirən mütəxəssislərə və oxuculara əvvəlcədən minnətdarlığımızı bildiririk, təklif və iradlarını Milli Kitabxanaya göndərmələrini xahiş edirik.

Ünvan: AZ-1000, Bakı şəh., Xaqani küç. 57;

E-mail: contact@anl.az; www.anl.az

Tədqiqatçı ömrü və şəxsiyyəti

İstedadlı yazıçı Əlibala Hacızadənin əsərlərinin birində belə bir epizod var: gənc oğlan mövzu götürüb, işləyib, dissertasiya müdafiə edərək alim olmaq fikrinə düşür. Bu məqsədlə zəngin həyat təcrübəsinə malik tanışına müraciət edəndə o deyir ki, hələ tələsmə, qabaqcadan hər şeyi yaxşı-yaxşı fikirləş. Onu bil ki, bu sahə çox böyük fədakarlıq, gərgin əmək, səbr və dözümlülük tələb edir. Gecə-gündüzün kitabxanalarda, arxivlərdə keçəcəkdir, çox zaman həyatın nəşə və sevinclərini unutmaları olacaqsan, şəvə kimi qara saçlarına nə zaman qar ələnməsindən heç özün də xəbər tutmayacaqsan. Əgər bütün bunları qəbul edirsənsə elmi sahəyə gəl, qəlbindəki öteri maraqlı hissi, ucuz şöhrət həvəsidirsə, onda heç ibtidadan bu yola qədəm qoymağın məsləhət deyil.

Həqiqətən də, namizədlik, doktorluq dissertasiyası yazanlar lazımi fakt və dəlilləri toplamaq, elmin mükəmməl qanunları əsasında işləyib araya-ərsəyə gətirmək üçün çox işləməli, alın təri axıtmalı olurlar. Lakin istək və arzuları başa çatdıqdan sonra onların gərgin əməyə bir müddət fasilə vermək, hətta, bu yolu tamamilə davam etdirməmək imkanı da var. Etiraf edək ki, bu gün əvvəlinci nailiyyətlərlə kifayətlənib yerində sayanların sayı daha çoxdur.

Ancaq bütün şüurlu həyatını, varlığını müxtəlif sahələr üzrə tədqiqata sərf edən, ömrünün mənasını yeni-yeni axtarışlarda görənlərin belə bir imkanı yoxdur. Təsədüfi deyil ki, onların axtarışları azman əməyini, fəaliyyətləri ucu-bucağı görünməyən dəryanı, ümmanı xatırladır.

Bu gün adı geniş oxucu, tamaşaçı, dinləyicilərə yaxşı tanış olan tədqiqatçılardan biri Şəmistan Nəzirlidir. O, Bakı Dövlət

Universiteti jurnalistika fakültəsinin məzunu, içərisi qiymətli fakt və materiallarla zəngin olan 30 kitabın müəllifidir. Deməli, təhsil illərində yalnız mətbuatımızın hər birimizdə iftixar hissi doğuran tarixini yox, tədqiqatçılıq peşəsini də öyrənib, bu ağır, məsuliyyətli sahə get-gedə onu ahənrüba kimi özünə elə cəlb edib ki, həyatının mənasını, istək və arzusunu orada, yalnız orada tapmalı olub. Əgər bu amalla yaşamasaydı ömrünün aylarını, illərini şam kimi əridib bu qədər ağır zəhmətə sinə görə bilərdimi? Təbii ki, yox!

Şəmistan Nəzirli tədqiqatçı kimi ilk qələm məhsullarını son kursda oxuyarkən yazıb, mətbuatda nəşr etdirdiyi “Mən Səməd Vurğunu görmüşəm”, “Yazılmamış xatirə” və “Dağlar çobana qaldı” adlı sənədli hekayələri ilə oxucuların diqqətini cəlb edib. Ancaq get-gedə miqyas, sahə genişlənib. Təsadüfi deyil ki, bu əlvanlığın, müxtəlifliyin özü də, sözün müəyyən mənasında, diqqətdən kənar qalmayıb - tədqiqatçının çoxsahəli qələm məhsullarının müxtəlif istiqamətlərdən tədqiqinə gətirib çıxarıb.

Lakin bu, hələ xeyli sonralar olub. O vaxta qədər Şəmistan Nəzirli Səməd Vurğunla əlaqədar xatirələri, müvafiq materialları, fotosəkilləri toplamaq üçün respublikamızın şəhər, rayon və kəndlərini qarış-qarış gəzmiş, Zaqafqaziya respublikalarında, Dərbənddə, Moskvada, Leninqradda (indiki Sankt-Peterburqda), Kiyevdə, Daşkənddə, Xarkovda... olmuş, şairin qələm, məslək və əqidə dostları Mixail Şoloxovla, Konstantin Simonovla, Pavel Antokolski ilə Nikolay Tixonovla... Aleksandr Fadeyevin həyat yoldaşı, keçmiş SSRİ Xalq artisti Angelina Stepanova ilə görüşüb zəngin materiallar toplamış, fotosəkillər əldə etmişdi. Orasını da xatırladım ki, həmin qiymətli fotosəkillər haqqında mətbuatda söhbət açılması, onların “mavi ekranda” nümayişi bu işə yeni bir stimül vermiş, tədqiqatçıya xeyli miqdarda yeni şəkillər göndərilmişdir.

Səməd Vurğunun həyat və yaradıcılığına, ictimai fəaliyyətinə aid sənədli hekayələr iki hissədən ibarət “Vurğun keçib bu yerlərdən”, habelə “Vurğun ömrü”, “Yaddaşlarda yaşayan Vurğun”, “Vurğun ömrü məktublarda” adlı kitablarda öz ifadəsini tapıb. Bu isə vurğunşünaslığa, şairi ürəkdən sevən oxuculara, onun ədəbi irsini öyrənmək həvəsində olan bugünkü və gələcək tədqiqatçılara ən gözəl töhfə deməkdir.

Lakin Şəmistan Nəzirinin mədəniyyətimizin, ədəbiyyat və incəsənətimizin öyrənilməsinə aid tədqiqatları yalnız bununla məhdudlaşmır - başqa səpgili qiymətli nümunələr də var. Məsələn, XIX əsrin istedadlı şairi Abbas ağa Nazirin həyat və yaradıcılığına aid “Millətə xitab”, həmçinin “Nəzirli ocağının üç şairi”, “El şairi Mirzə Səməd”... kimi kitabları bu qəbildəndir. Tədqiqatçı, el ifadəsi ilə demiş olsaq, iynə ilə gor qazmaq əzabına qatlaşıb, nadir nümunələri toplayıb nəşr etdirməklə yanaşı onların bəzilərinə dərin məzmunlu, geniş və əhatəli “Ön söz” və izahlar da yazmış və bu yolla klassik irsi oxuculara daha da yaxınlaşdırmaq, ətraflı tanış etmək, sevdirmək imkanı yaratmışdır.

Tədqiqatçının geniş və əhatəli fəaliyyətində unudulmuş hər b tariximizin öyrənilməsi çox mühüm yer tutur və onun əməyinin, demək olar ki, ana xəttini təşkil edir. Odur ki, bu sahəyə aid axtarışları daha zəngindir. Bunu bir sıra ibrətamiz dəlillərin timsalında da aydın görmək və göstərmək olar. Nümunə üçün belə məlum bir həqiqəti yada salaq: bir vaxtlar keçən əsrin iyirminci illərinə qədər Azərbaycanda yalnız iki generalın – Əli ağa Şıxlinski və Səməd bəy Mehmandarovun olduğu güman edilirdi. Lakin Şəmistan Nəzirinin gərgin axtarışları sayəsində onların sayının hələlik 69 olduğu müəyyənləşdirilib, danılmaz faktlarla, təkzibolunmaz dəlillərlə sübuta yetirilib. Kim bilir, gələcəkdə, ola bilsin ki, hətta, yaxın gələcəkdə bu rəqəm 70-ə

çatacaq, hətta, 70-i də ötəcək.

İftixar hissi doğuran həm də budur ki, onun tədqiqatları sayəsində ilk vitse admiralımız İbrahim bəy Aslanbəyovun, general Yaqub Quliyevin, Yadigarov qardaşlarının, fransız imperatoru Napaleon Bonopartın yavəri, polkovnik Rüstəm bəy Rza oğlu Qarabağlının... heç də kənar millətlərin nümayəndələri deyil, məhz azərbaycanlı olması konkret, inandırıcı, heç bir şəkksübhəyə yer qoymayan faktlarla sübuta yetirilib.

Yeri gəlmişkən xatırladaq ki, Sevostopol şəhər muzeyində erməni mənşəli qadının dünya şöhrətli vitse-admiralımız öz xalqının adına çıxmaq cəhdi, bu məqsədlə sənədlərin saxtalaşdırılması və həmin bədnam əməlin Şəmistan Nəzirli tərəfindən tutarlı dəlillərlə ifşa edilməsi, həmçinin İbrahim bəy Aslanbəyovun adına Oxot dənizində bərxəzin, Sakit okeanda adanın olması, onun digər yüksək dövlət mükafatlarına layiq görülməsi barədə “Üçlərin üçüncüsü” adlı məqaləmdə yazmışam. Onları bir də təkrar etmək istəmir, ancaq vacib, çox vacib bir məsələni xatırlatmağı zəruri sayıram.

Bu yaxınlarda mətbuatdan oxuduğum bir informasiya qəlbimizdə qəribə təəssürat oyatdı. Həm bərk sevindik, həm də qayğılar, dərin düşüncələr bizə rahatlıq vermədi. Sevinməyimizin Ukraynada yaşayan həmyerlilərimizin respublikanın paytaxtı Kiyevin görməli bir yerində İbrahim bəy Aslanbəyovun əzəmətli heykəlini ucaltmaq istəyi idi. Bu günlərdə deyilənlərə görə, həmin niyyət reallaşıb.

Həmin məsələ ilə bağlı şəkildə, ürəyimdə, nə gizlədim, ixtiyarsız olaraq çətin, yəqin ki, heç baş tutmayacaq bir arzu oyandı: kaş o əzəmətli heykəlin yanında Şəmistan Nəzirlinin də kiçik, çox kiçik bir büstü qoyulardı: dünya şöhrətli sərkərdəmizi ermənilərin caynağından qoparıb özümüzə qaytardığına görə.

Həm də burada xüsusi əhəmiyyət kəsb edən bir məqam var. Belə ki, torpaqlarımızın iyirmi faizinin erməni qəsbkarları tərəfindən işğal edildiyi, saysız-hesabsız qətlər törədildiyi, bir milyondan artıq insanın öz doğma yurdlarından didərgin salınıb, qaçqın, köçkün həyatı keçirdiyi, qiymətli maddi-mədəniyyət abidələrimizin talan edildiyi bir şəraitdə hərbi tariximizi öyrədib sevdirməyin, xüsusən gənclərimizi hərbi vətənpərvərlik ruhunda tərbiyə etməyin əhəmiyyəti böyükdür.

Deməli, bu sahəyə aid tədqiqatları insanların hərbi tariximizin öyrənilməsinə, müəyyən səviyyədə qiymətləndirilməsinə aid maraq və mənəvi tələbatı da təmin edilmiş olur. Bu mənada müəllifin “Qərribə talelər”, “Əfsanəvi Mixaylo”, “Qacarlar”, “Cümhuriyyət generalları”, “Daş Salahlı Məmməd Koxa”, “Tam artilleriya generalı Səməd bəy Mehmandarov”, “Kırım dəftəri”, “Qarxunlu Əşrəf bəy”, “Arxivlərin sirri açılır”, “Topoqraf general İbrahim ağa Vəkilov”, “General Yadigarov qardaşları”, “General Əliağa Şıxlinski ömrü”, “Güllələnmiş Azərbaycan generalları”, “Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbov”... (iki dildə - rus və azərbaycanca) kimi kitabları həmin məsələ ilə əlaqədar çox mühüm əhəmiyyət kəsb edir.

Göründüyü kimi, hərbi tariximizə aid kitabların hələ təkcə adlarının sadalanması xeyli vaxt aparır. Əgər oradakı faktların toplanması, təhlil süzgəcindən keçirilməsi prosesini nəzərə alsaq görərik ki, ömrünün, bəlkə də, yarından çoxu kitabxanalarda, əlyazmaları institutlarında, müxtəlif arxivlərdə, bir sözlə, ardıcıl və səmərəli axtarışlarda keçib. İrili və xırdalıqından asılı olmayaraq hər faktda, sənəddə xalqımızın, onun şanlı keçmişinin tarixinə aid əlamət gəzir, nişanə axtarır. Bunları tapanda bütün dünyanın sevinci sanki qəlbinə hopur, özünü bəxtəvər sanır.

Təhriflərə, ədalətsizliklərə, qərəzli münasibətə rast gələndə isə sanki varıandan yox olur, həm də bu işə dərhal etirazını, narazılığını, qəzəbli münasibətini bildirir.

Məsələn, belə bir fakta diqqət yetirək.

Haqqında ümumi şəkildə danışdığımız ədalətsizliyə, etinasızlığa, qərəzkar münasibətə vaxtilə Moskvada kütləvi şəkildə nəşr olunmuş səkkiz cilddən ibarət “Hərbi ensiklopediya”da yol verilmişdi. Orada müxtəlif xalqlara aid ayrı-ayrı generallar və polkovniklər haqqında söhbət açılmış, ancaq cəsur generallarımız “Rus artilleriyasının allahı” Əliağa Şıxlınskinin, həmçinin Səməd bəy Mehmandarovun adı belə çəkilməmişdi. Bunu gördükdə Şəmistan Nəzirli bərk dilxor olub və nəşriyyatın ünvanına giley və qəzəb dolu bir məktub göndərib, yol verilmiş ciddi qüsurun səbəbi ilə maraqlanıb. Həmin məktub, generallar barədə konkret fikir bildirmələri üçün M.Fruze adına Ali Hərbi Akademiyaya göndərilib. Görünür, orada da nöqsanın böyüklüyü, yolverilməzliyi qeyd olunub. Nəticədə nəşriyyatın Şəmistan Nəzirliyə göndərdiyi məktubda həqiqətən ciddi qüsurə yol verilməsi və xətanın gələcək nəşrdə hökmən nəzərə alınacağı göstərilib. Lakin SSRİ-nin süqutu “Hərbi ensiklopediya”nın nəşrini qabaqlayıb.

Ancaq Şəmistan Nəzirli özündən asılı olduğu qədər burada da xeyli iş görüb. Belə ki, Əliağa Şıxlınskinin “Xatirələr”ini ona geniş izah və qeydlər, həmçinin əhatəli müqəddimə yazmaqla yenidən nəşr etdirib. Eyni zamanda Səməd bəy Mehmandarovu da unutmayıb.

Başqa bir faktı da yada salaq.

O, Leninqradda yaşayan Murad Məmmədov adlı müəllifin pəhrəman təyyarəçimiz Hüseyn Bala oğlu Əliyevin hərbi şücaəti barəsində rus dilində yazmış olduğu sənədli povesti tərcümə edib,

ona “Ön söz” yazıb, əsəri kitab şəklində oxuculara çatdırıb.

Bəziləri haqqında qismən söhbət açılan kitablar müəllifin hələ nəşr olunmuş əsərləridir. Bəs nəşr olunmayanlar? Onların adını çəkməzdən əvvəl növbəti nəşrlərin nə qədər zəruri olması barədə səciyyəvi faktı yada salaq. Salyan rayonunda Şəmistan Nəzirliyə Rahib adında orta yaşlı bir kişi ilə tanış edib vaxtilə mənə dediklərini bilavasitə ona çatdırmasını istədim. Rahib dedi ki, Qarabağ uğrunda döyüşlərin könüllü şəkildə iştirakçısı olmuşam. Bir dəfə hərbi əsirləri dəyişməli idik. Əməliyyatın başlanmasına hələ xeyli qalırdı. Qarşı tərəfin nümayəndələri-ermənilərlə istər-istəməz müxtəlif məsələlərdən söhbət açmışdıq. Söz “Uzaq sahillərdə” adlı bədii filmə düşdü. Erməni dedi ki, mənəim dayım Mehdi Hüseynzadə ilə birlikdə döyüşüb. O, həmin filmə baxandan sonra demişdi ki, burada göstərilənlər Mehdi Hüseynzadənin qəhrəmanlığının heç yüzdə biri də deyil.

Hətta, erməninin belə ixtiyarsız olaraq barəsində iftixarla söz açdığı əfsanəvi qəhrəmanımız haqqında Şəmistan xeyli vaxtdır ki, “Əfsanəvi Mixaylo” adlı iri həcmli bir əsər yazıb. Həmçinin “Generel Əliəğa Şıxlinski və silahdaşları”, “1930-cu illərdə Şəki üsyanı” yaxud “Bizim elli şairlər”... kimi əlyazmaları da bütünlüklə nəşrə hazırdır.

Lakin dəyəri, sözün ən geniş mənasında ölçüyə sığmayan tədqiqatlar, azman təbiətli tədqiqatçılar da var ki, bütün el-obanı, xalqı, milləti yaradır, ömrünü bu yolda şam kimi əridir. Odur ki, belələrinə lazımı köməklik göstərmək hər kəsin ümdə borcu, şərəfli vətəndaşlıq vəzifəsidir.

Tədqiqatlar barədə söylənilənləri eynilə kitablara da aid etmək olar. Onlar da öz mahiyyətinə, dəyərinə görə iki qismə ayrılır. Xüsusən müasir şəraitdə nəşr məhsullarına münasibət xeyli dərəcədə dəyişib. Meyar, ölçü hissi əvvəlkilərdən əsaslı

şəkildə fərqlidir. Bu, hər şeydən əvvəl nadir adamlara, istedadlara məxsus olan fəaliyyət sahəsinə kütləvi axınla bağlıdır.

Belə bir şəraitdə əksər kitablar çox az sayda, yalnız dost-tanışlara paylanmaq üçün nəşr edilir. Lakin bəzən avtoqrafla yazılıb verilmiş kitablar da oxunmur. Bu fikri bir qədər də genişləndirmək olar.

Ürəkağrıdıca olsa da, təəssüf ki, faktdır, günümüzün reallığıdır bu. Lakin nə yaxşı ki, müstəsnaqlıq halları da var. Bunu elə Şəmistan Nəzirinin fəaliyyətində aydın görmək olar. Təsadüfi deyil ki, Murad Məmmədovdan tərcümə və nəşr etdirdiyi, Şəmistanın “Ön söz” yazdığı kitabı 1984-cü ildə 20, Əliağa Şıxlınskinin “Xatirələr”i 1985-ci ildə rus və Azərbaycan dillərində 60 min, “Azərbaycan generalları” 1991-ci ildə 100 min sayda nəşr olunub.

Bilavasitə öz kitablarının sayı da mənəvi mədəniyyətə bu gündü münasibət baxımından heç də az deyil. Lakin bu, hələ məsələnin bir tərəfidir. Fərəh doğuran digər cəhət onlara münasibət, maraqdır. Belə ki, həmin kitabların bir çoxu, xüsusən, “Güllənəmiş Azərbaycan generalları” adlı əsər məğazalarda müəllifin müəyyənləşdirdiyi dəyərdən qat-qat artıq qiymətə oxuculara təklif olunur və satılır. (Bu əsər ikinci dəfə təkrar nəşr olunmuşdur). Elə təkcə bu faktın özü tədqiqatçı yaradıcılığına, onun gərgin və səmərəli əməyinin bəhrəsinə böyük oxucu marağının, mənəvi tələbatının olmasından xəbər verir.

Bu isə fəaliyyətinin ümumi tərəfləri ilə yanaşı, həm də Şəmistan Nəzirini digər həmkarlarından əsaslı şəkildə fərqləndirən spesifik xüsusiyyətlərlə bağlıdır. Yəni, müəllif ağır zəhmət sayəsində əldə etdiyi faktları heç də quru şəkildə oxuculara təqdim etmir. Bilavasitə yazı prosesində onun tədqiqatçı qələmi, publisist, yazıçı qələmi ilə əvəz olunur. Təsadüfi deyil ki,

əksər yazıları təkcə yalnız axtarışların, onun səmərəli nəticələrinin deyil, həm də bədii təxəyyülün məhsuludur. Bu məqsədlə o, ən qiymətli məxəzləri, səciyyəvi faktları mənbəni göstərməklə bəzən epigraf şəklində qələmə alır. Sonra isə müvafiq süjet və kompozisiya qurur, qəhrəmanları, hadisə iştirakçılarını danışdırır, bilavasitə onların özünə söz verir. Nəticədə belə bir vasitə ilə hər kəsin daxili aləmini, mənfə və müsbətliyindən asılı olmayaraq, məənəviyyatını ortaya çıxarmış, təzahür etdirmiş olur.

Bəli, bu kimi əlamətlərin əsərin oxunaqlılığına, ideya-məzmun dəyərinin, bədii estetik təsirin güclənməsinə təsiri böyükdür. Çünki, maraqlı quruluş, məntiqi mühakimə, yığcam, düşünlümlü dialoqlar, yeri gəldikcə xalq yaradıcılığı nümunələrindən istifadə üsulları hasilə gətirilmiş əsərlərin müvəffəqiyyətində, onun oxucu rəğbəti qazanmasında heç də az əhəmiyyətli rol oynamır. Bu mənada Şəmistan Nəzirlinin bir çox tədqiqatları səndəli hekayə təsiri bağışlayır, hətta, fakt, sənəd baxımından qiymətli tapıntı ilə yaradıcı təxəyyülün vəhdəti ürəklərə nüfuz edib, oxucunu təsirləndirir, onda konkret hadisə və faktlara aydın münasibət yaradır. Görünür, yaradıcılığa bilavasitə sənədli hekayələrlə başlaması heç də təsadüfi deyilmiş.

Həmçinin bu da bir həqiqətdir ki, həmin sahəyə diqqət yetirən yalnız sırayı oxucular, mütaliəsevərlər deyil, həm də ziyalılar, elm, mədəniyyət sahəsində çalışan mütəxəssislərdir.

Fikir ümumi səciyyə daşımada deyə onun konkret faktlarla əsaslandırılmasına ehtiyac duyulur.

Əvvəla, orasını xatırladaq ki, tədqiqatçının həyat və fəaliyyətinə dair heç də az yazılmayıb. “Bibliografiya”dan da görüldüyü kimi, həmin sahədə “fəallıq” bizə məxsusdur. Lakin bu, əslində ancaq kəmiyyət göstəricisidir. Çünki tədqiqatçının əməyinin analitik təhlili, dəyəri, ən yaxşı qiyməti mərhum Xalq yazığımız

Qılman İlkin tərəfindən verilib.

Həm də maraqlıdır ki, yazıcının Şəmistana qayğısı, humanist münasibəti hələ onu tanımadığı, üzünü görmədiyi illərdən başlayıb. Belə ki, Şəmistan Nəzirli hərbi xidmət zamanı Qazaxıstanda əsgərlər arasında yeganə azərbaycanlı olması və buna görə bərk darıxıb doğma xalqı, vətəni, doğma dili, mühiti üçün sıxıntı çəkməsi barədə “Azərbaycan” jurnalına bir məktub göndərir, müəyyən məbləğdə pul da yola salıb xahiş edir ki, jurnalın təzə nömrələrindən ona çatdırsınlar. Jurnalın baş redaktoru Qılman İlkin müdrik bir ağısaqqal, mənəvi ata qayğısı ilə tanımadığı gəncə cavab məktubu yazıb ona darıxmamağı, hərbi xidmətini layiqincə icra etməsini, özünə yeni mühiddə dost-danış tapmasını tövsiyə edir. Sonra lazım olar deyə üzr istəyə-istəyə pulu geri qaytarmasını, xidmətini başa vurana qədər ona jurnalın təzə nömrələrinin göndəriləcəyini bildirir və belə də edir.

Şəmistan hərbi xidməti başa vurduqdan sonra bu xeyirxah insanla görüşür, yaradıcılığa başlayanda ondan lazımı kömək və tövsiyələr alır. Bu minvalla Qılman müəllim Şəmistan Nəzirlinin uğurlarına ən çox sevinənlərdən olur, ayrı-ayrı məqalələrində yaradıcılığını geniş və əhatəli şəkildə təhlil edir, bu barədə ürək genişliyi ilə çox qiymətli fikirlər söyləyir. Onun elə Şəmistan Nəzirlinin fəaliyyətini ön cəbhədə, səngərdə, düşmənlə vuruşan əsgərlərin şücaəti ilə müqayisə etməsi deyilənlərə nümunə ola bilər.

Qılman İlkinin yazdığı kimi “...Hərbiçilər arasında elə general var ki, onlar bizə məlum deyil. Yalnız itigözlü, sayıq, inadkar tədqiqatçılar lazım idi ki, hərbi cəbhələrində xariqələr yaratmış belə adamlarımızı axtarıb, özümüzə qaytarsın. Bu tədqiqatçıların biri, bəlkə də birincisi Şəmistan Nəzirlidir. Onun bu sahədə gördüyü iş qalın-qalın kitab müəlliflərinin zəhmətindən

də qat-qat yüksəkdir. O, hər dəfə arxivlərdə olarkən okean dərinliklərinə baş vurub, oradan qiymətli mirvarilər çıxaran qəvvəs kimi əliboş qayıtmır... yeni bir hərbcimizi axtarıb üzə çıxarır”.

Bütün bunlar müxtəlif mətbuat orqanlarında, kitablarda yazılanların əlamət və işartılarıdır. Lakin hələlik qələmə alınmayan, ancaq əhəmiyyət və dəyərinə görə diqqəti cəlb edən başqa faktlar da var. Onların da bəzilərinə yığcam şəkildə diqqət edək.

2011-ci il mart ayının 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçıları Teatrında ədəbiyyatımızın tanınmış klassiklərindən olan Abdulla Şaiqin anadan olmasının 130 illik yubiley tədbiri keçirilirdi. Onda Şəmistan Nəzirli ilə görüşən mərhum akademik Bəkir Nəbiyev həyat yoldaşını nişan verərək dedi:

- Sənin axtarış və tədqiqatlarının, araya-ərsəyə gətirdiklərinin vurğunudur.

Ədalət naminə həmçinin bir faktı da yada salmaq lazım gəlir.

Hələ indiyə qədər heç bir mükafata layiq görülməyən, lakin buna çox haqqı olan Şəmistan Nəzirli əsla ruhdan düşməyib öz işini əvvəlki inadkarlıq və əzmkarlıqla, səy və səbatla davam etdirir. Belə bir təbiətli adam nə zamansa bibliografiasının hazırlanacağını heç ağına da gətirmirdi. Ancaq nə yaxşı ki, bu barədə düşünən, təşəbbüs göstərən, qərar verən tapılıb.

Onun kimliyi barədə danışmazdan əvvəl bir sualı aydınlaşdırmağa çalışaq: ömür nə zaman mənalı, xoş və ürəkaçan olur? Həyat üzə güləndə, daha doğrusu, insanın üzünə güləndə. Bəs nə zaman insanın üzünə gülür həyat? İlk sualın cavabı birmənalı, ikincininki isə saysız-hesabsız, intəhasızdır. Çünki uğurluluğun, bəxtin, tələyin insana yar olmasının əlamətləri, təzahür formaları müxtəlifdir. Şair həmin çoxluğun biri üzərində dayanaraq suala konkret, dolğun və poetik şəkildə cavab verir: İnsanın qədrini insan biləndə!

Doğrudan da, əməyinə başqaları tərəfindən, həm də təmən-nasız şəkildə, bəzən heç özünün bilmədiyini, gözləmədiyini, təsəvvürünə gətirə bilmədiyini məqamlarda layiq olduğu qiymətin verilməsi çox xoş və ürəkaçandır. Bu, bir tərəfdən yüksək mədəniyyət, qədirşünaslıq, alicənablıq əlamətidir, digər tərəfdən qarşı tərəfin qəlbini iftixar və qürur hissi ilə doldurur. Onu uca zirvələrə, daha yeni, əzəmətli vəzifələr uğrunda mübarizəyə səfərbər edir.

Vəzifənin layiqincə yerinə yetirilməsi üçün, təbii ki, Şəmiştan Nəzirinin özü də bu işə cəlb edilib. Bu minvalla onu gözləyən daha mühüm, son dərəcə gərəkli işlərdən vaxt tapdıqca müəyyən müddət ərzində tədqiqatçı həm də bilavasitə öz yaradıcılığının, qələm məhsullarının tədqiqatçısına çevrilib.

İctimai Televiziya və Radio Yayınları Şirkəti Şəmiştan Nəzirinin həyat və yaradıcılığı barədə sənədli film hazırladı. İyun ayının altısında film yarım saatdan artıq bir vaxtda nümayiş etdirildi. Nəticədə, məşhur tədqiqatçı haqqında bilik, məlumat daha da artdı. Bunun üçün müvafiq göstərişi verənə də, tapşırığı yerinə yetirənlərə də ürəkdən minnətdarıq.

Tədqiqatçının həyat və yaradıcılığı barədə ayrı-ayrı illərdə müxtəlif ali məktəblərdə, o cümlədən məzunu olduğu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində bakalavr və magistr pilləsində 3 buraxılış işi və dissertasiyanın yazılıb müvəffəqiyyətlə müdafiə olunması da yada salınmalıdır.

Deyirlər ki, bir nəfər tanışından xəbər alır:

- Bəlkə qırx illik şərabın ola?
- Varımdır.
- Ver, içim.
- Vermərəm.
- Niyə?
- Məlum məsələdir ki, niyə: hər istəyəyə versəydim şərab

qalıb qırx illik olmazdı.

Həmin baməzə söhbətin çox sahəyə, elə tədqiqatçılıq fəaliyyətinə də aidıyyatı var. Əgər tədqiqatçı ömrünü istirahətdə, rahatlıq şəraitində keçirməyə üstünlük verib, əzab-əziyyətli saatları, gün, ay və illəri bir-birinə calamasa uğurun, nailiyyətlərin bu günkü zirvəsinə çata bilərmə?

Təbii ki, yox! Üzüntülü axtarışlar, gərgin və fədakar əmək, qiymətli tapıntılardır onu ali məqama yetirən. Belə yerdə sadə, lakin sadə olduğu qədər də təbii bir tələb yada düşür: Verməsən, almazsan! Bir qədər dərin fikirləşəndə görərsən ki, hələ məsələnin məntiqi nəticəsi, heç də eyni, hətta, oxşar olmayan davamı da var. Belə ki, verdiklərin, daha doğrusu, sərf etdiklərin sənin bilavasitə şəxsi həyatın, onun əyləncə, istirahət, sevinc və nəşələri hesabına əldə etdiyən misilsiz tapıntılar isə bütünlüklə dövlətin, xalqın, cəmiyyətiindir. Bunları düşünəndə, müqayisə edəndə fərəhdən, qürur hissindən axı qəlbin necə dağa dönməsin?!

Sözlərin əyani şəkildə təsdiqi kimi dahi şairimizin dillər əzbəri olan beytini yada salmaq:

*Füzuli dərd əlindən dağa çıxdı,
Dedilər bəxtəvər yaylağa çıxdı*

Bəli, hər birimiz yorulanda dinclik, asudəlik üçün istirahət evlərinə, sanatoriyalara getməyə, fiziki, mənəvi dincliyə, asudəliyə, həmçinin həkim nəzarətinə, müalicəyə can atırıq. Şəmistanın da güzarı indi belə bir məkana düşüb. Yəni, “Mən bu sətirləri yazdığım dəmdə” o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Görədil kəndindəki istirahət evində idi. Ancaq həmin adla oradakı gərgin fəaliyyəti arasında heç bir uyğunluq yoxdu. Bunu mən yanına gedərkən öz gözlərimlə gördüm. Gördüm ki, kitabları, yığın-yığın qiymətli faktlardan ibarət saysız-hesabsız

vərəqləri masaların üstünə çin-çin düzüb, hansısa gələcək əsərini yazır, hansısa əlyazmasını daha da təkmilləşdirir, kamilləşdirir.

Qiyətli, olduqca qiymətli yaradıcılığı üçün ona bu gözəl şə-raiti yaradanlara ürəyimdə dönə-dönə afərin dedim...

Nəhayət, bir məsələyə də aydınlıq gətirməyin vacibliyi hiss olunur. Düşünürəm ki, Şəmistan Nəzirli haqqındakı materialları bütünlüklə mütaliə edənlərdə sual yarana bilər: fəaliyyətinin ilk dövrlərinə aid nə üçün bu qədər çox yazılıb?

Burada yenə də bir lətifə yada düşür. Deyirlər ki, bir məclisdə hərə öz hünərindən danışır. Molla Nəsrəddin də ortada tar olma-dığını görüb mahir tarzən olduğunu söyləyir. Söz ağzından çıxar-çıxmaz “mərdümazarın” birisi haradansa sədəfli tar gətirib deyir:

- Çal, feyziyab olaq.

Molla Nəsrəddin əlacsız şəkildə mizrabı eyni yerdən simlə-rə toxundurur. Deyirlər ki, Molla əmi, tarı elə çalmazlar, gərək mizrabı simlərin üstündə gəzdirəsən. Dildən pərgar olan Molla Nəsrəddin onlara belə cavab verir:

- Mizrabı sim üstündə gəzdirmək naşı çalğıcıların işidir. On-lar havalarını axtarır. Mən ki, əlhəmdülillah, ustayam, tarı əlimə alan kimi öz havamı tapmışam.

Ancaq Şəmistan Nəzirli barəsində əvvəllər də çox yazılma-sı təkcə “havanın tapılması ilə” bağlı deyil, bu iş həm də tədqiq-atçını, necə deyərlər “cuşa gətirmək”, onda özünə inam hissini gücləndirmək, əzmini, iradəsini daha da artırmaq niyyətindən irəli gəlib. Həmçinin qeyd etmək ki, yazanlar bir işi də unutma-yıblar: guman ediblər, daha doğrusu, ürəkdən inanıblar ki, şeir yazmasa da, özünə ustad saydığı ulu Səməd Vurğunun “Alqışlara aldanmayaq, alqışlar da gedər bada” tövsiyəsini yaddan çıxarmır.

Belə də olub. Nəticə də göz qabağındadır. Ancaq qarşıdakı işlərin də sayı çox, sanbalı, məsuliyyəti daha ağırdır...

İrəlidə söylənilənlər Şəmistan Nəzirlinin zəhmətsevərliyi,

tədqiqatçılıq məharəti, onun məzmun və məna dəyəri barəsində, şübhəsiz ki, müəyyən təsəvvür yaradır. Lakin mövzunun tamlığı, əhatəliliyi naminə söylənilməsi vacib olan başqa dəyərlər də var. Buda müəllifin yaradıcılığı ilə bilavasitə həmahəng olan, onu daha da əhəmiyyətli edən, tədqiqat sahibinin, tədqiqatçının bilavasitə öz şəxsiyyəti, onun dilə, yazıya gətirilməsi çox vacib olan mənəvi keyfiyyətləridir.

Həmişə bəlli olduğu kimi, məxəzlərin dərinliyinə baş vurub, son dərəcə qiymətli faktları aşkara çıxarmaq hələ azdır. Onu araya-ərsəyə gətirib, ictimaiyyətin mühakiməsinə vermək də gərəkdir. Bu isə bəzən heç də asan olmur, tədqiqatçıdan zəhmətsevərliklə yanaşı başqa bir keyfiyyəti – cəsarət və hünəri də tələb edir. Çünki aşkara çıxarılan faktlar, ciddi, çox ciddi tədqiqat və tənqidlər, onların yönəldiyi ünvanlar, ilk növbədə görkəmli nüfuz sahibi olmuşların səlahiyyətli varisləri tərəfindən heç də birmənalı şəkildə qarşılanmır, ciddi narazılığa, tənqid və təkzibə, münasibətlərin soyuqlaşmasına və gərginləşməsinə gətirib çıxarır. Deməli, dəyərli faktları üzə çıxarmaq gərgin əmək, onların bəzilərini, necə deyərlər, faş etmək isə şücaət, müəyyən mənada qəhrəmanlıq tələb edir.

Bütün bunlar Şəmistan Nəzirliyə yalnız cəfəkeş, son dərəcə səmərəli fəaliyyət göstərən bir tədqiqatçı kimi deyil, eyni zamanda yüksək mənəvi keyfiyyətləri bir-birini tamamlayan kamil şəxsiyyət kimi danışmaq, yazmaq imkanı verir...

Mahmud Mahmudov,
Bakı Dövlət Universiteti
Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi
kafedrasının dosenti

Şəmistan Nəzirinin həyat və fəaliyyətinin əsas tarixləri

- 1942** - Nəzirli Şəmistan Əmiraslan oğlu avqust ayının 27-də Qərbi Azərbaycanın Noemberyan rayonunun Yuxarı Körpülü kəndində anadan olmuşdur.
- 1950** - Yuxarı Körpülü kənd məktəbinin birinci sinfinə getmişdir.
- 1958** - Ailəsi Azərbaycana köçmüşdür;
- İlk ədəbi fəaliyyətə “Sovet Ermənistanı” qəzetində çıxan kiçik məqaləsi ilə başlamışdır.
- 1960** - Dəvəçi rayonundakı 1 saylı şəhər orta məktəbində təhsilini başa vurmuşdur.
- 1960-1961** - Bakı şəhərindəki 5 saylı Peşə texniki məktəbində oxumuşdur.
- 1962-1965** - Keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur.
- 1967-1972** - Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almışdır.
- 1971** - Dekabr ayının 30-da “leytenant” rütbəsi almışdır.

- 1972-1973** - Əmək fəaliyyətinə indiki N.Tusi adına Pedaqoji Universitetin “Gənc Leninçi” qəzeti redaksiyasında ədəbi işçi kimi başlamışdır.
- 1973-1991** - Azərbaycan Respublikası Televiziya və Radio Şirkətində Hərbi vətənpərvərlik redaksiyasında redaktor, böyük redaktor və baş redaktor vəzifələrində çalışmışdır.
- 1976** - Oktyabr ayının 14-də “baş leytenant” rütbəsi almışdır.
- 1991-1992** - Azərbaycan Dövlət Ensiklopediyasının “Xatirə” redaksiyasında şöbə müdiri işləmişdir.
- 1992-1996** - Avqust ayının 19-dan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi-Elmi Tədqiqatlar İdarəsində Hərb tarixi şöbəsinin rəisi olmuşdur.
- 1993** - Noyabr ayının 25-də “kapitan” rütbəsi almışdır.
- 1994** - May ayının 24-də “mayor” rütbəsi almışdır.

- 1995** - “Qacarlar” əsərinə görə İran-Azərbaycan Dostluq Cəmiyyətinin birinci dərəcəli mükafatına layiq görülmüşdür.
- 1996-1998** - Müdafiə Nazirliyində baş elmi işçi vəzifəsində çalışmışdır;
- Azərbaycan Respublikası Televiziya və Radio Şirkətində “Hərbi proqramlar və Sənamə” baş redaksiyasının baş redaktoru işləmişdir.
- 1996** - Xalq şairi Səməd Vurğun haqqında silsilə əsərlərinə görə “Səməd Vurğun” fəxri diplomuna layiq görülmüşdür.
- 1998** - İyun ayının 23-də “polkovnik-leytenant” rütbəsini almışdır.
- 1999** - Hərbi vətənpərvərlik mövzusunda tarixi publisistik əsərlərinə görə “Elm” fondunun “İlin ən yaxşı kitabı” mükafatına layiq görülmüşdür.
- 2002** - Həsən bəy Zərdabi adına Respublika mükafatına layiq görülmüşdür.
- 2004** - “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə təltif olunmuşdur;

- “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif olunmuşdur;
- “Səməd Vurğun” mükafatına layiq görülmüşdür.

2012

- Müdafiə Nazirliyinin Hərbi Elmi Mərkəzinin Hərb tarixi şöbəsində polkovnik-leytenant rütbəsində baş elmi işçi olmuşdur;
- Hal-hazırda polkovnik-leytenant rütbəsində istifadədir;
- 28 noyabr tarixində Azərbaycan Mətbuat Şurası tərəfindən “H.B.Zərdabi irsinin tədqiqi, təbliği sahəsindəki xidmətlərinə və onun 170 illik yubileyinə görə” diplomla təltif olunmuşdur;
- 28 dekabrda “Savalan” qəzeti Şəmistan Nəzirliyə gənc nəslin humanizm, milli dəyərlərə məhəbbət, xalqa sədaqət, vətənpərvərlik ruhunda tərbiyə edilməsində göstərdiyi xidmətlərinə görə Fəxri Fərmanla təltif etmişdir.

Görkəmli şəxsiyyətlər Şəmistan Nəzirli haqqında

Əziz Şəmistan! Siz babaları axtaran kimi, kaş balalar da bir gün Sizi axtara. Buna əminəm. Axtaranı axtararlar.

Hüseyn Arif,
Xalq şairi

Bizim Səməd Vurğunumuzun dolaşdığı diyarları qarış-qarış gəzib, onun əfsanəvi hekayətlərini toplayıb əbədiləşdirən Şəmistana uğurlar arzulayıram.

İsmayıl Şıxlı,
Xalq yazıçısı

Şəmistan xüsusilə o şəxsləri, o xadimləri bizlərə tanıtdı ki, onların ancaq adlarını eşitmişdik, şəxsiyyətlərini öyrənmək isə qismətimizə düşməmişdi. O, bu adamların üzərindəki məşum pərdələri cəsarətlə qaldırdı və həqiqət aşkar edildi.

Şəmistan publisist-araşdırıcıdır. O, tarixçilərdən bir çox baxımdan fərqlənir. Tarixçi üçün ikinci və ya üçüncü dərəcədə əhəmiyyətli olan məsələlər publisist-araşdırıcı üçün birinci dərəcəli məsələyə çevrilir. Çünki publisist-araşdırıcı onlardan yeni şirələr çəkir, yeni rənglər alır. Publisist tədqiqatçı öz araşdırmalarında daha çox yaradıcılığa meyl edir. Təsvir etdiyi adamların daxili psixoloji aləmini təşrih edir, xarakterini açır. Adi tarixçidən fərqli olaraq, hadisələrə müdaxilə edir, qələmə aldığı qəhrəmanları bədii ifadələrlə canlandırır. Bütün bu dediklərimizi onun 1991-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən buraxılmış

Şəmistan Nəzirli

“Azərbaycan generalları” kitabında görmək olar. Mən onu 1991-ci ilin ən uğurlu kitablarından biri hesab edirəm. İstər mövzu və istərsə də yazılış tərzilə çox təravətli olan bu kitabda xalqımızın bütöv bir nəslinin – hər b xadimlərimizin tarixini öyrənmək olar.

Qılman İlkin,
Xalq yazıçısı

Şəmistan Nəzirli son dərəcə zəhmətkeş bir tədqiqatçıdır. Zəhmətkeş olduğu qədər də sadə, güləruz, vətənpərvər bir şəxsdir. Ömrünü həsr etdiyi mövzular elə onun vətənə bağlılığının bir işarəsidir. Özü də Şəmistan elə bir mövzunun araşdırıcısıdır ki, onun qələmindən çıxan heç bir sətir xalqımızın qəhrəmanlıq tarixinin canlandırılması və gənclərimizin də bu qəhrəmanlıq ənənələri üzərində tərbiyə edilməsi üçün misilsiz əhəmiyyətə malikdir.

Çingiz Məmmədov,
general-leytenant

Mənəvi mədəniyyətimizin, elm və tariximizin canlı heykəli, fədakar tədqiqatçı dostum Şəmistan Nəzirli tədqiqatçılar üçün örnəkdir.

İsa Həbibbəyli,
akademik

Kaş millətin, torpağın qeyrətini çəkən, cəsarəti ilə fərqlənən, ordunu və ədəbiyyatı özündən artıq sevən Şəmistan Nəzirliyə sayı bir az da olsa çox-çox olaydı...

Vaqif Arzumanlı,
professor

Əziz dostum, tədqiqatçı həmkarım, arxivlərdə pənahım, istedadlı alim, gözəl insan Şəmistana ən gözəl uğurlar diləyirəm.

Xeyrulla Məmmədov,
professor

Hörmətli Vətən oğlu Şəmistan Nəzirli!

Sizin tədqiqatlarınızı maraq və minnətdarlıq hissiylə müntəzəm izləyirəm.

Mən bütün varlığı ilə xalqa bağlı, onun kədəri, sevinci ilə yaşayan insanları demirəm, ürəyinin yalnız bircə teli xalqa bağlı olub, xalq məfhumunu dərk etməyə qadir ola bilən hər bir nəfər bu tədqiqatlar üçün Sizə minnətdar olmalı, bu müqəddəs, çətin işdə Sizə imkanı dairəsində kömək əlini uzatmalıdır.

Mirvarid Dilbazi,
Xalq şairi

...Şəmistan Nəzirinin maraqlı publisistik məqalələrini, yəqin ki, tələbələrımız də izləyir. Belə yaradıcılığı cəsarətlə elmi-publisistik yaradıcılıq, elm də adlandırmaq olar. S.Vurğunun həyat və fəaliyyəti ilə əlaqədar müsahibələr və xatirələr vurğunşünaslığa gözəl hədiyyədir. Yaxud azərbaycanlı generallar haqqında onun dərc etdirdiyi sənədli materiallar həm də tədqiqat əsərləri kimi qiymətlidir. Jurnalistlər digər sahənin mütəxəssislərindən fərqli olaraq məhz tədqiqatçı olmalıdır.

Tofiq Rüstəmov,
professor

Peşəkar ədəbiyyatçı, tanınmış publisist Şəmistan Nəzirli milli tariximiz və mənəvi yaddaşımız sahəsində apardığı yaradı-

cılıq axtarışları və tapıntıları ilə böyük vətənpərvərlik missiyasını yerinə yetirir. O, bu sahədə kifayət qədər uğurlar əldə edib.

Şəmistan Nəzirlinin sənədli əsərləri və kitablarında Azərbaycanın hərbi tarixi, əsgər və zabitlərin, generalların döyüş yolu və qəhrəmanlıqları xüsusi yer tutur. Tam artilleriya generalı Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, topoqraf-general İbrahim ağa Vəkilov, süvari generalı Hüseyn xan Naxçıvanski, general Bakıxanov, Yadigarov, Talışxanov qardaşları, Port-Artur epopeyası, Birinci Dünya müharibəsi və Böyük Vətən müharibəsi iştirakçıları general Tərhan bəy Əliyərbəyov, Heybət Heybətov, Hacıbaba Zeynalov, Akim Abbasov, Mahmud Əbilov və digər parlaq şəxsiyyət və sərkərdələr geniş işıqlandırılır.

Səyavuş Məmmədzadə,
yazıçı, Əməkdar incəsənət xadimi

Səməd Vurğunun həyatı, yaradıcılığı, şəxsiyyəti barədə xeyli əsər, məqalə, xatirə yazılmışdır. Lakin tarix irəlilədikcə bu böyük nəğməkarın və elm fədaisinin yaradıcılığına olan maraq da artır. Onun həyatı, fəaliyyəti, şəxsiyyəti barədə yeni əsərlər yazmaq, bütün xatirələri toplayıb çap etmək gələcək nəsillər üçün ən xeyirxah iş görmək deməkdir. Yeri gəlmişkən bu istiqamətdə böyük məhəbbətlə axtarış aparan tədqiqatçı Şəmistan Nəzirlinin zəhmətini xüsusi qeyd etmək istərdim. Onun “Yazıçı” nəşriyyatı tərəfindən 1986-cı ildə buraxılmış “Vurğun keçib bu yerlərdən” adlı kitabı həm müəllifin, həm də nəşriyyatın faydalı işi, oxuculara qiymətli töhfəsi kimi qiymətləndirilməlidir.

Cahid Quliyev,
professor

Ürəyi xalqımızın ürəyi ilə bir döyünən, əsl Azəri oğlu, gözəl tədqiqatçımız, yorulmaq bilmədən çalışıb mədəniyyət xadimlərimizi, xüsusilə indiyədək bizə məlum olmayan milli generallarımızı dünyaya tanıtmağa tükənməz səy göstərən müqtədir qələmli publisist-jurnalist və yazıçımız Şəmistan Nəzirlidir.

Hikmət Ziya,
Əməkdar incəsənət xadimi

Şəmistan Nəzirli uzun zamandan bəridir ki, mətbuatda məhsuldar çıxış edir. Toxunduğu mövzuların bəşəriliyi, təsvir dilinin canlılığı, şirəliliyi cəhətdən oxucunun yaddaşında qalır. Əsasən sənədli hekayələr yazan bu müəllif öz fəaliyyətini bir növ xalqımızın ölümsüz sənətkarı Səməd Vurğuna həsr edib. Böyük şairin sorağında onun ayağı dəyən yerə ziyarət və ziyarətdən maraqlı sənədli hekayələr yazmaq Şəmistanın imzasını oxuculara çoxdan tanıdıb.

Məmməd Aslan,
şair, Əməkdar mədəniyyət işçisi

Şəmistan Nəzirlinin “Ellər Vurğunu” kitabı son dərəcə faydalıdır. Uzun illərdən bəri vurğunşunas kimi tanınan Şəmistan Nəzirli böyük şairin izi ilə bütün rayon, kənd, qəsəbələrini gəzib dolaşmış, “Vurğun keçib bu yerlərdən...” və “Vurğun ömrü” kitablarını yazıb çap etdirmişdir. Səmimiyyət və qayğı ilə dolu olan həmin kitablarda Səməd Vurğunun dost və tanışları, pərəstişkarları öz kövrək xatirələrini danışmaqla, şairin ötən günlərinə “yeni həyat” verir, canlandırırlar. Beləliklə, qüdrətli

Şəmistan Nəzirli

sənətkarın insani keyfiyyətləri, şəxsiyyəti haqqında təsəvvür genişlənir.

Teymur Əhmədov,
professor

Şəmistan Nəzirli və yaxud atamın yaradıcılığı ilə məşğul olan alimlərimizlə mənəm sıx ünsiyyətim vardır. Şəmistanı mən həmişə bütün məclislərdə Səməd Vurğunun mənəvi oğlu kimi təqdim edirəm, onu qardaşlarımdan ayırmıram. Hər dəfə də kitabı çıxmamışdan əvvəl mən həmin əsərlə tanış oluram. Hətta hərdən ciddi mübahisəmiz də düşür. “Yaddaşlarda yaşayan Vurğun” əsərindən sonra bu il onun bir kitabı da çapdan çıxıb. Kitab iki hissədən ibarətdir. “Ellər Vurğunu” və “Vurğun ömrü məktublarda” çox maraqlı kitabdır. Kitabın elmi redaktoru mən özüməm. Kitab Səməd Vurğun fondu və Azərbaycan Mədəniyyətinin Dostları fondu tərəfindən çap olunmuşdur.

Aybəniz Vəkilova,
Əməkdar mədəniyyət işçisi

Mən Şəmistan müəllimi çoxdan tanıyıram. Tarix deyər bilmərəm. Bircə onu bilirəm ki, tanıdıqlarımdan hamısından əzəl tanıyıram. İmzasını özündən əvvəl görmüşəm. Yazı üslubu, seçdiyi mövzular həmişə ürəyimcə olub, sevə-sevə oxumuşam və onun yazıları, kitabları mənən doyurub mənə. Deməli, “doya-doya oxumuşam” ifadəsini işlədə bilərəm. İlk dəfə hərbi formada görəndə təəccüblənmişdim. Hərbçiləri sərt təbiətli, adamayovuşmaz hesab edərdim. Şəmistan müəllimdən isə adamın üstünə doğmalılıq, mehribanlıq yağır. Ürəyinin saf

aynası olan gözlərindən işıq, nur tökülürdü. Özü ürəyinə, ruhuna yaxın insanlara “gözəl insan” deyə müraciət edir. Bəlkə də bilmir ki, bu gözəlliyin tən ortasında özü dayanıb.

Xuraman İsmayılova,
Əməkdar mədəniyyət işçisi

Şəmistanın “Güllələnmiş Azərbaycan generalları” kitabında tarixdən silinmiş, xalqdan gizlədilmiş, əslində hər biri onun vüqar, qürur mənbəyi ola biləcək qəhrəman əsgəri – generallar: Murad Gəray Tlexas, Həbib bəy Səlimov, Məmməd bəy Sulkeviç, Əliyər bəy Haşimbəyov, Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Əbdülhəmid bəy Qaytabaşı, Davud bəy Yedigərov, Firudin bəy Vəzirov, İbrahim ağa Vəkilov, Qacar nəslindən Əmir Kazım Qacar, Feyzulla Mirzə Qacar, Məhəmməd Mirzə Qacar barədə təsirli, dolğun, cazibədar bir üslubda yazılmış hekayətlər mərkəzi yer tutur.

Müəllif bu sıraya 37-ci ilin qurbanlarından general Qambay Vəzirovu, Cəmişid xan Naxçıvanskini əlavə edir. Eləcə də kitabda fiziki cəhətdən öldürülmələr də mənəvi zülm və məşəqqətlərə düşər olan sərkərdələrimiz Səməd bəy Mehmandarov, Əli ağa Şıxlinski barədə sənədli gözəl oçerklər öz yerini tutmuşdur.

Kitab irihəcmli olmaqla külli miqdar faktiki materialı əhatə edir. Burada bu mənada hər b tariximizin bir çox əhəmiyyətli məqamları öz əksini tapmışdır. Belə ki, kitabda çar ordusunda qulluq edən, yüksələn, ömrü cəbhələrdə keçən Azərbaycan generallarının həyat tarixçiləri geniş rəsm olunmuşdur. Bu hər bçilər Azərbaycanın adlı-sanlı ailələrindən çıxmış, şöhrətli, şanlı nəsiləri təmsil etmişlər.

Yazıçı-tədqiqatçı Şəmistan Nəzirinin zəhməti xeyirxah və

Şəmistan Nəzirli

gərəkli iş kimi tədqiq edilməlidir. Tarixdən yazmaq bizdə çox vaxt mənfəətpərəst məqsədə xidmət etmişdir. Tarixi məqsədyönlü şəkildə yalanlarla saxtalaşdıran bir çox tarixçilərimiz yüksək ad-san və mənəşə layiq görülmüş, öləndən sonra isə adları əbədləşdirilmişdi. Əsl tarixi ortaya qoymaq, millətin taleyindəki ağ səhifələri canlandırmaq, tarixin qaranlıq, qəsdən pozulub itirilmiş səhifələrini işığa tutmaq fədakarlıqdır.

Minaxanım Təkləli,
professor

Şəmistan Nəzirli alovlu Səməd Vurğunçudur. O, həm də xalqın ölməz igid oğullarının fəaliyyətini kitablara köçürüb, yenidən xalqa və bütün gələcək nəslə qaytaran dostum, qələmdaşımdır.

Əjdər Fərzəli,
şair, tədqiqatçı

Arxivləri arayıb-axtarmaq, bu ağır zəhmətə qatılmaq, mənə elə gəlir ki, “iynə ilə gor qazmaq” kimi bir şeydir. Böyük sənətkar Səməd Vurğunun vəfatından sonra arxiv materiallarını arayıb-araşdırmaq işi nə qədər çətin olsa da, sağlığında vaxtilə onunla durub-oturanları axtarıb tapmaq bir o qədər ağırdan ağırdır. Bu işi yerli-yataqlı, köklü-köməcli həyata keçirmək üçün, hər şeydən əvvəl gərək ürəyində təpərdən başqa, sənətkara böyük məhəbbətin olsun.

Davud Nəşib,
şair-publisist

Şəmistan Nəzirli bir neçə ildir ki, respublikanın mərkəzi mətbuatında, televiziya və radio ilə müxtəlif janrlı yazılarla – öçerk, reportaj, sənədli-bədii hekayələrlə çıxış edir. Bu yazılar günün aktual problemlərinə həsr olunur. Onun televiziya ilə təşkil etdiyi hərbi-vətənpərvərlik mövzusunda verilmişlər, naməlum qəhrəmanlar haqqındaki söhbətlər tamaşaçıların, xüsusən gənclərin Vətənə məhəbbətini daha da gücləndirir.

Jurnalist – axtarışçı, tədqiqatçı deməkdir; o, başlıca, ən mühüm faktları ikinci dərəcəli faktlardan seçməyi, adi əhvalatlardan ciddi ümumiləşdirmələrə gəlib çıxmağı bacarmalıdır. Jurnalist – operativ, işgüzar olmalıdır. Bütün bu keyfiyyətlər Şəmistan Nəzirlidə var. Böyük şairimiz Səməd Vurğun haqqında sənədli-bədii hekayələri fikrimizi sübut etmək üçün ən yaxşı nümunədir. Şəmistan Nəzirli nəinki Azərbaycanı az qala qarış-qarış gəzib, hətta Moskvada, uzaq Veşenski stanitsasında, Kabarda-Balkariyada, Orta Asiyada, Gürcüstanda, Ermənistanda olub, Vurğun haqqında xatirələr toplamışdır. Həmin xatirələr əsasında yazdığı hekayələr “Ulduz” jurnalında, “Ədəbiyyat və incəsət”, “Azərbaycan gəncləri” qəzetlərində çap olunmuşdur və nəhayət, kitab halında buraxılmışdır (“Gənclik”, 1978). Ölməz şairimizin milyonlarla oxucuları və pərəstişkarlarından biri kimi mən də bu xidmətinə görə Şəmistan Nəzirliyə minnətdaram.

Sabir Azəri,
nasir, tərcüməçi

Bəzən elə olub ki, bu generalları başqa xalqın nümayəndələri kimi təqdim ediblər. Biz də belə bilmişik. Ancaq Şəmistan tarixi sənədlərlə həqiqəti aşkar edib. Bu insanların kimliyi barədə mübahisələrə son qoyub. Ümumiyyətlə, Şəmistan Nəzirli,

Şəmistan Nəzirli

zəhmətkeş sənətkarlardandır. O, nədən yazır yazsın məhəbbətlə yazır. Yazdığı şəxsi olduğu kimi oxuculara təqdim etməyə çalışır. Faktlara söykənir, onların dili ilə istədiyinə nail olur.

Elşad Qoca,
yazıçı, tərcüməçi

Əziz Şəmistan, “Port-Arturun azərbaycanlı qəhrəmanları” öçerkini birnəfəsə oxudum. Sənin yazıçı-jurnalist qeyrətinə heyrət etdim. Arxivlərin kəsif qoxulu tozunu udaraq belə gözəl tədqiqatı ərsəyə gətirdiyinə görə sənə sağ ol deyir və ürəyimdə təsis etdiyim qeyrət ordeni ilə təltif edirəm.

Əmir Mustafayev,
yazıçı-jurnalist

Yazıçı-jurnalist Şəmistan Nəzirli oxuculara S.Vurğun haqqında topladığı xatirələr tanıdıb. Nə yorulub, nə usanıb, Vurğun keçən yerləri qarış-qarış gəzib, şairin oturub-durduğu adamların sorağı ilə haralara getməyib, kimlərlə görüşməyib: M.Şoloxov, N.Tixonov, B.Polevoy, K.Kaladze, İ.Abaşidze...

“Vurğun keçib bu yerlərdən” kitabından sonra “Vurğun ömrü”, “Qəribə talelər”, “Əfsanəvi Mixaylo” əsərləri də oxucu qəlbinə yol tapdı. Əvvəlki mövzuya sədaqətini itirməyən müəllif hərbi sərkərdələrimiz haqqında da maraqlı yazılar çap etdirmişdir. Onun “Azərbaycan generalları” kitabı uzun və inadlı axtarışların, geniş tədqiqlərin məhsuludur. Tezliklə oxucular onun “Qoridən gələn qatar” sənədli povesti ilə də tanış olacaqlar.

Ş.Nəzirli 1918-1920-ci illərdə milli ordumuzda xidmət etmiş sərkərdələrimizin faciəli taleyini araşdırmaq kimi həm çətin, həm

də şərəfli bir işə girişib. O vaxt milli ordunun komandanlığında 21 generalımız olub. Zabit heyəti isə 600 nəfərdən çox idi. Onların əksəriyyəti qırmızı terror dövründə amansızcasına qətlə yetirilib.

Qəzənfər Qərib,
jurnalist

Təsadüfi deyil ki, ağsaqqal, nüfuzlu yazıçımız Qılman İlkin “publisist araşdırıcı” adlandırdığı Şəmistan Nəzirinin fəaliyyətini səngərdə düşmənlə üz-üzə vuruşan döyüşçülərimizin qəhrəmanlığı ilə bərabər tutaraq yazır ki, onun kitablarında əks olunmuş qiymətli faktları toplamaq böyük zəhmət bahasına başa gəlir. Müəllifin yaradıcılıq axtarışlarında “onu da duymaq mümkündür ki... az qala fanatik... kimi tutduğunu buraxmır, adamlarla söhbətində sözdən söz çəkir. Birinin təsadüfən ağzından çıxmış bir sözdən yapışaraq onun izinə düşür, naməlum mətləblərə cığır açır, yorulmadan, arxivlərin tozunu uda-uda məqsədinə çatanaqədək axtarışlarını davam etdirir.

Mahmud Mahmudov,
BDU-nun Jurnalistika fakültəsinin dosenti

Hərbi jurnalist, yüksək intellekt sahibi, ürəyində, şüurunda Vətən sevgisi gəzdirən Şəmistan Nəzirini təqdim etməyə elə bir ehtiyac yoxdur. Çünki onun həyat tərzi, fəaliyyət genişliyi, yorulmadan öz elinə-ulusuna qələm əlində, ağılı başında xidməti göz qabağındadır. O, böyük şəxsiyyət kimi həm televiziya tamaşaçıları, həm oxucu auditoriyası tərəfindən çoxdan təsdiq edilmişdir. Bu şən-şöhrətin arxasında gərgin arxiv araşdırmaları, tarixi faktları obyektiv təqdim etmək bacarığı, məntiqli dəlillər,

Şəmistan Nəzirli

ən başlıcası – yorulmadan işləmək, Vətənə namusla xidmət etmək kimi keyfiyyətlər durur.

“Azərbaycan generalları”, “Cümhuriyyət generalları” kimi kamil və dərin əsərlər məhz tükənməz enerjiyə malik bir insanın qələmindən çıxa bilərdi. Belə dəyərli kitablardan sonra “Arxivlərin sirri açılır” kimi sanballı, tarixi faktlarla zəngin bir araşdırmalar məhsulunun ortaya çıxması, zənnimizcə təbii hal kimi qarşılanmalıdır.

Givi,

gürcü jurnalisti, şair, tərcüməçi

Şəmistan Nəzirliyə gələn oxucu məktublarından

Hörmətli Şəmistan müəllim salam!

Bu balaca məktubu Sizə yazmaqda məqsədim uzun müddət ürəyimdə gəzdirdiyim minnətdarlığımı çatdırmaqdır. Minnətdarlığımı ona görə edirəm ki, Siz tozlu arxivlərdə çox əziyyətlərlə xalqımızın hər b tarixini araşdıraraq, gözəl, cəsur, igid oğlanlarımızı üzə çıxarıb xalqa tanıtırsınız. Düzü, bu minnətdarlığı çatdırmaq üçün çoxdandır fürsət axtarırdım. Sizin gördüyünüz işlərin mənasını, əhəmiyyətini xalqımız hələ sonralar daha dərindən başa düşəcəkdir.

Sizə gördüyünüz əzablı, çətin, çox həvəs tələb edən işlərinizdə, yəni şərəfli işinizdə müvəffəqiyyətlər arzu edirəm.

*Dərin hörmətlə: Fərəcov Sadiq Əli oğlu
Goranboy şəhəri. 12 mart 1996*

Salam hörmətli Şəmistan müəllim!

Mən Sizin “Cümhuriyyət generalları” kitabınızı oxudum. Ümumiyyətlə, Sizin bütün kitablarınızı oxumuşam. Əsərlərinizi oxuduqca həmişə Sizə ürəkdən “çox sağ olun” deyirdim. Çünki Sizin bütün yaradıcılığınız Azərbaycan xalqının gələcəyi üçün qiymətli tədqiqatdır, sənəddir.

Şəmistan Nəzirli

Şəmistan müəllim, Siz “Cümhuriyyət generalları” kitabınızla xalqımız üçün çox böyük ərimağan hazırlamısınız. Bu kitabı oxuyub təsirlənməmək olmur. Çox sağ olun.

Bilirəm ki, bu kitab Sizin neçə-neçə yuxusuz gecələrinizin məhsuludur.

Sizin hər bir oxucunuz bu kitabdən xalqımızın hər b tarixinə dair çox şey öyrənəcəkdir. Mənə ağır gəlir...

Azərbaycanda doğulasan, Azərbaycanda böyüyəsən, Azərbaycanca yaşaya-yaşaya Azərbaycanın görkəmli sərkərdələri haqqında bilməyəsən. Bunu Siz bizim biganəliyimiz saymayın. Çünki xalqımızın tarixi keçmişini təhrif edən yazıları çox oxumuşuq. Adam heç cür ağına sığışıra bilmir ki, məktəbdə oxuyan heç bir dərsləkdə öz xalqının qəhrəman oğulları haqqında məlumat ala bilməsin.

Azərbaycan tarixinə dair ötən yüzilləkdə yazılan kitabları tapmaq olmur. Tapılsa da çox az miqdarda. Mən qaxlıyam. “Cümhuriyyət generalları” kitabında Daniyal bəy Sultan İlisulu haqqında geniş material var. Mən bu şəxsiyyət haqqında Dümanın “Qafqaz səfəri”, Məhəmməd Tahirin “Şeyx Şamil” əsərində oxumuşam. Daha doğrusu, bu kitablarda Daniyal bəy İlisulunun adı çəkilir.

Şəmistan müəllim, mənim bu iradəmlə yəqin ki, Siz də razılaşırsınız, Sizin oxucularınızın stolüstü kitabı olası bu kitab 3 min tirajla çap olunub. Heyf ki, bizim əksəriyyətimizin evində “Cümhuriyyət generalları” kitabı yoxdur. Təkrar nəşr olunub satışı buraxılsa çox sevinərik.

İndi isə, necə olub Sizə məktub yazmağım barədə. Mən Qax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində işləyirəm. Sizin Məmməd müəllim Aşurova hədiyyə etdiyiniz bu kitabınız bizim çox köməyimizə çatıb. Məmməd müəllim bizim çox-çox hörmət

etdiyimiz bir ziyalıdır. 9 oktyabr Milli Ordumuzun yaranması günü münasibətilə MKS-də tədbir keçirirdik. Fondu bütün gəzdim, lazımı ədəbiyyat seçdim. Azərbaycanın hər b tarixinə dair, sərkərdələrimizdən (əlbəttə XIX əsrin axırı XX əsrin 20-ci illərinə qədər) material olmadığı üçün Məmməd müəllimə müraciət etdim. Çünki əvvəl də mən bu kitabı Məmməd müəllimdən alıb oxumuşdum. Məmməd müəllim çox böyük məmnuniyyətlə bu kitabı mənə istifadə etməyə verdi.

Şəmistan müəllim, çox sağ olun ki, Azərbaycan xalqına belə gözəl qiymətli əsər hədiyyə etmişiniz. Allah Sizin ömrünüzü uzun, canınızı sağ eləsin.

Sizə cansağlığı arzulayıram. Neçə-neçə belə dəyərli əsərlər yazasınız, bizi sevindirəsiniz. Sizə müvəffəqiyyətlər arzulayıraq.

Hörmətlə: Sizə çox böyük hörmət bəsləyən oxucunuz

Güllü Əhmədova.

Qax rayonu

1998-ci il, mart

...Şəmistan Nezirinin “Vurgun keçip bu yerlerden” adlı kitabını almışız. Ne var ki, “Vurgun ömrü” kitabını alamadık. Daha doğrusu öyle bir kitabı bize vermiş degiller...

Arkadaşım Şəmistan Nezirli beye imzalayıp gönderdiyi “Vurgun keçip bu yerlerden” kitabı için çok teşekkürlerimi ve saygılarımı iletmenizi rica edeceyim. Kitabı baştan sona büyük bir zevkle okudum. Çok akıcı bir üslupla yazılmış değerli bir eser. S.Vurgun hakkında bir hayli malumatta edinmiş oldum. Vurgunu ezelden beri biliyordum, daha doğrusu adını və ünlü bir şair olduğunu biliyordum, fakat kendi eserlerinden ve ne de onun

Şamistan Nəzirli

hakkında yazılmış eserlerden okuya bilmiştim. Bu eksikliyimi bir ölçüde giderdiği için Ş.Nezirli beye bir kere daha teşekkürler.

Cengiz Yurdakul

Ankara,

10.01.1983

Азиз дўст Шамистон Назирли!

Салом. Мактубингизни ўқиб бенихоя хурсанд булдим. Айниқса, мени ҳикоя хурсанд қилди, икки буюк устозларни эслаб, хайрли иш қилибсиз. Ҳикоя менга жуда ёкди уни таржима қилдим. Ўзбекистон маданияти газетасида босилди. Сизга икки нусха юбормоқдаман. Хат ёзиб туринг.

Вурғун ҳақидаги китоб учун катта раҳмат!

Хурмат билан Раззоқ Абдурашид

2.УП. 80 йил.

Тошкент

ŞƏMİSTAN NƏZİRLİNİN ƏSƏRLƏRİ

Kitablar

1978

1. Vurğun keçib bu yerlərdən [Mətn]: [sənədli hekayələr] /Ş.Nəzirli; red. Z.Cavanşirova.- Bakı: Gənclik, 1978.- Kitab 1.- 120 s.

Kitabın içindəkilər: Mən Səməd Vurğunu görmüşəm; Vurğun keçib bu yerlərdən; Yaxşılıq; Arabacı; Obaları oymaq-oymaq...; Ölüm sevinməsin; İki görüş; Qayaları baş-başadır; Oxşar talelər.

1982

2. Qəribə talelər [Mətn]: [sənədli hekayələr və oçerklər] /Ş.Nəzirli; red. Ş.Quliyeva.- Bakı: Gənclik, 1982.- 88 s.

Kitabda Əliğa Şıxlinski, ilk təyyarəçi Fərrux ağa Qayıbov, topoqraf-general İbrahim ağa Vəkilov, müqəddəs Georgi ordeninin bütün dörd dərəcəsinə layiq görülmüş Sayad Zeynalov və partizanlarımızın igidliyi işıqlandırılır.

3. Vurğun ömrü [Mətn] /tərt. edən, müqəd. müəl. Ş.Nəzirli; red. M.Quliyeva.- Bakı: Azərnəşr, 1982.- 106 s.

1986

4. Vurğun keçib bu yerlərdən [Mətn] /Ş.Nəzirli; red. A.Hüseynov; ön söz Səyavuş Sərxanlınıdır.- Bakı: Yazıçı, 1986. - Kitab 2.- 168 s.

1988

5. Əfsanəvi Mixaylo [Mətn] /tərt. Ş.Nəzirli; rəssam S.Şatıkov. - Bakı: Gənclik, 1988.- 86 (2) s.

Kitabda Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacılarının, uşaqlıq və cəbhə dostlarının xatirələri işıqlandırılmışdır.

1991

6. Azərbaycan generalları [Mətn] /Ş.Nəzirli; red. T.Muxtarova.- Bakı: Gənclik, 1991.- 208 s.

Kitabda ad-san qazanmış Kəngərli, Qazax, Qarabağ və Borçalı süvari alaylarından və məşhur generallar - S.Mehmandarov, Ə.Şıxlinski, İ.Vəkilov, İ.Usubovun misilsiz xidmətlərindən bəhs olunur.

1993

7. Qoridən gələn qatar [Mətn]: [sənədli povest] /Ş.Nəzirli; red. T.Məmmədov; rəssam E.İsmayılov.- Bakı: Azər nəşr, 1993.- 206 (2) s.

Kitab ötən əsrlərdə fəaliyyət göstərmiş Qori və Qazax seminariyalarının müəllim və tələbələri haqqındadır.

1995

8. Cümhuriyyət generalları [Mətn] /Ş.Nəzirli; red. R.Faxralı; rəy. general Ç.Məmmədov.- Bakı: Hərbi nəşriyyat, 1995.- 211 (1) s.

Kitab 1918-1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Demokratik hökumətinin sərkərdələri, ilk admiral İbrahim bəy Aslanbəyov və general Daniyal bəy İlus haqqındadır.

9. Qacarlar [Mətn] /Ş.Nəzirli; red. Ə.Ol; rəssam Ədalət.-

Bakı: “Şur” nəşriyyatı, 1995.- 64 s.

Kitab Qacarlar nəslinin general və sərkərdə oğulları haqqındadır.

1996

10. Yaddaşlarda yaşayan Vurğun [Mətn] /Ş.Nəzirli; red. G.Əmrullah qızı; rəssam N.Rəhimov.- Bakı: Şərq-Qərb, 1996.- 290 (2) s.

1997

11. Daş Salahlı Məmməd Koxa [Mətn]: [sənədli-bədii hekayə] /Ş.Nəzirli; red. G.Adıgözəlqızı; rəssam Ədalət.- Bakı: Şirvanəşr, 1997.- 24 s.

12. Tam artilleriya generalı Səməd bəy Mehmandarov [Mətn] /Ş.Nəzirli.- Bakı: Hərbi nəşriyyat, 1997.- 117 (3) s.

1998

13. Qarxunlu Əşrəf bəy [Mətn]: [sənədli povest] /Ş.Nəzirli; red. M.Mahmudov.- Bakı: Elm və həyat, 1998.- 180 s.

1999

14. Arxivlərin sirri açılır [Mətn] /Ş.Nəzirli; red. R.Faxralı; rəy. general-leytenant Çingiz Məmmədov; rəssam Ədalət Həsənov.- Bakı: Elm, 1999.- 414 (1) s.

1918-ci ildə Milli Ordumuzun təməl daşını qoyan tam artilleriya generalları Ə.Şıxlinski, S.Mehmandarov və müstəqilliyimiz uğrunda canından keçən əsgər və zabitlər haqqında.

2002

15. Nəzirli ocağının üç şairi [Mətn] /Ş.Nəzirli; red. İ.Vəliyev, Z.Mustafayev.- Bakı: “AME” NPB, 2002.- 247 (1) s.

Kitabda Nəzirli nəslindən olan üç şairin ömür yolu və yaradıcılığı işıqlandırılıb.

16. Topoqraf-general İbrahim ağa Vəkilov [Mətn] /Ş.Nəzirli; elmi red. akademik Qərib Məmmədov.- Bakı: Zaman, 2002.- 293 (3) s.- Mətn azərbaycan və rus dillərində.

2004

17. General Yadigarov qardaşları [Mətn] /Ş.Nəzirli; red. Anar İsabəyli.- Bakı: Şirvanəşr, 2004.- 32 s.

Bir nəslin hərbi və general oğulları haqqında sənədli əsər.

2005

18. General Əliağa Şıxlinski ömrü [Mətn] /Ş.Nəzirli; red. general-leytenant K.Vəliyev.- Bakı: Uğur, 2005.- 248 s.

Kitab general Əliağa Şıxlinskiyə anadan olmasının 140 illiyinə həsr edilib.

19. Krım dəftəri [Mətn]: [tarixi oçerk və hekayələr] /Ş.Nəzirli; red. A.İsabəyli.- Bakı: Şirvanəşr, 2005.- 32 s.

Böyük Vətən müharibəsində faşizmə qarşı döyüşlərdə qəhrəmanlıq göstərən Azərbaycan oğulları haqqında sənədli əsər.

2006

20. Güllələnmiş Azərbaycan generalları [Mətn]: [hekayələr, portretlər, oçerk və məqalələr] /Ş.Nəzirli; red. M.Süleymanov.- Bakı: Kooperasiya, 2006.- 624 s.

Kitabda totalitar Sovet rejimi illərində Azərbaycanın on doqquz generalının, onlarla ali rütbəli polkovnik və podpolkovnikin faciəli həyatı araşdırılır.

2007

21. Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbov [Mətn] /Ş.Nəzirli; ön söz F.Axundova; Azər-Globe İctimai və Siyasi Araşdırmalar İnstitutu.- Bakı, 2007.- 40 s.

22. Güllələnmiş Azərbaycan generalları [Mətn]: [heka-yələr, portretlər, oçerk və məqalələr] /Ş.Nəzirli; red. M.Süleymanov.- Əlavələrlə ikinci nəşri.- Bakı: Kooperasiya, 2007.- 655 s.

Kitabda totalitar Sovet rejimi illərində Azərbaycanın on doqquz generalının, onlarla ali rütbəli polkovnik və podpolkovnikin faciəli həyatı araşdırılır.

2009

23.1920-ci ildə Qarabağ döyüşləri [Mətn] /Ş.Nəzirli; elmi məsl. general Kərim Vəliyev; red. M.Süleymanov.- Bakı, 2009.- 432 (48) s.

Kitab 1918-1920-ci illərdə erməni daşnaklarına qarşı mərdliklə döyüşən Milli Azərbaycan ordusunun əsgər və zabitləri haqqındadır.

2011

24.Qoridən gələn qatar [Mətn]: [sənədli povest] /Ş.Nəzirli; rəyçi M.Mahmudov.- Əlavələrlə ikinci nəşri.- Bakı: Şərq-Qərb, 2011.- 492 s.

2012

25.General Əliağa Şıxlinski və silahdaşları: Hərb tarixindən araşdırmalar [Mətn] /Ş.Nəzirli; elmi məsləhətçi M.Süleymanov.- Bakı: Şərq-Qərb, 2012.- 494 s.

2013

26. Beş günlük qonaq [Mətn] /Ş.Nəzirli; red. X.İsmayılova.- Bakı: Oka-Ofset, 2013.- 464 s.

Kitab 1930-1954-cü illərdə müəllifin Səməd Vurğun haqqında apardığı araşdırmalar əsasında - ilk gəncliyində müəllimlik fəaliyyətindən, ilk məhəbbətindən və keçmiş ittifaq miqyasında nüfuzundan və şöhrətindən bəhs edir.

27. Əfsanəvi Mixaylo [Mətn] /Ş.Nəzirli; elmi məsl. Kərim Vəliyev; nəşrin rəhb. Pərviz Teyyubov; red. Rəşid Faxralı.- Əlavələrlə ikinci nəşri.- Bakı: Qələm, 2013.- 392 s.

Kitab Sovet İttifaqı Qəhrəmanı Mehdi Hənifə oğlu Hüseynzadəyə həsr edilmişdir. Əsərdə Mehdi Hüseynzadənin cəsurluğu, qeyri-adi igidliyi arxiv materialları və nadir sənədlər əsasında qələmə alınıb.

**Şəmistan Nəzirinin ön söz yazdığı, tərtibçisi,
redaktoru və tərcüməçisi olduğu kitablar və dövrü
mətbuatda dərc edilmiş məqalələr**

1976

28. Moskva görüşlərimiz [Mətn]: [Səməd Vurğun haqqında görkəmli rus tənqidçisi Vladimir Pimenovun yaradıcılıq əlaqələri] /tərc. ed. Ş.Nəzirli //Ədəbiyyat və incəsənət.- 1976.- 13 noyabr.- S.2.

1985

29. Məmmədov, M. Əbədiyyət qabaqladı ölümü [Mətn]: [Baltik təyyarəçisi Hüseyn Bala oğlu Əliyev haqqında sənədli povest] /Murad Məmmədov; tərc. ed. Ş.Nəzirli.- Bakı, 1985.- 76 s.

1994

30. Süleymanov, M. Azərbaycanın səma şahinləri [Mətn]: [hərbi oçerklər] /Mehman Süleymanov; red: Ş.Nəzirli.- Bakı, 1994. - 144 s.

1996

31. Ellər Vurğunu; Vurğun ömrü məktublarda [Mətn]: /Səməd Vurğun Fondu; Azərbaycan Mədəniyyətinin Dostları Fondu; topl. tərt. ed. və ön sözün müəl. Ş.Nəzirli; elmi məsləhətçi və red. A.Vurğun qızı; red. A.Bayramov.- Bakı, 1996.- 368 s.

1997

32. Əhmədli, Ş. Bakı Metropoliteninin qəhrəmanları [Mətn] /Şakir Əhmədli, Qismət Sarvanlı; red. Ş.Nəzirli.- Bakı, 1997.- 49 s., portr., fotosəkk.

2000

33. Ömürdən səhifələr [Mətn] /müəllif-tərtibçi Vahid Hacıyev; red. Ş.Nəzirli.- Bakı, 2000.- 84 s., şək.

2001

34. Körpülü həsrəti (və onun tarixi haqqında bilgilərdən) [Mətn]: [ön söz] /Ş.Nəzirli //“Alo, Körpülü” (telefon məlumat kitabçası) /red. Süleyman Süleymanov.- Bakı, 2001.- S.3.

2005

35. Bir cüt yarpaq [Mətn]: sənədli povest [ön söz] /Ş.Nəzirli //Hacızadə A. Şəhid ömrünü uzadan kitab.- Bakı, 2005.- S.7.

36. El şairi Mirzə Səməd. Şeirlər [Mətn] /Səməd Mirzə; topl., tərtib ed., ön sözün və izahların müə. Ş.Nəzirli.- Bakı, 2005.- 74 s., şək.

2007

37. Nazir, A.A. Millətə xitab [Mətn] /Abbas Ağa Nazir; red. Arif Ramazanov; tərc. ed., ön söz və şərhlərin müə. Ş.Nəzirli.- Bakı, 2007.- 160 s., port.

2010

38. Salnamə yaradan insan [Mətn]: ön söz /Ş.Nəzirli //Cahangir Nəsirov. Xüsusilə mühüm işlər üzrə müstəntiq.- Bakı, 2010.- S.15-17.

Şəmistan Nəzirinin dövrü mətbuatda və məcmuələrdə dərc olunan məqalələri

1966

39. Körpü-keçid lazımdır [Mətn]: [8-km qəsəbəsinin girəcəyində körpünün tikilməsi haqqında] /Ş.Nəzirli //Bakı.- 1966.- 21 noyabr.

40. Qoşa fontan armaturu [Mətn]: [Montin adına Bakı Maşınqayırma zavodunun xarici ölkəyə göndərdiyi məhsullar haqqında] /Ş.Nəzirli //Bakı.- 1966.- 26 noyabr.

41. Lətif etimadı doğrudur [Mətn]: [Bakı asbest-şifer zavodunun qabaqcıl işçisi Lətif Səlimov haqqında] /Ş.Nəzirli //Bakı.- 1966.- 23 yanvar.

42. Məktublardan sətirlər [Mətn]: [8-ci kilometr qəsəbəsindəki avtobus dayanacağı problemi haqqında] /Ş.Əliyev //Bakı.- 1966.- 14 sentyabr.

43. Təzə qazma avadanlığı [Mətn]: [S.M.Kirov adına Maşınqayırma zavodunda yeni istehsal haqqında] /Ş.Nəzirli //Kommunist.- 1966.- 30 oktyabr.

1967

44. Bizim mayakımız [Mətn]: [Zərifə Ələkbər qızı Hüseynova haqqında] /Ş.Nəzirli //Bakı.- 1967.-13 sentyabr.

45. Dərman sexdə yaranır [Mətn]: [Bakı Tibb Preparatları zavodu haqqında] /Ş.Nəzirli //Kommunist.- 1967.- 5 fevral.

46. Qəsəbə yaşıllaşır [Mətn]: [8-km qəsəbəsində aparılan yaşıllaşdırma işləri haqqında] /Ş.Nəzirli //Bakı.- 1967.- 5 yanvar.

47. Polad özüllər [Mətn]: [Xəzərdə tikilən yeni estakadalar haqqında] /Ş.Nəzirli //Kommunist.-1967.- 19 fevral.

48. Saatda altmış mühərrik [Mətn]: [Bakı Elektrik Maşınqayırma zavodunda yeni mühərriklərin istehsalı haqqında] /Ş.Nəzirli //Kommunist.- 1967.- 21 yanvar.

49. Tullantılardan məhsul hazırlanır [Mətn]: [Ziğ qəsəbəsində Dəmir-beton məlumatları zavodunun yeni məhsulları haqqında] /Ş.Nəzirli //Kommunist.- 1967.- 27 yanvar.

50. Yüz qırx adda məhsul [Mətn]: [Bakı “Bolşevik” zavodunun yeni layihəsi haqqında] /Ş.Əliyev (Nəzirli) //Kommunist.- 1967.- 19 fevral.

1968

51. Ağartı istehsalı artır [Mətn]: [Bakı Süd Kombinatının keçmiş SSRİ-nin Keçici Qırmızı Bayrağı ilə təltif olunması haqqında] /Ş.Nəzirli //Bakı.-1968.- 18 iyul.

52. Plyajda fayton işləyəcəkdir [Mətn]: [Mərdəkan, Buzovna və Şıx plyajlarına qayğı haqqında] /Ş.Nəzirli //Bakı.-1968.- 2 avqust.

53. Sular qoynunda gəzinti [Mətn]: [Dənizkənarı parkda əla istirahət haqqında] /Ş.Nəzirli //Bakı.-1968.13 iyul.

1969

54. Bir döyünən ürəklər [Mətn]: [Böyük Vətən müharibəsi iştirakçıları Məsimulla Ağayev və N.Qaçqov haqqında] /Ş.Əliyev //Jurnalist.- 1969.- 9 may.- S.4.

55. Burada dənizçilər istirahət edirlər [Mətn]: [Xəzər gəmiçiliyi dənizçilərinin səfərlərarası istirahət evi haqqında] /Ş.Əliyev //Xəzər dənizçisi.- 1969.- 12 iyul.

56. Əyani təşviqat kömək edir [Mətn]: [Biləcəri qəsəbəsindəki yuma-buxarlama stansiyası haqqında] /Ş.Əliyev //Bakı.- 1969.- 24 yanvar.- S.2.

57. İşdən sonra [Mətn]: [Elektrik lampaları zavodunun yataqxanası haqqında] /Ş.Əliyev //Jurnalist.- 1969.- 15 aprel.- S.4.

58. Miniaturələr [Mətn] /Ş.Əliyev //Kirpi.-1969.- №20.- S.5; Leninin tərbiyəsi uğrunda.- 12 aprel.- S.4.

59. Seçicilər klubu [Mətn]: [Bakı Qənnadı fabrikində yeni kulubun yaradılması haqqında] /Ş.Əliyev (Nəzirli) //Bakı.- 1969.- 3 fevral.

60. Uğur olsun Gülbəniz [Mətn]: [müəllifin tələbə yoldaşı haqqında] /Ş.Əliyev (Nəzirli) //Lenin tərbiyəsi uğrunda.- 1969.- 6 mart.- S.2.

61. Yaxşı istehsalatçı, mahir təbliğatçı [Mətn]: [Əsgər Əliyev haqqında] /Ş.Əliyev //Bakı.- 1969.- 10 noyabr.- S.2.

1970

62. Anam mənim; Sən çağır məni [Mətn]: [hekayələr] /Ş.Nəzirli //Politexnik.- 1970.- 7 dekabr.- S.4.

63. Boş vədlər və etinasızlıq [Mətn]: [24 nömrəli mənzil-istismar sahəsinin yarıtmaz işi haqqında oxucu məktubunun araşdırılması haqqında] /Ş.Əliyev //Bakı.- 1970.- 18 iyul.

64. Böyük qüvvə [Mətn]: [komsomol həyatı haqqında] /Ş.Əliyev (Nəzirli) //Bakı.- 1970.- 7 avqust.- S.2.

65. Miniaturələr [Mətn]: Ata və oğul; “Tutarlı” cavab; İki dostun görüşü /Ş.Əliyev //Lenin tərbiyəsi uğrunda.- 1970.- 6 iyun.- S.4; 14 dekabr.

66. Tanışlıq [Mətn]: [8-km. qəsəbəsində 62 №-li məktəbin pioner baş dəstə rəhbəri Həqiqət xanım Eyvazovanın qabaqcıl təcrübəsindən] /Ş.Əliyev (Nəzirli) //Jurnalist.- 1970.- 10 oktyabr.

67. Yumor [Mətn] /Ş.Əliyev //Azərbaycan gəncləri.- 1970.- 14 may.

1971

68. İkisi də [Mətn]: [əməkçilər, ana və bala - Bəyim Yusif qızı və Səyyarə Yusifova haqqında] /Ş.Əliyev //Jurnalist.- 1971.- 27 sentyabr.- S.3.

69. Qayıdacağam! [Mətn]: [Qubanın 12 nömrəli meyvəçilik sovxozundan reportaj] /Ş.Əliyev //Şəfəq.- 1971.- 19 iyun.- S.3.

70. Neftölçən [Mətn]: [neftçi Yetər Nəsimova haqqında] /Ş.Nəzirli (Əliyev) //Azərbaycan qadını.- 1971.- №5.- S.21.

71. Pionerlərin bayramı qarşısında [Mətn]: [Südəbə Şükürova haqqında] /Ş.Əliyev (Nəzirli) //Pioner.- 1971.- №11.- S.21.

72. Sular durulanda [Mətn]: [qabaqcıl bağban Ətifə Bayramova haqqında] /Ş.Nəzirli //Şəfəq.- 1971.- 26 iyun.- S.3; Azərbaycan qadını.- 1971.- №10.- S.7.

73. Yazılmamış xətirə [Mətn]: [hekayə] /Ş.Nəzirli //Lenin tərbiyəsi uğrunda.-1971.- 4 sentyabr.- S.2.

1972

74. Əməl bacıları [Mətn]: [Kürsəngi 3№-li qazma kontorunun laborantı Mehriban Gözəlova və mühəndis Sürəyya Hüseynova haqqında] /Ş.Əliyev (Nəzirli) //Azərbaycan qadını.- 1972.- №2.- S.16-17.

75. Qayğı [Mətn]: [hekayə] /Ş.Nəzirli //Pioner.- 1972.- №12.-S.17.

1973

76. Elə yazın ki... [Mətn]: [redaksiyaya gələn bədii yazılar haqqında] /Ş.Nəzirli //Gənc müəllim.- 1973.- 14 mart.

77. Əliyev adına dəstə [Mətn]: [təyyarəçi Hüseybala Əliyev haqqında] /rus dilindən tərcümə edən Ş.Nəzirli //Pioner.- 1973.- №5.-S.10-11.

78. Gərgin axtarışlar, gözəl nəticələr [Mətn]: [professor Roza Qafarova haqqında] /Ş.Nəzirli //Gənc müəllim.- 1973.- 26 fevral.- S.5.

79. Mənim tanıdığım Səməd... [Mətn]: [Səməd Vurğun haqqında xatirə] /Ş.Nəzirli //Ulduz.- 1973.- №3.- S.26.

80. Rəqslər dil açanda [Mətn]: [Respublikanın Əməkdar artisti Xumar Zülfüqarova haqqında] /Ş.Əliyev (Nəzirli) //Bakı.- 1973.- 1 fevral.- S.4.

81. Sevinc dolu portretlər [Mətn]: [rəssam Güllü Mustafayeva haqqında] /Ş.Nəzirli //Ədəbiyyat və incəsənət.- 1973.- 3 fevral.- S.7.

82. Tablolarda gün işığı [Mətn]: [təbiiqi sənət öyrədən məktəb haqqında] /Ş.Nəzirli //Ədəbiyyat və incəsənət.- 1973.- 17 noyabr.- S.10.

1974

83. Bağır Maratlı [Mətn]: [rəssam Bağır Maratlının yaradıcılığı haqqında] /Ş.Nəzirli //Qobustan.- 1974.- №3.- S.81-83.

84. Bir şəklin iziylə [Mətn]: [Sovet İttifaqı Qəhrəmanı, igid partizan və rəssam Mehdi Hüseynzadə haqqında xatirələrdən] /Ş.Nəzirli //Qobustan.- 1974.- №1(21).- S. 82-84.

85. Dalğalı adalar [Mətn]: [Bulla-Səngi-Muşan Neft Kəşfiyyat idarəsindən reportaj] /Ş.Nəzirli //Ədəbiyyat və incəsənət.- 1974.-27 iyul.

86. Elxanın mizrabı [Mətn]: [tarzən Elxan Müzəffərov haqqında] /Ş.Nəzirli //Qobustan.- 1974.- №3.- S.77.

1975

87. Arabaçı [Mətn]: [hekayə] /Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1975.- 25 oktyabr.- S.4.

88. Bir nəğmədir onun ömrü... [Mətn]: [heykəltəraş Məmməd Yusifov haqqında] /Ş.Nəzirli //Ədəbiyyat və incəsənət.- 1975.- 15 fevral.- S.2,3.

89. “1941-45-ci illərin Böyük Vətən müharibəsində Sovet xalqının qələbəsinin 30 illiyi haqqında” [Mətn]: [rəssam, partizan Məmməd Yusifov və silah dostları haqqında] /Ş.Nəzirli //Ədəbiyyat və incəsənət.- 1975.- 15 fevral.

90. “Səhra qartalı” ilə görüş [Mətn]: [S.Vurğun haqqında M.Şoloxovla müsahibə] /müsahibəni apardı Ş.Nəzirli //Ədəbiyyat və incəsənət.- 1975.- 24 may.- S.4-5.

91. Vurğun keçib bu yerlərdən: Mən Səməd Vurğunu görmüşəm; Yaxşılıq; Obaları oymaq-oymaq; Bu yerlərdən Vurğun keçib; İki görüş [Mətn] /Ş.Nəzirli //Ulduz.- 1975.- №3.- S.2-16.

1976

92. Görünmə gözümə [Mətn]: hekayə [Səməd Vurğunun ilk məhəbbəti haqqında] /Ş.Nəzirli //Oktyabr bayrağı.- 1976.- 17 aprel.- S.2-4; Qalibiyyət.- 1976.- 11,14,16 sentyabr.- S.2.

93. Xatirələr [Mətn]: [S.Vurğunun anadan olmasının 70 illik yubileyi münasibətilə] /Ş.Nəzirli //Lənkəran.- 1976.- 24,26 avqust.- S.3.

94. Qorxu [Mətn]: [Səməd Vurğun haqqında sənədli hekayə] /Ş.Nəzirli //Qələbə.- 1976.- 21,23 sentyabr.

95. Ömrün bir yarpağı [Mətn]: [hekayə] /Ş.Nəzirli //Leninçi.- 1976.- 26iyun.- S.2; Azərbaycan gəncləri.- 1976.- 18 noyabr; Lənkəran.- 1976.- 26 iyun.

96. Şairin dostu [Mətn]: [Azərbaycanın Xalq şairi Səməd Vurğunun 70 illiyi münasibətilə] /Ş.Nəzirli //Pioner.- 1976.- №4.- S.11-12.

97. Şairin həyatından dəqiqələr [Mətn]: [S.Vurğunun anadan olmasının 70 illiyi münasibətilə] /Ş.Nəzirli //Həqiqət.- 1976.- 8,10 aprel.- S.2.

98. Taleyimdən razıyam ki... [Mətn]: [Səməd Vurğunun 70 illiyi ərəfəsində] /Ş.Nəzirli //Şinçi.- 1976.- 11,18 fevral.- S.2.

99. Təbiət ilhama çağırır məni... [Mətn]: [S.Vurğunun 70 illiyi münasibətilə] /Ş.Nəzirli //Ədəbiyyat və incəsənət.- 1976.-6 mart.- S.7.

100. “Unutmaz aləmdə sevən sevəni” [Mətn]: [Səməd Vurğun haqqında] /Ş.Nəzirli //Azərbaycan.- 1976.- №9.- S.138-141.

101. Vurğun keçib bu yerlərdən...; Mən görmüşəm Gürcüstanı; Görüş [Mətn]: [şairin Gürcüstan və Ermənistanda olan dostları ilə görüşlərindən] /Ş.Nəzirli //Ulduz.- 1976.- №1.- S.17-24.

102. Vurğun keçib bu yerlərdən...: Ata ocağında; Qayaları baş-başadır; Halallıq [Mətn]: [S.Vurğun haqqında hekayələr] /Ş.Nəzirli //Ulduz.- 1976.- №5.- S.16-24.

103. Vurğun təbəssümü [Mətn]: [Səməd Vurğunun hazırca-vablığı haqqında] /Ş.Nəzirli //Ədəbiyyat və incəsənət.- 1976.- 9 noyabr.- S.8.

1977

104. Gözlərə nur gəlir [Mətn]: [professor, həkim oftalmoloq N.Əfəndiyev haqqında] /Ş.Nəzirli //Ulduz.- 1977.- №12.- S.41-43.

105. Krım dəftəri [Mətn]: [Böyük Vətən müharibəsində iştirak edən Azərbaycan qəhrəmanları haqqında] /Ş.Nəzirli //Ulduz.-1977.- №5.- S.31-36.

106. Miniatiurlər [Mətn] /Ş.Nəzirli //Ədəbiyyat və incəsənət.-1977.- 15 yanvar.- S.8.

1978

107. İlk səma şahinimiz [Mətn]: [Qazax rayonunda ucaldılan təyyarə abidəsi, ilk azərbaycanlı təyyarəçi Fərrux Qayıbov haqqında] /Ş.Nəzirli //Azərbaycan.- 1978.- №2.- S.11-18.

108. Krım dəftəri [Mətn]: [Krım döyüşlərində igidlik göstərən həmyerlilərimiz haqqında] /Ş.Nəzirli //Ulduz.- 1978.- №5.- S.31-36.

109. Qərribə tale [Mətn]: [XIX əsrdə yaşamış general İ.Vəkilov və onun həyat yoldaşı Y.Yefimovanın oğullarının İslam dini qəbul etmələri haqqında L.N.Tolstoyla məktublaşması və yazıçının cavabı haqqında] /Ş.Nəzirli //Azərbaycan.- 1978.- №9.- S.204-207.

110. Şirin söhbət [Mətn]: [sənədli hekayə] /Ş.Nəzirli //Sovet Ermənistanı.- 1978.- 19,22 avqust.- S.4.

111. Üzü bəri baxan dağlar [Mətn]: [S.Vurğun haqqında sənədli hekayə] /Ş.Nəzirli //Jurnalist.- 1978.- 28 iyun.- S.4.

1979

112. Bir şəklin izi ilə [Mətn]: [Səməd Vurğun haqqında hekayə] /Ş.Nəzirli //Ədəbiyyat və incəsənət.- 1979.- 13 iyul.- S.2.

113. Hörmət [Mətn]: sənədli hekayə /Ş.Nəzirli //Çinar pöhrələri: almanax.- Bakı, 1979.- S.323-330.

114. “Mixaylo”nun silahdaşları [Mətn]: [Böyük Vətən müharibəsi illərində Mehdi Hüseynzadənin, qərargah rəisi Cavad Həkimin və Fərrux Sultanovun qəhrəmanlığı haqqında] /Ş.Nəzirli //Ulduz.- 1979.- №8.- S.58-62.

115. Unudulmaz görüş [Mətn]: [Səməd Vurğun haqqında] /Ş.Nəzirli //Sovet Gürcüstanı.- 1979.- 26 may.

116. Vurğun kəndi [Mətn] [Ermənistanda Səməd Vurğunun adını daşıyan kənddən reportaj] /Ş.Nəzirli //Sovet kəndi.- 1979.- 17 noyabr.- S.4.

1980

117. Baębanın sözü [Mətn]: [Səməd Vuręunun baębanı İbrahim haqqında] /Ş.Nəzirli //Azərbaycan təbiəti.- 1980.- №20.- S.7-9.

118. Ötən günlərin söhbəti [Mətn]: [“Kiçik torpaq” uğruna vuruşan azərbaycanlılar haqqında] /Ş.Nəzirli //Ulduz.-1980.- №6.- S.24-26.

119. Partizanın hədiyyəsi [Mətn]: [Mehdi Hüseynzadə və Cavad Həkimli haqqında] /Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1980.- 2 dekabr.-S.3.

120. Şair düşünür... [Mətn]: [özbək şairi Qafur Qulamla Səməd Vuręunun görüşü haqqında] /Ş.Nəzirli //Sovet kəndi.- 1980.- 5 iyun.-S.4.

121. Veşenskidə görüş [Mətn]: [M.A.Şoloxovun 75 illik yubileyi haqqında] /Ş.Nəzirli //Ədəbiyyat və incəsənət.- 1980.-30 may.- S.3.

1981

122. Aftab xalanın düşüncələri [Mətn]: [Səməd Vuręun haqqında sənədli hekayə] /Ş.Nəzirli //Dostluq.- 1981.- 29 avqust.

123. El-oba zarafatları [Mətn] /Ş.Nəzirli //Ədəbiyyat və incəsənət.- 1981.- 27 noyabr.- S.8.

124. İntizarın sonu [Mətn]: [Sayad Zeynalov haqqında sənədli hekayə] /Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1981.- 11 avqust.

125. Qələbə bayraqlı əsgər [Mətn]: [Səməd Vuręunun hərbi dostu Seyidoęlu Həsən haqqında] /Ş.Nəzirli //Ulduz.- 1981.- №5.- S.7-10.

126. Meşəbəyi [Mətn]: [S.Vuręunun dostu Mahmud Cəfər oęlu Cəfərov haqqında] /Ş.Nəzirli //Ədəbiyyat və incəsənət.- 1981.- 30 oktyabr.- S.7.

127. Sənət dostluğu [Mətn]: [S.Vuręunla A.Fadəyevin dost-

luğu haqqında] /Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1981.-10 dekabr.- S.3.

128. Şairin qəhrəmanı [Mətn]: [S.Vurğunun anadan olmasının 75 illiyi münasibətilə] /Ş.Nəzirli //Ədəbiyyat və incəsənət.- 1981.- 20 mart.- S.6.

129. Uğurlu səfər [Mətn]: [S.Vurğunun udin dostları haqqında xatirə] /Ş.Nəzirli //Kənd həyatı.- 1981.- №12.- S.41-43.

1982

130. Abutalıb demiş... [Mətn]: [miniaturalər] /Ş.Nəzirli //Ədəbiyyat və incəsənət.- 1982.- 9,16 iyul.

131. Dostluğun gücü [Mətn]: [Firudin bəy Köçərli haqqında sənədli hekayə] /Ş.Nəzirli //Ulduz.- 1982.- №5.- S.46-51.

132. Həsənin əməli [Mətn]: [kiçik hekayələr] /Ş.Nəzirli //Azərbaycan gəncləri.-1982.- 28 avqust.- S.1.

1983

133. Gələcəyin şəfqəti [Mətn]: [“Qoridən gələn qatar” adlı sənədli povestdən parçalar] /Ş.Nəzirli //Şuşa.- 1983.- 13,17,24 dekabr.- S.4.

134. Onu elyə bilməyəcəm [Mətn]: [Aşıq Məhəmməd Şıxlı haqqında] /Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1983.- 14 aprel.

135. Səni tarixə salımmı? [Mətn]: [el-oba zarafatları] /Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1983.- 20 may.- S.4.

136. Turşu lazım deyil... [Mətn]: [görüb-eşitdiklərindən] /Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1983.- 22 yanvar.

1984

137. Açılmamış səhifələr [Mətn]: [Əliağa Şıxlinski haqqında] /Ş.Nəzirli //Kitablar aləmində.- 1984.- №4.- S.54-55.

138. Cıdırda görüş [Mətn]: [Səməd Vurğun haqqında] /Ş.Nəzirli //Sovet kəndi.- 1984.- 10 noyabr.

139. Kırım uğrunda döyüşlərdə [Mətn] /Ş.Nəzirli //Kommunist.- 1984.- 15 sentyabr.

140. “Oxucum, bu surət sizə bəllidir”... [Mətn]: [Səməd Vurğun və dostu Osman Sarıvəlli haqqında] /Ş.Nəzirli //Kommunist.- 1984.- 19 avqust.

141. Sadıqov kimdir? [Mətn]: [Azərbaycan generalları: Port-Artur qəhrəmanı praporşik Sadıqov, Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov haqqında] /Ş.Nəzirli //Kommunist.- 1984.- 9 sentyabr.

142. Solmayan şöhrət [Mətn]: [general-leytenant Əliağa Şıxlinski haqqında] /Ş.Nəzirli //Ulduz.- 1984.- №8.- S.31-36.

143. Vəd ilə ağız şirin olmur [Mətn]: [Azərbaycan Dəniz Neft Tikinti Trestinin mənzil-kommunal kontoruna şikayət ərizəsi haqqında] /Ş.Əliyev (Nəzirli) //Kommunist.- 1984.- 29 mart.

144. Vurğun məclisi [Mətn]: [Səməd Vurğun haqqında] /Ş.Nəzirli //Ədəbiyyat və incəsənət.- 1984.- 18 may.

145. Yadigar bilet [Mətn]: [Aşıq Teymur Hüseynov və Səməd Vurğun haqqında hekayə] /Ş.Nəzirli //Sovet kəndi.- 1984.- 15 mart.

146. Yazıçılar istilik-nüvə müharibəsini pisləyirlər [Mətn]: [S.Vurğunun 1941-ci il Tiflisdə antifaşizmə qarşı mitinqdə çıxış edərkən fotosəkli. Şəkli tədqiqatçı Ş.Nəzirli təqdim etmişdir] //Ədəbiyyat və incəsənət.- 1984.- 25 may.- S.3.

1985

147. General İbrahim ağa Usubov [Mətn] /Ş.Nəzirli //Ulduz.- 1985.- №8.-S.45-48.

148. Generalın şeirləri [Mətn]: [general-leytenant Əliağa Şıxlinskinin bədii yaradıcılığı haqqında] /Ş.Nəzirli //Azərbaycan

gəncləri.- 1985.- 13 aprel.

149. Gələcəyin şəfqəti [Mətn]: [Firudun bəy Köçərliyə həsr olunmuş “Qoridən gələn qatar” povestindən bir parça] /Ş.Nəzirli //Pioner.- 1985.- №10.- S.7-10.

150. İki qoşma, bir şəkil [Mətn]: [S.Vurğun haqqında] /Ş.Nəzirli //Sovet kəndi.- 1985.- 7 fevral.- S.4.

151. Mixaylonun silahdaşları [Mətn] /Ş.Nəzirli //Vətənim – beşiyim mənim.- Bakı, 1985.- S.122-141.

1986

152. Arxasıza arxa ol ki... [Mətn]: [Səməd Vurğunun anadan olmasının 80 illiyi münasibətilə sənədli hekayə] /Ş.Nəzirli //Ulduz.- 1986.- №7.- S.23-25.

153. Ata fərəhi [Mətn]: [Səməd Vurğun haqqında sənədli hekayə] /Ş.Nəzirli //Azərbaycan pioneri.- 1986.- 16,21,23 may.

154. B.Ərəblinski kimdir? [Mətn]: [general Balakişi Ərəblinski haqqında] /Ş.Nəzirli //Kommunist.- 1986.- 9 oktyabr.- S.3.

155. Bir şeirin tarixi [Mətn]: [Səməd Vurğunun dərc olunmamış “Gəlmədi” şeiri haqqında] /Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1986.- 18 sentyabr.- S.4.

156. Bir şəklin izi ilə [Mətn]: [lənkeranlı döyüşçü İmran Sadıqov haqqında] /Ş.Nəzirli //Kommunist.- 1986.- 21 may; Odlar yurdu.- 1986.- 11 iyun.- S.3.

157. Çağırış [Mətn]: [Səməd Vurğunun anadan olmasının 80 illiyi münasibətilə sənədli hekayə] /Ş.Nəzirli //Kənd həyatı.- 1986.- №7.- S.40-41.

158. Ədəbi-bədii gecə [Mətn]: [Səməd Vurğun gecəsində Ş.Nəzirlinin xatirələri haqqında] /Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1986.-3 aprel.- S.4.

159. General Usubov [Mətn] /Ş.Nəzirli //Ulduz.- 1986.- №8.-S.45-48.

160. Leninqradda iyirmi iki gün [Mətn]: [general-leytenant Əliəğa Şıxlinski haqqında] /Ş.Nəzirli //Azərbaycan.- 1986.- №5.- S.152-160.

161. S.Vurğunun nadir fotosu [Mətn] /təqdim edən Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1986.- 23 oktyabr.

162. Şairin yadigarı [Mətn]: [Səməd Vurğun haqqında] /Ş.Nəzirli //Sovet kəndi.- 1986.- 4 may.

163. Şəmistan Nəzirinin Mixail Şoloxovla müsahibəsi [Mətn] /Ş.Nəzirli //Əhmədov T. Səməd Vurğun.- Bakı, 1986.- S.296.

164. Taleyimdən razıyam ki... [Mətn]: [Səməd Vurğunun 80 illik yubileyi münasibətilə] /Ş.Nəzirli //Ədəbiyyat və incəsənət.- 1986.- 30 may.- S.7.

165. Üzü bəri baxan dağlar [Mətn]: [Səməd Vurğun haqqında] /Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1986.- 20 mart.- S.4.

166. Vurğun keçib bu yerlərdən [Mətn] /Ş.Nəzirli; müsahibəni apardı T.Xasiyev //Birlik qəz.- 1986.- 10 iyul.

1987

167. Ayrılıq sazını özüm çalmışam... [Mətn]: [Günyaz Nəzirli və şeirləri haqqında] /Ş.Nəzirli //Ulduz.- 1987.- №9.- S.40.

168. General Həsən bəy Ağalarov [Mətn] /Ş.Nəzirli //Azərbaycan.- 1987.- 17 noyabr.- S.4.

169. General Kəlbəli xan Naxçıvanski [Mətn] /Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1987.- 28 mart.

170. Günyaz Nəzirli [Mətn]: [Ş.Nəzirinin əmisi oğlu haqqında] /Ş.Nəzirli //Ədəbiyyat və incəsənət.- 1987.- 13 fevral.- S.7.

171. “İstedadları qoruyun...” [Mətn]: [Səməd Vurğun haqqında] /Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1987.- 4 iyul.- S.4.

172. Qəhrəmanların soracağında [Mətn]: [1905-ci ilin “Nivo”

jurnalında həmyerlilərimizin Port-Artur döyüşlərində göstərdikləri qəhrəmanlıqlar haqqında] /Ş.Nəzirli //Bakı.- 1987.- 7 aprel.

173. Məmməd Aşurovun... muzeyi [Mətn]: [Qazax rayonunda M.Aşurovun S.Vurğunun şərəfinə açdığı muzey haqqında] /Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1987.- 26 noyabr.- S.4.

174. Mixaylo haqqında söhbət [Mətn] /Ş.Nəzirli //Kənd həyatı.- 1987.- №5.- S.36-39.

175. Övlad borcu [Mətn]: [S.Vurğunun Xalq şairi Nəbi Xəzriyə qayğısı və dostluğu haqqında] /Ş.Nəzirli //Ədəbiyyat və incəsənət.- 1987.- 8 may.- S.8.

176. Sərkərdələr [Mətn]: [polkovnik Kərim bəy Novruzov və general-mayor Ağasibəy Avşarov haqqında] /Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1987.- 17 dekabr.- S.4.

1988

177. A.Bakıxanov general imiş [Mətn] /Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1988.- 6 noyabr.- S.4.

178. “Ay çiçək” müəllifi ilə görüş [Mətn]: [Ukrayna şairi Petro İqnatyeviç Qoretski ilə görüş] /Ş.Nəzirli //Ədəbiyyat və incəsənət.- 1988.- 24iyun.- S.3.

179. Çay dəsgahı [Mətn]: [Ş.Nəzirlinin eyniadlı proqramda ilk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbov haqqında çıxışı] //Ekran-efir.- 1988.- 30 oktyabr.

180. General Bakıxanovlar [Mətn]: [Cəfərqulu ağa, Həsən ağa və Abdulla ağa Bakıxanovlar haqqında] /Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1988.- 28 aprel.- S.4.

181. General Hacıbaba Zeynalov [Mətn] /Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1988.- 23 fevral.- S.4.

182. Hiylə [Mətn]: [nağıl-hekayə] /Ş.Nəzirli //Sovet kəndi.- 1988.- 2 aprel.- S.4.

183. Xoştəb Nazir [Mətn]: [Abbas ağa Qayıbzadə haqqında] /Ş.Nəzirli //Ədəbiyyat və incəsənət.- 1988.- 19 fevral.- S.8.

184. İlk maarif işığı [Mətn]: [M.F.Axundov haqqında] /Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1988.- 28 iyul.- S.4.

185. Qəfil gələn qonaq [Mətn]: [M.F.Axundovun 175 illiyi haqqında sənədli hekayə] /Ş.Nəzirli //Kənd həyatı.-1988.- №11.- S.39-41.

186. Qərribə təsadüf [Mətn]: [Səməd Vurğun haqqında sənədli hekayə] /Ş.Nəzirli //Azərbaycan gəncləri.-1988.-22 mart.-S.4.

187. Sənin dastanını özüm yazacam [Mətn]: [S.Vurğun poeziya günləri haqqında] /Ş.Nəzirli //Sovet kəndi.- 1988.- 26 mart.- S.4.

188. Sərv ağacı qədər ömür [Mətn]: [S.Vurğunun Çin Respublikasının Pekin şəhərinə səfəri haqqında] /Ş.Nəzirli //Sovet kəndi.- 1988.- 10 sentyabr.-S.4.

1989

189. General [Mətn]: [general-mayor Tərhan Əlyarbəyovun üç müharibədə iştirak etməsi haqqında] /Ş.Nəzirli //Kommunist.-1989.- 23 fevral.- S.3.

190. General Cəfər Məmmədzadə [Mətn] /Ş.Nəzirli //Azərbaycan pioneri.- 1989.- 6,8 dekabr.- S.3.

191. General Əjdər Xəspoladov [Mətn]: [Azərbaycanın ilk hüquq generalı haqqında] /Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1989.- 9 may.

192. General Məmmədrəfi Kamil Məmmədov [Mətn] /Ş.Nəzirli //Şəfəq.-1989.- 23 dekabr.- S.4.

193. General Mirzə Kazımbəy Talışxanov [Mətn]: [rus ordusunun və 1918-ci ildə Milli Ordu general-mayoru haqqında] /Ş.Nəzirli //Bakı.- 1989.-2 sentyabr.-S.5.

194. General Naxçıvanskiilər [Mətn]: [İsmayıl xan və Hüseyin xan Naxçıvanskiilər haqqında] /Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1989.- 21 dekabr.

195. Generalın şeirləri [Mətn]: [Əliğa Şıxlinskiinin şeirləri haqqında] /Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1989.- 13 aprel.

196. Xatirə [Mətn]: [Səməd Vurğun haqqında] /Ş.Nəzirli //Ədəbiyyat və incəsənət.- 1989.- 10 fevral.- S.7.

197. İkinci Azərbaycan təyyarəçisi kim olub? [Mətn]: [ilk Sovet Azərbaycanı təyyarəçisi Teymur Mustafayev haqqında] /Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1989.- 6 iyul.- S.4.

198. Polkovnik Qalib Vəkilov [Mətn] /Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1989.- 10 avqust.

199. Şuşalı general Fərəc bəy Ağayev [Mətn] /Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1989.- 7 noyabr.

200. Unudulmaz səhifələrdən [Mətn]: [Azərbaycanda ilk rus-Azərbaycan məktəbi haqqında] /Ş.Nəzirli //Azərbaycan.- 1989.- S.170-176.

201. Yedigərov qardaşları [Mətn] /Ş.Nəzirli //Sovet kəndi.- 1989.- 4 noyabr.- S.3.

202. Yiyəsiz abidələr [Mətn] /Ş.Nəzirli //Azərbaycan gəncləri.-1989.- 9 fevral.

1990

203. “Annax bəy” şeirinin tarixi [Mətn]: [Aşiq Ələsgərin qazaxlı bəyi Annax bəyə dediyi tərif haqqında] /Ş.Nəzirli //Azərbaycan gəncləri.-1990.-13 oktyabr.-S.4.

204. Aşiq İbrahimin Körpülü əhvalatı [Mətn]: [Borçalı Aşiq; Quşçu İbrahim haqqında] /Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1990.- 11 yanvar.

205. Beş günlük qonaq [Mətn]: [S.Vurğun və A.Fadəyev

haqqında] /Ş.Nəzirli //Bakı.- 1990.- 7,10,11,13 iyul.

206. Bir ana tanıyırdım [Mətn]: [Əməkdar müəllimə QIZXANIM Axundovanın S.Vurğun haqqında xatirələri] /Ş.Nəzirli //Azərbaycan.- 1990.- 24 mart.- S.3.

207. General Səməd bəy Mehmandarov [Mətn]: [Azərbaycanın görkəmli sərkərdələri haqqında söhbətlər silsiləsindən] /Ş.Nəzirli //Azərbaycan pioneri.- 1990.- 2,7 fevral.- S.3.

208. Dünyada bütün yaxşı adamlar şeir yazıb [Mətn]: [Ş.Nəzirinin əmisi oğlu Günyaz haqqında] /Ş.Nəzirli //Yeni fikir.- 1990.- 24 oktyabr.- S.4.

209. General Kamil Məmmədov [Mətn] /Ş.Nəzirli //Sovet kəndi.- 1990.- 6 mart.- S.3.

210. General Mehmandarovun son günləri [Mətn] /Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1990.- 2 avqust.- S.3.

211. General Səməd bəy Mehmandarov [Mətn] /Ş.Nəzirli //Azərbaycan pioneri.- 1990.- 2,7 fevral.- S.3.

212. İgid ölür, adı qalar [Mətn] /Ş.Nəzirli //Azərbaycan Kommunisti.- 1990.- №10.- S.74-79.

213. Kəngərlinin son generalı [Mətn]: [Cəmsid Naxçıvanski haqqında] /Ş.Nəzirli //Kənd həyatı.- 1990.- №3.- S.4-6.

214. Kimdir general Heybətov? [Mətn]: [general-mayor Heybət Atamoğlu oğlu Heybətov haqqında] /Ş.Nəzirli //Sovet kəndi.- 1990.- 6 fevral.- S.3.

215. Qazax seminariyası: Binanı kim tikib? [Mətn]: [iranlı Məmmədəli və Məşədi İbrahim haqqında] /Ş.Nəzirli //Respublika.- 1990.- 20 oktyabr.- S.6.

216. Qoridən gələn qatar [Mətn]: [eyniadlı povestdən bəzi parçalar] /Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1990.- 26,28 aprel; 5 may.

217. Milli ordu generalı [Mətn]: [general İbrahimağa Usu-

bov haqqında] /Ş.Nəzirli //Aydınlıq.- 1990.- 18 avqust.- S.5.

218. Şeir in müəllifi kimdir? [Mətn]: [naməlum şairin S.Vurğuna həsr olunmuş şeiri haqqında] /Ş.Nəzirli //Ədəbiyyat və incəsənət.- 1990.- 27 aprel.- S.7.

219. Vəsiyyə t: “Mən öləndən sonra açmalı” [Mətn]: [Əli-ağa Şıxlinski nin 4 vəsiyyətnaməsi haqqında] /Ş.Nəzirli //Aydınlıq.-1990.- 29 oktyabr.- S.1-2.

1991

220. Alicənablıq və fitnəkarlıq [Mətn]: [Qoridə müsəlman seminaristlərə qarşı amansız və fitnəkar erməni direktoru Mixail Alekseyeviç Miropyev haqqında] /Ş.Nəzirli //Bərəkət.- 1991.- 1-2 avqust.

221. Aşurovun... məhəbbəti [Mətn]: [qaxlı Məmməd Aşurovun unudulmaz şairimiz Səməd Vurğuna bəslədiyi böyük məhəbbət haqqında] /Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1991.-18 may.

222. Azərbaycanlı generallar “çələngi” [Mətn] /Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1991.- 31 dekabr.

223. Binələri çadır-çadır [Mətn]: [sənədli hekayə] /Ş.Nəzirli //Gənclik.- 1991.- №1.- S.34-37.

224. Dostlara təbrik məktubu [Mətn]: [Qazaxda “Göyəzən” qəzetinin yeni nəşri münasibətilə] /Ş.Nəzirli //Göyəzən.- 1991.- 27 aprel.- S.4.

225. Fakt olan yerdə [Mətn]: [Səməd bəy Mehmandarov haqqında] /Ş.Nəzirli //Aypara.- 1991.- 9 avqust.- S.7.

226. Polkovnik Şirin bəy Kəsəmənli [Mətn] /Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1991.- 8 avqust.- S.3.

227. General Tağıyev marşı [Mətn]: [V.M.Kneydin bəstələdiyi marş haqqında] /Ş.Nəzirli //Yeni fikir.- 1991.- 26 dekabr.- S.5.

228. Generallar: Mirkazımbəy Talışxanov; Əsədbəy Talışxanov [Mətn] /Ş.Nəzirli //Bərəkət.- 1991.- 8-9;11 may.-S.3.

229. Generallar: Nərmin xanımla müsahibə [Mətn]: [general Yadigarovlar qardaşları haqqında] /Ş.Nəzirli //Bərəkət.- 1991.- 9 may.

230. Generallar: Yadigarov qardaşları [Mətn] /Ş.Nəzirli //Bərəkət.- 1991.- 8 may.

231. General-leytenant Balakişi bəy Ərəblinski [Mətn] /Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1991.- 13 iyul.- S.3.

232. Genrallarımızın sorağında [Mətn] /Ş.Nəzirli; müsahibəni apardı X.Bayramov //Aydınlıq qəz.- 1991.- 25 yanvar.- S.5.

233. Hörmətli redaksiya! [Mətn]: [Ş.Nəzirlinin tədqiqatlarının başqaları tərəfindən mənimsənilməsi haqqında etiraz açıq məktubu] /Ş.Nəzirli //Açıq söz.- 1991.- 22 avqust.- S.7.

234. Hünər [Mətn]: [eyniadlı verilişdə Ş.Nəzirlinin müsahibəsi] //Ekran-efir.- 1991.- 2-8 sentyabr.

235. Xeyirxahlıq unudulmur [Mətn]: [yazıçı Qılman İlkin haqqında] /Ş.Nəzirli //Yeni fikir.- 1991.- 31 iyul.

236. İlisulu generalın faciəsi [Mətn] [qaxlı general Daniyal bəy haqqında] /Ş.Nəzirli //Yeni fikir.- 1991.- 31 iyul.

237. İlk buraxılış [Mətn]: [“Qoridən gələn qatar” sənədli povestindən parça] /Ş.Nəzirli //Bərəkət.- 1991.- 17-18 dekabr.

238. Kişi sözü [Mətn]: [Xalq yazıçısı Əli Vəliyevin köməyi ilə müəllifin “Vurğun keçib bu yerlərdən” kitabının 1978-ci ildə ilk çapı haqqında] /Ş.Nəzirli //Yeni fikir.- 1991.- 1 may.- S.7.

239. Qoridən gələn qatar [Mətn]: [eyniadlı povestdən bir parça] /Ş.Nəzirli //Aypara.- 1991.- 18 oktyabr.- S.7.

240. Məmməd Koxa əhvalatı [Mətn] /Ş.Nəzirli //Bərəkət.- 30 aprel;1 may.

241. Mən Vurğunu görmüşəm [Mətn]: [Səməd Vurğun

haqqında sənədli hekayə] /Ş.Nəzirli //Ömrün ayları-'91: gənclər üçün ədəbi-publisistik təqvim.- 1991.- S.23.

242.37-nin general qurbanları [Mətn]: [general-mayor Qambay Vəzirov haqqında] /Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1991.- 31 dekabr.- S.2-3.

243. Ömür vəfa eləsəydi... [Mətn]: [Məhəmməd Əfəndiyev haqqında] /Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1991.- 22 yanvar.- S.3.

244. Ömrün son günləri [Mətn]: [Port-Artur qəhrəmanı Əliağa Şıxlinski haqqında sənədli hekayə] /Ş.Nəzirli //Açıq söz.- 1991.-12,19,26 sentyabr.- S.3.

245. Sonuncu səfər [Mətn]: [“Qoridən gələn qatar” sənədli povestində Aleksey Osipoviç Çenyayevski haqqında] /Ş.Nəzirli //Respublika.- 1991.- 16 mart.- S.4-5.

1992

246. Aşıq Əsədin bir müxəmməsi [Mətn]: [Əsəd Rzayevin heç yerdə dərc olunmayan “Deyim” müxəmməsi haqqında] /Ş.Nəzirli //Ədəbiyyat və incəsənət.- 1992.- 2 oktyabr.- S.7.

247. Avey dağının övladları [Mətn] /Ş.Nəzirli //Dirşəliş.- 1992.- №2.- S.43-48.

248. Avrora yenə də atəş açır? [Mətn]: [müəllifin Bakı Metropoliteninin stansiyalarının adlarının milliləşdirilməsi haqqında müraciəti] /Ş.Nəzirli, M.Kamil //Yeni fikir.- 1992.- 24 aprel.

249. Bir görüşdən xatirə [Mətn]: [O.Sarıvəllinin Səməd Vurğun haqqında xatirələrindən] /Ş.Nəzirli //Ədəbiyyat.- 1992.- 11 dekabr.- S.4.

250. Bir şəklın taleyi [Mətn]: [1924-cü ildə çəkilmış bir qrup Azərbaycan ziyalılarının fotosu haqqında] /Ş.Nəzirli //Yeni fikir.- 1992.- 17 fevral.- S.3.

251. Bir şəklin taleyi, tariximizin foto həyatı [Mətn]: [1937-ci il repressiya qurbanları olan ziyalılarımızın fotoları] /Ş.Nəzirli //Yeni fikir.- 1992.- 10,17 fevral.- S.3.

252. Bizə hər şeyin dəxli var; Mükalimə [Mətn] /Ş.Nəzirli //Təhsil.- 1992.- aprel (III həftə).- S.4.

253. Etiraf edirəm qəlbən... [Mətn]: [məqalədəki şeirin S.Vurğuna məxsus olmasının Osman Sarıvəlli tərəfindən təsdiqi] /Ş.Nəzirli //Ədəbiyyat və incəsənət.- 1992.- 13 noyabr.- S.5.

254. Əzizlərdən gələn məktub [Mətn]: [Cənubi Azərbaycan şairi Məmməd Biriya haqqında] /Ş.Nəzirli //Odlar yurdu.- 1992.- mart.

255. General Cavad bəy Şıxlinski [Mətn] /Ş.Nəzirli //Aydın-lıq.- 1992.- 3,10 aprel.- S.7.

256. Generala yazılan şeir [Mətn]: [Şirin bəy Kəsəmənli haqqında] /Ş.Nəzirli //Axtarış.- 1992.- 5 fevral.

257. Görkəmli sərkərdələrimiz: General Daniyal bəy İlisulu [Mətn] /Ş.Nəzirli //Ekran-efir.- 1992.- 6-12 aprel.

258. Günyaz Nəzirli [Mətn] /Ş.Nəzirli //Mərhəmət.- 1992.- №2-3.- S.46-47.

259. Günyazı xatırla barı [Mətn]: [müəllifin əmisi oğlu haqqında] /Ş.Nəzirli //Oğuz eli.- 1992.- 8 oktyabr.- S.6-7.

260. Günyazın kitabı çıxsaxaxşadı [Mətn]: [Günyaz Nəzirlinin “Kölnüm səni arzular” adlı şeir kitabının çapdan çıxması haqqında] /Ş.Nəzirli //Yeni fikir.- 1992.- 27 iyun.

261. Hərb tariximiz tədqiq olunacaq [Mətn] /Ş.Nəzirli; müsahibəni apardı S.Elsevər //Səhər.- 1992.- 10 oktyabr.

262. Hərb tariximiz öyrənilir [Mətn] /Ş.Nəzirli; müsahibəni apardı jurnalist Qəzənfər Qəribov //Xalq qəzeti.- 1992.- 28 noyabr.

263. Xoştəb Nazir [Mətn]: [şair-nazir Abbas ağa Qayıbzadə

haqqında] /Ş.Nəzirli //Novruz.- 1992.- 11 iyun.

264. Komissar Heydər Vəzirov; 37-nin general qurbanları; Sahibə xanımla söhbət [Mətn] /Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1992.- 4 yanvar.- S.2.

265. Kor şair [Mətn]: [“Kor şair” ləqəbi ilə tanınan Əbdürəhman ağa Dilbazoğlu haqqında] /Ş.Nəzirli //Novruz.- 1992.- 30 iyul.- S.6-7.

266. Qoridən gələn qatar [Mətn]: [eyniadlı verilişdə Ş.Nəzirinin Firudin bəy Köçərli haqqında çıxışı] /Ş.Nəzirli //Ekran-efir.- 1992.- 15-21 avqust.- S.1.

267. Milli sərkərdələrimizin faciəsi [Mətn]: [polkovnik Daniyal bəy Həlləsov haqqında] /Ş.Nəzirli //Xalq qəzeti.- 1992.- 29 iyul.

268. Milli sərkərdələrimizin faciəsi: Generallar nədən narahat idi?; İlk Milli Ordu generalımız; Möhtərəm bir generalın ölümü; General Süleyman bəy Əfəndiyev [Mətn] /Ş.Nəzirli //Xalq qəzeti.- 1992.- 28 iyul.- S.2.

269. Milli sərkərdələrimizin faciəsi: Qırmızı terror [Mətn]: [general-mayor Həbib bəy Səlimov; Cavad bəy Şıxlinski; Əbdülhəmid bəy Qaytaşa; Murad bəy Geray Tlexas; İbrahim ağa Usubov; Məmməd bəy Sulkeviç; Şahzadə Əmir Kazım Mirzə Qacar; Davud bəy Yadigarov və b. haqqında] /Ş.Nəzirli //Xalq qəzeti.- 1992.- 25,28 iyul.- S.2.

270. Ordusu olmayan xalq məhvə məhkumdur [Mətn]: /Ş.Nəzirli; müsahibəni apardı Bədirxan Başkeçidi //Xalq ordusu.- 1992.- 20 mart.- S.2.

271. Rusca-Azərbaycanca qısa hərbi lüğət [Mətn]: [Əliağa Şıxlinskının hərbi lüğəti haqqında] /Ş.Nəzirli //Xalq qəzeti.- 1992.- 6 oktyabr.

272. Sahibə xanımla söhbət [Mətn] /Ş.Nəzirli //Azərbaycan

gəncləri.- 1992.- 4 yanvar.

273. Səfirin səhvi və ölümü [Mətn]: [A.S.Qriboyedovun qətlı haqqında] /Ş.Nəzirli //Ədəbiyyat qəz.- 1992.- 3 aprel.- S.4,7.

274. Şahzadə Bəhmən Mirzə və övladları [Mətn] /Ş.Nəzirli //Zəka.- 1992.- №3-4.- S.54-67.

275. Şair Abbas ağa Nazir [Mətn]: [şair və onun “Təraneyi-Milliyə” adlı şeiri haqqında] /Ş.Nəzirli //Dalğa.- 1992.- 5 oktyabr.- S.1,3.

276. “Şantaj publisistikası” davam edir [Mətn]: “Azadlığa açılan pəncərə”: televiziya və radio jurnalistləri qonağıımızdır /Ş.Nəzirli; F.Əhmədli //Axtarış.- 1992.- 12 fevral.- S.4.

277. Şirvanlı şair Naseh [Mətn]: [“Naseh” təxəllüslü şair Ağəəli bəy Əfəndizadə haqqında] /Ş.Nəzirli //Xalq qəzeti.- 1992.- 7 oktyabr.

278. “Tarixi həqiqət və müasirlik” [Mətn] /Ş.Nəzirlinin BDU-nun jurnalistika fakültəsinin dosenti Mahmud Mahmudovla müsahibəsi //Zəka.- 1992.- №1.- S.26-30.

1993

279. Abdulla ağa Şıxlinski [Mətn] /Ş.Nəzirli //Mərhəmət.- 1993.- №2-3.- S.11.

280. Acı tale [Mətn]: [general Məmməd bəy Aleksandroviç Sulkeviç haqqında] /Ş.Nəzirli //Xalq qəzeti.- 1993.- 15 sentyabr.- S.4.

281. Azərbaycanın vitse-admiralı Qasımbəyov Həmid Həbib oğlunun 70 yaşı tamam oldu [Mətn] /Ş.Nəzirli //Hərbi bilik.- 1993.- №6.- S.115.

282. Cümhuriyyət generalları [Mətn]: [Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski haqqında] /Ş.Nəzirli //Azərbaycan ordusu.- 1993.- 28 may.- S.2.

283. Dəvriş Mahmud [Mətn] /Ş.Nəzirli //Mərhəmət.- №2-

3.- S.15.

284. General Əliağa Şıxlınskinin ömrünün əsas tarixləri [Mətn] /Ş.Nəzirli //Hərbi bilik.- 1993.- №3.- S.63.

285. General Firudin bəy Vəzirov [Mətn] /Ş.Nəzirli //Bakı.- 1993.- 30 yanvar.

286. Generalın müraciəti [Mətn]: [Səməd bəy Mehmandarovun 1918-ci il noyabrın 25-də Azərbaycan vətəndaşlarına müraciəti haqqında] /Ş.Nəzirli //Hərbi bilik.- 1993.- №3.- S.98; Xalq qəzeti.- 1993.- 17 mart.

287. Generalın şeirləri [Mətn]: [Əliağa Şıxlınski haqqında] /Ş.Nəzirli //Mərhəmət.- 1993.- №2-3.- S.12-14.

288. Görkəmli admiral general Əliağa Şıxlınski haqqında [Mətn] /Ş.Nəzirli //Hərbi bilik.- 1993.- №3.- S. 64,65,69.

289. Hərbi layihə [Mətn]: [Ə.Şıxlınskinin 74 il əvvəl tərtib edilmiş hərbi layihəsi haqqında] /Ş.Nəzirli //Hərbi bilik.- 1993.- №1.- S.105-106.

290. Hərbi mətbuat tariximizdən [Mətn] /Ş.Nəzirli //Hərbi bilik.- 1993.- №1.- S.93-99.

291. Hərbi şərqilərimiz [Mətn]: [1918-1920-ci illər] /Ş.Nəzirli //Azərbaycan ordusu.- 1993.- 16 sentyabr.

292. İlk admiralımız: Bələdçi qızın dedikləri; Sənədlərdən soraq aldım; Mənbələrdən gələn səslər; Admiralın ömür yolu; Qərribə xoş bir təsadüf; Admiral həm də alimdir [Mətn]: [İbrahim Aslanbəyov haqqında] /Ş.Nəzirli //Azərbaycan ordusu.- 1993.- 23,31 dekabr.- S.4.

293. İlk hərbi redaktorlarımız [Mətn]: [Əliağa Şıxlınski, Cəmsid xan Naxçıvanski, Hacıbaba Nəzərli, Hüseyn Rəhimov və Çingiz Məmmədov haqqında] /Ş.Nəzirli //Hərbi bilik.- 1993.- №1.- S.103-104.

294. İlk hərbi şəfqət bacısı [Mətn]: [Əliağa Şıxlınskinin

həyat yoldaşı Nigar xanım haqqında] /Ş.Nəzirli //Hərbi bilik.- 1993.- №1.- S.100.

295. Qiymətli tapıntı [Mətn]: [1918-ci ildə Gəncədə fəaliyyət göstərən zabıt məktəbi haqqında] /Ş.Nəzirli //Azərbaycan ordusu.- 1993.- 27 noyabr.

296. Nağıl məkanı: Salam, a Ceyran bala [Mətn]: [dostu Ali Verdiyev üçün] /Ş.Nəzirli //Cik-Cik.- 1993.- 22 iyul.- S.4.

297. Növcavanlar var olsun... [Mətn]: [iki dost Molla Pənah Vaqif və Molla Vəli Vidadinin dostluğu, qohumluğu haqqında] /Ş.Nəzirli //Ədəbiyyat və incəsənət.- 1993.- 25.- iyun.- S.8.

298. Səməd bəy namında bir kişi gördüm [Mətn] /Ş.Nəzirli //Aydınlıq.- 1993.- 3,7,8 sentyabr.- S.6-7.

299. Sən kimsən, ey igid! [Mətn]: [Teymur bəy Novruzov haqqında] /Ş.Nəzirli //Xalq qəzet.- 1993.- 3 yanvar.

300. Şair Həvəskar Ağköynəkli [Mətn] /Ş.Nəzirli //Oğuz eli.- 1993.- 25 fevral.-S.4.

301. Şair Nazirin poeması [Mətn]: [Abbas Ağa Nazir Qayıbzadə] /Ş.Nəzirli //Ədəbiyyat.- 1993.- 29 yanvar.- S.7.

302. Topoqraf-general İbrahim Ağa Vəkilov [Mətn] /Ş.Nəzirli //Hərbi bilik.- 1993.- №6.- S.110-114; Meydan.- 1993.- 30 iyun.- S.2-3; 7iyul.- S.7-8.

303. Yadigarov qardaşları [Mətn]: [“Azərbaycan generalları” adlı kitabından ixtisarla] /Ş.Nəzirli //Borçalı .- 1993.- №1.- S.6-10.

304. Yəhya bəy Qazağı [Mətn] [M.P.Vaqifin və M.V.Vidadinin şair nəvəsi haqqında] //Ş.Nəzirli //Mərhəmət.- 1993.- №2-3.- S.9-10.

305. Zabıtın dəftəri [Mətn]: [general Əliağa Şıxlinskiinin anadan olmasının 130, vəfatının 50 illiyi haqqında] /Ş.Nəzirli //Cik-Cik.- 1993.- 14 avqust.- S.2.

1994

306. Acı tale [Mətn]: [general-leytenant Məmməd bəy Aleksandroviç Sulkeviç haqqında] /Ş.Nəzirli //Hərbi bilik.- 1994.- №1.- S.103-106.

307. Admiral Aslanbəyov kimdir? [Mətn] /Ş.Nəzirli; söhbəti apardı Cəfər Əsədخانlı //İnşaatçı kadrlar uğrunda.- 1994.- 28 fevral.

308. Daş Salahlı Məmməd Koxa [Mətn] /Ş.Nəzirli //Səhər.- 1994.- 19 noyabr.

309. Görkəmli yazıçı, gözəl insan [Mətn]: [Xalq yazıçısı Qılman İlkin haqqında] /Ş.Nəzirli //Cik-Cik.- 1994.- №4-5.

310. İlk milli xəritəmiz [Mətn]: [M.Mirzəyevlə müsahibə] /Ş.Nəzirli //Azərbaycan ordusu.- 1994.- 28 may.- S.2.

311. İlk səma şahinimiz [Mətn]: [Fərrux ağa Qayıbov haqqında] /Ş.Nəzirli //Ülfət.- 1994.- 14-24 mart.- S.2.

312. Kölgələrə işıq düşür... [Mətn] /Ş.Nəzirli; müsahibəni apardı S.Qaradağlı //Səhər.- 1994.- 12 may.- S.4.

313. Malçı əhvalatları [Mətn]: [Malçı babanın məzəli əhvalatları] /Ş.Nəzirli //Cik-Cik.- 1994.- 13 sentyabr.- S.6.

314. Molla Məhəmmədin üç hazırcavablığı [Mətn]: [felyeton] /Ş.Nəzirli //Azərbaycan gəncləri.- 1994.- 14 iyul.- S.4.

315. Olmuş əhvalatlar: Həsən və çalağan; Həsən və canavar [Mətn]: [məzəli əhvalatlar] /Ş.Nəzirli //Cik-Cik.- 1994.- 16 iyun.

316. Ordu quruculuğu tariximizdən [Mətn]: [generallar Səməd bəy Mehmandarov və Əliəğa Şıxlinski haqqında] /Ş.Nəzirli //Azərbaycan ordusu.- 1994.- 28 may.- S.1.

317. Payızda ağlayan buludlar [Mətn]: [Valeh Musayev haqqında] /Ş.Nəzirli //Dəli kür.- 1994.- 19 oktyabr.- S.1.

318. Polkovnik Şirin bəy Kəsəmənli [Mətn] /Ş.Nəzirli

//Hərbi bilik.- 1994.- №6.- S.83-89.

319. Səni kim unudar? [Mətn]: [tam artilleriya generalı Əli-ağa Şıxlinski haqqında] /Ş.Nəzirli //Dəli Kür.- 1994.- 18 may.- S.2.

320. Tam artilleriya generalı Səməd bəy Mehmandarovun nitqi: Azərbaycan məclisi-məbusanında hərbiyyə nazirinin nitqi [Mətn] /Ş.Nəzirli //Hərbi bilik.- 1994.- №4-5.- S.105-108.

321. “Tamamilə məxfidir”... qریفi altında uzun illər gizli saxlanmış sənədlər nədən danışır [Mətn]: [general Əli-ağa Şıxlinskiyənin həyatının açılmamış səhifələrindən] /Ş.Nəzirli //Respublika.- 1994.- 7 sentyabr.- S.4.

322. Üzeyir bəyin hərbi lüğəti [Mətn]: [ilk nəşrindən 87 il keçməsinə baxmayaraq hərbi lüğətdən bu gün də istifadə olunur] /Ş.Nəzirli //Səhər.- 1994.- 1 oktyabr.

323. Vəsiyyət: “Mən öləndən sonra açmalı” [Mətn]: [Əli-ağa Şıxlinski haqqında] /Ş.Nəzirli //Aydınlıq.- 1994.- 29 oktyabr.- S.1-2.

324. Yeni arxiv sənədi [Mətn]: [Həbib bəy Səlimovun imzaladığı sənəd haqqında] /Ş.Nəzirli //Azərbaycan ordusu.- 1994.- 16 mart.

1995

325. Azərbaycan əsgəri [Mətn]: [Ş.Nəzirlinin Hüseynovlar nəlinin hərbi fəaliyyəti haqqında çıxışı] /Ş.Nəzirli //Ekran-efir.- 1995.- 11-17 dekabr.

326. Dərya Məhəmməd [Mətn]: [90 illiyi haqqında] /Ş.Nəzirli //Dəli kür.- 1995.- 10 mart.- S.4.

327. Əfqanıstan qurbanları [Mətn]: [1979-1989-cu illərdə Sovet ordusunun Əfqanıstanda apardığı müharibədə həlak olmuş azərbaycanlı əsgərlər haqqında] /Ş.Nəzirli //Azərbaycanın səsi

(Xüsusi buraxılış).- 1995.- 24 yanvar.

328. Əliağa Vahidin irsi; Meyxana [Mətn]: [Ə.Vahidin 100 illiyi və 1918-ci ildə Xaçmazda yerləşən müsavat alayı barədə deyilən meyxana haqqında] /Ş.Nəzirli //Vahid.- 1995.- 25 fevral.

329. Əlimdə qələm!; “Onlar bizim fəxrimizdir” [Mətn] /Ş.Nəzirli //Əsgər.- 1995.- dekabr.- S.3.

330. General Cavad bəy Şıxlinski [Mətn] /Ş.Nəzirli //Hərbi bilik.- 1995.- №4.- S.82-90.

331. General S.Mehmandarov ilk hərbi nazirimiz olub [Mətn]: [1918-ci il noyabrın 4-də Azərbaycan Demokratik hökumətinin qərarı ilə Hərbi Nazirlik yaranır və bu iş, iki məşhur generala - Əliağa Şıxlinski və Səməd bəy Mehmandarova tapşırılır] /Ş.Nəzirli //Naxçıvan.- 1995.- 1 noyabr.- S.3.

332. Generallarımız [Mətn]: [Ş.Nəzirinin hazırladığı verilişdə İbrahim ağa Paşa ağa oğlu Vəkilovun ömür yolu haqqında çıxışı] /Ş.Nəzirli //Ekran-Efir.- 1995.-18-24 sentyabr.

333. Hərb tariximizdən [Mətn]: [Səməd bəy Mehmandarov haqqında] /Ş.Nəzirli //Ekran- efir.- 1995.- 17-23 avqust.

334. Hərbi tariximizin açılmamış daha bir səhifəsi [Mətn]: [general-mayor Teymur bəy Novruzov haqqında] /Ş.Nəzirli //Səhər.- 1995.- 18 yanvar.

335. Hünər [Mətn]: [Əliağa Şıxlinski haqqında] /Ş.Nəzirli //Danışır Bakı.- 1995.- 9-15 iyul.- S.2.

336. İlk admiralımız kim olub yaxud hərbi dənizçilik tarixinə bir nəzər [Mətn]: [admiral İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyov haqqında] /Ş.Nəzirli; söhbəti yazdı İ.Ağayev //Xəzərin keşiyində.- 1995.- 28 oktyabr.- S.6; 18 noyabr.- S.2.

337. İlk admiralımız: Bələdçi qızın dedikləri; Sənədlərdən soraq aldım; Admiralın ömür yolu; Qəribə və xoş bir təsadüf; Admiral həm də alimdir [Mətn] /Ş.Nəzirli //Hərbi bilik.- 1995.- №5.- S.58-65.

338. İlk generalımız [Mətn] /Ş.Nəzirli //Ekran-efir.- 1995.- 20-26 noyabr.

339. Kazımağa Salik Şıxlinskiinin bayatı boxçası [Mətn] /Ş.Nəzirli //Maarifçi.- 1995.- 26 avqust.- S.4.

340. Qacarlar: General Əmənullaxan Qacar; Əlahəzrət yoldaş hərbi Nazirə; General-mayor Feyzulla Mirzə Qacar; Polkovnik Şahzadə Seyfulla Bəhmən Mirzə oğlu Qacar; Polkovnik Şahzadə Xosrov Mirzə Qacar [Mətn]: [müəllifin “Şur” nəşriyyatı tərəfindən çapdan çıxmış “Qacarlar” kitabından bəzi parçalar] /Ş.Nəzirli //Hərbi bilik.- 1995.- №6.- S.108-111.

341. Nadir artilleriyaçı [Mətn]: [Səməd bəy Mehmandarov – 140] /Ş.Nəzirli //Azərbaycan ordusu.- 1995.- 27 oktyabr.

342. Paşa yadigarı [Mətn]: [Səməd Vurğun haqqında şair Paşa Salahlının əlyazması] /Ş.Nəzirli //Zəka.- 1995.- №1-2.- S.38-43.

343. Şəmistan Nəzirli belə dedi [Mətn]: [elin sözü-söhbəti rubrikasından] /Ş.Nəzirli //Cik-Cik.- 1995.- 27 yanvar.-S.2.

344. Tufanlardan salamat çıxmayan dörd qardaşdan biri [Mətn]: [C.Naxşivanski - 100] /Ş.Nəzirli //Naxçıvan qəzeti.- 1995.- 26 iyul.- S.2-3.

345. Unuda bilmərəm [Mətn]: [Xalq yazıçısı İsmayıl Şıxlı haqqında] /Ş.Nəzirli //Dəli Kür.- 1995.- 4 avqust.- S.4.

346. Yahya bəy Məhəmmədəğa oğlu Qazağı [Mətn] /Ş.Nəzirli //Maarifçi.- 1995.- 29 iyun.- S.4.

1996

347. Borcumuzdur bu ehtiram [Mətn]: [ilk təyyarəçi Fərrux ağa Qayıbov haqqında] /Ş.Nəzirli //Dəli Kür.- 1996.- 26 iyul.

348. Bütöv sözlü insan [Mətn]: [S.Vurğun haqqında] /Ş.Nəzirli //Vəliyev Ə. Yadda qalan xatirə.- Bakı, 1996.- S.206-215.

349. Cümhuriyyətin səma şahinləri [Mətn]: [Milli Ordumuzun hərbi təyyarəçisi Teymur Mustafayev və dostları haqqında] /Ş.Nəzirli //Hərbi bilik.- 1996.- №3.- S.92-95.

350. Dəmir iradəli sərkərdə [Mətn]: [general Akim Abbasov haqqında] /Ş.Nəzirli //Avrasiya.- 1996.- 2 iyul.

351. Halal şəxsiyyət [Mətn]: [yazıcı Əlisa Nicat haqqında] /Ş.Nəzirli //Millətin səsi.- 1996.- 7 avqust.

352. Həlak olanın adını yad etmək onu həyata qaytarmağa bərabərdir [Mətn]: [həmyerlimiz polkovnik Fikrət Əhməd oğlu haqqında] /Ş.Nəzirli //Dəli Kür.- 1996.- 7 noyabr.- S.3.

353. Hərb tariximizdən: Poruçikin igidliyi [Mətn]: [təyyarəçi Fərrux ağa Qayıbov haqqında] /Ş.Nəzirli //Azərbaycan ordusu.- 1996.- 12 sentyabr.- S.4.

354. İki epizod; Şairin cavabı; Vurğunun izi... [Mətn]: [Səməd Vurğun – 90] /Ş.Nəzirli //Ədəbiyyat qəzeti.- 1996.- 21 iyun.- S.4.

355. İki görüş [Mətn]: [M.Şoloxovun S.Vurğun haqqında söhbəti] /Ş.Nəzirli //Mədəniyyət.- 1996.- 3,6 avqust.- S.4,6.

356. İki görüş: Nalçik səfəri; şair Qaysın Quliyev və M.Şoloxovun yanında; Arxasıza arxa ol ki... [Mətn]: [S.Vurğun – 90] /Ş.Nəzirli //Azərbaycan.- 1996.- №7-9.- S.131-143.

357. İlisulu generalın faciəsi [Mətn] /Ş.Nəzirli //Hərbi bilik.- №4.- S.69-76.

358. İlk hərbi şəfqət bacısı [Mətn]: [Əliağa Şıxlınskinin həyat yoldaşı Nigar xanım haqqında] /Ş.Nəzirli //Azərbaycan ordusu.- 1996.- 4 iyul.- S.4.

359. “Qürbət eldə can vermərəm ölümə...” [Mətn]: [S.Vurğunun Pekin səfəri haqqında] /Ş.Nəzirli //Ədəbiyyat qəzeti.- 1996.- 26 aprel.- S.2.

360. Məhəd bəy Vəkilovun dəftəri [Mətn]: [Xalq şairi Sə-

məd Vurğunun 90 illiyi münasibətilə] /Ş.Nəzirli //Naxçıvan.- 1996.- 15 may.

361. Niyə yeməyib...; Cəhənəm aşığı; Niyə oturubsan?; Andımı pozmamışam [Mətn]: [lətifələr] /Ş.Nəzirli //Dəli Kür.- 1996.- 24 aprel.- S.4.

362. Polkovnik Daniyal bəy Həlləcov [Mətn] /Ş.Nəzirli //Hərbi bilik.- 1996.- №5.- S.81.

363. Poruçikin igidliyi [Mətn]: [ilk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbov haqqında] /Ş.Nəzirli //Hərbi bilik.- 1996.- №2.- S.76-79.

364. S.Vurğunun yazdığı Sovet İttifaqının Himni [Mətn]: [müəllifin “Ədəbiyyat qəzeti”nə göndərdiyi himnin azərbaycanca və ruscası haqqında (rus dilinə tərcümə edən A.Adalis)] /Ş.Nəzirli //Ədəbiyyat qəzeti.- 1996.- 12 aprel.- S.3.

365. S.Vurğunun yeni tapılmış şeirləri [Mətn]: [Respublika Əlyazmalar İnstitutunun arxivində (№46) S.Vurğunun əsərlərinin heç bir nəşrinə düşməyən ayrı-ayrı bəndlər haqqında] /Ş.Nəzirli //Press Əks-Səda.- 1996.- fevral.- S.4.

366. Səməd bəy Mehmandarov - 140 [Mətn] /Ş.Nəzirli //Hərbi bilik.- 1996.-№5.- S.61.

367. Səməd Vurğunun yeni tapılmış şeirləri [Mətn] /Ş.Nəzirli //Xalq qəzeti.- 1996.- 6-7 mart.- S.4.

368. Səngər əhvalatları; Yapmasını bilməyən...; Tərəzinizi dibindən çıxardan oğullar da var; Xoşbəxtəm ki, oğlanlarımı el ağlayır...; Postda salam ne polojno [Mətn] /Ş.Nəzirli //Hərbi bilik.- 1996.- №1.- S.102-103.

369. Şair Məhşəri Dağkəsəmənli [Mətn]: [oxucuya məlum olmayan klassik şair haqqında] /Ş.Nəzirli //Dəli Kür.- 1996.- 23 fevral.- S.3.

370. Şair ömrü məktublarda [Mətn]: [Xalq şairi Səməd

Vurğun haqqında] /Ş.Nəzirli //Ədəbiyyat qəzeti.- 1996.- 8 mart.- S.2.

371. Şeir Günyaz Nəzirlinindir [Mətn] /Ş.Nəzirli //Dəli Kür.- 1996.- 28 iyun.

372. Vurğun keçib bu yerlərdən [Mətn] /Ş.Nəzirli //Ekran-efir.- 1996.- mart.

373. Vurğun ocağında [Mətn]: [S.Vurğunun babası Vəkil Ali ağa haqqında məzəli əhvalatlar] /Ş.Nəzirli //Kirpi.- 1996.- №4.- S.10.

374. Vurğuna məhəbbətlə [Mətn] /Ş.Nəzirli //Söz.- 1996.- №3-4.- S.10-11.

375. Vurğunun izi... [Mətn]: [“Muğan” poemasının baş qəhrəmanı Sarvan Salmanovun Səməd Vurğunla görüşü] /Ş.Nəzirli //Xalq qəzeti.- 1996.- 9 iyul.

376. Yadların etirafı [Mətn]: [Əliağa Şıxlınskinin hərbi-elmi fəaliyyəti və sərkərdəlik bacarığı haqqında] /Ş.Nəzirli //Azərbaycan ordusu.- 1996.- 16 avqust.- S.4; Hərbi bilik.- 1996.- №2.- S.51-52.

1997

377. Ailə xoşbəxtliyi [Mətn]: [Səməd Vurğunun bir inqilabçı nəvəsinə tövsiyəsi haqqında] /Ş.Nəzirli //Dəli Kür.- 1997.- 15 oktyabr.

378. Azərbaycan generalları [Mətn]: [Məmmədşərif Həbibulla oğlu Həmidov] /Ş.Nəzirli //Ekran-efir.- 1997.- 10-16 mart.

379. Çox hörmətli İsa bəy, salam! [Mətn]: [Ş.Nəzirlinin akademik İsa Həbibbəyliyə məktubu] /Ş.Nəzirli //Həbibbəyli İsa. Cəlil Məmmədquluzadə mühiti və münasibəti.-Bakı, 1997.- S.598.

380. Əzizlərdən gələn məktub [Mətn]: [Təbriz şairi Məhəm-

məd Biriya və Səməd Vurğun haqqında] /Ş.Nəzirli //İki Sahil.- 1997.- 2 avqust.

381. Gülüş otağı: Deyirlər ki... [Mətn]: [Səməd Vurğunla əlaqədar məzəli zarafatlar] /toplayanı Ş.Nəzirli //Ədəbiyyat qəzeti.- 1997.- 7 mart.- S.8.

382. Həsən bəy Zərdabinin Hənifəsi və ya iki məşəl [Mətn]: [H.B.Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova (Abayeva) haqqında] /Ş.Nəzirli; qələmə aldı Baba Maqsudoğlu //İki sahil.- 1997.- 11 fevral.

383. “İki Sahil” qəzetinin redaktoru Vüqar Rəhimzadə cənablarına [Mətn]: [redaksiyaya yazdığı məktub haqqında] /Ş.Nəzirli //İki Sahil.- 1997.- 6 avqust.

384. Qaydadır, yaradan yaşayacaqdır [Mətn]: [tədqiqatçı-jurnalist Ş.Nəzirinin Məhəmməd Məmmədova göndərdiyi məktub] /Ş.Nəzirli //İki Sahil.- 1997.- 14 avqust.

385. Mən Azərbaycanda olub və olacaq hərbi və ziyalı nəsillərin tarixini yazmağı qarşıma məqsəd qoymuşam [Mətn] /Ş.Nəzirli; müsahibəni apardı B.Babayev //İki Sahil.- 1997.- 4 sentyabr.

386. S.Vurğun: “Çox yazaq, yanaq, yaradaq...” [Mətn]: [tədqiqatçı-jurnalist Şəmistan Nəzirli Səməd Vurğun məktublarını oxuculara təqdim edir] /Ş.Nəzirli //Ədəbiyyat qəzeti.- 1997.- 7 mart.- S.3.

387. Solmayan şöhrət [Mətn]: [general Əliağa Şıxlinski haqqında] /Ş.Nəzirli //Ekran-efir.- 1997.- 7-13 aprel.

388. Üzeyir bəy Hacıbəyovun hərbi lüğəti [Mətn]: [“Türkrus və rus-türk” lüğəti haqqında] /Ş.Nəzirli //Hərbi bilik.- 1997.- №5.- S.50-53.

389. Yeni arxiv sənədləri tapıldı [Mətn] /Ş.Nəzirli; müsahibəni apardı A.Quliyev //Hürriyyət.- 1997.- 4 iyul.- S.1,7.

1998

390. Acı tale - güllələnmiş generallar: General-leytenant Məmməd bəy Aleksandroviç Sulkev... [Mətn] /Ş.Nəzirli //Xalq qəzeti.- 1998.- 30 may.- S.5.

391. Ailə xəşbəxtliyi [Mətn]: [Səməd Vurğunun “Aygün” poemasından] /Ş.Nəzirli //Ədəbiyyat.- 1998.- 6 fevral.

392. Azərbaycanda ordu quruculuğunun ilk admiralı [Mətn]: İlk vitse-admiral İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyov haqqında /Ş.Nəzirli //Hərbi bilik.- 1998.- №1.- S.86.

393. Cəsur general [Mətn]: [Mahmud Əbilov haqqında] /Ş.Nəzirli //Hərbi bilik.- 1998.- №5.- S.80-81; Xalq qəzeti.- 1998.-13 sentyabr.- S.6.

394. Daim axtarışda və Paşa yadigarı [Mətn] /Ş.Nəzirli //Səhər.- 1998.- 17-24 noyabr.- S.1,2,3.

395. Dikaya diviziya, yoxsa... [Mətn]: [600 nəfərlik- “Müsəlman” korpusunun yaradılması haqqında] /Ş.Nəzirli //Hərbi bilik.- 1998.- №1-2.- S.81.

396. “Ərəblinski” əhvalatı [Mətn]: [general-leytenant Bala-kışi bəy Əlibəy oğlu Ərəblinski haqqında] Ş.Nəzirli //Xalq qəzeti.- 1998.- 20,26 fevral.- S.10.

397. General Cəfər Məmmədzadə [Mətn] /Ş.Nəzirli //Azərbaycan.- 1998.- 12-13 dekabr.

398. Hamlet həqiqi vətənpərvərdir [Mətn] /Ş.Nəzirli //Məlikməmmədov M. Polkovnikin andı.- Bakı, 1998.- S.128-131.

399. Xalqımızın tanımadığı 54 azərbaycanlı general haqqında ilk dəfə tədqiqat aparmaq mənə nəsib olub [Mətn] /Ş.Nəzirli; müsahibəni apardı B.Babayev //İki Sahil.- 1998.- 7 fevral.- S.7.

400. Xilaskar [Mətn] /Ş.Nəzirli; müsahibəni apardı A.Quliyev //Xalq qəzeti.- 1998.- 15 sentyabr.

401. Qaçaq Kərəmi doğan ana: Əlim uzanıqlı qalıb [Mətn]: [II Nikolayın Kərəmin anası Fəxrənnisə xanım və Şeyx Şamillə türk sultanı Əbdül Əzizin görüşü haqqında] /Ş.Nəzirli //Naxçıvan.- 1998.- 8 iyul.

402. Qarxunlu Əşrəf bəy [Mətn]: [eyniadlı povestin bir bölməsi haqqında] /Ş.Nəzirli //Güzgü.- 1998.- 14 avqust.- S.2.

403. Qarxunlu Əşrəf bəy haqqında kitab [Mətn] /Ş.Nəzirli //Azərbaycan.- 1998.- 8 noyabr.

404. Onlar bizim xilaskarlarımız olmuşlar [Mətn]: [Nuru Paşa haqqında] /Ş.Nəzirli; söhbəti apardı B.Babayev //İki Sahil.- 1998.- 16 sentyabr.

405. 37-nin general qurbanları [Mətn]: [general-mayor Qambay Vəzirov, komissar Heydər Vəzirov və sonuncu Kəngərli generalı haqqında] /Ş.Nəzirli //Azərbaycan.- 1998.- №12.- S.157-172.

406. Ölkədə yeni oğrular - plagiatlar peyda olub [Mətn] /Ş.Nəzirli; müsahibəni apardı A.Quliyeva //7 gün.- 1998.- 14 avqust.- S.3.

407. Paşa yadigarı [Mətn]: [1955-ci ildə Kəlbəcərdə Paşa Salahlının Səməd Vurğunla görüşündən bəhs edən sənədli hekayə] /Ş.Nəzirli //Səhər.- 1998.- 17,24 noyabr.- S.2-3.

408. Plagiatlar [Mətn] /Ş.Nəzirli; müsahibəni apardı B.Maqsudoğlu //İki Sahil.- 1998.-29 oktyabr.- S.8.

409. “Tamamilə məxfidir” qrifindən çıxarılmış ad: Qarxunlu Əşrəf bəy [Mətn]: [eyniadlı sənədli povesti haqqında] /Ş.Nəzirli; söhbəti apardı B.Əsədov //Panorama.- 1998.- 21 iyul.- S.8.

410. Tarixi yaddaşı yaşatmaq üçün... [Mətn] /Ş.Nəzirli; müsahibəni apardı Y.Abbasov //Əsgər qəzeti.- 1998.- 21 iyun.- S.2.

411. Vurğun ömrü məktublarda [Mətn] /Ş.Nəzirli //Dəli Kür.- 1998.- 28 fevral.

412. Vurğunun babaları deyib ki...; Neçə yaşında; Sonra bağlaya bilməyəcəksən; Keç yuxarı başa; Qara zağın qaydası; İgidliyə bağışlayıram; Qaban ovu; Canı da çıxsa [Mətn]: [olmuş əhvalatlar] /toplayanı Ş.Nəzirli //Ədəbiyyat.- 1998.- 3 iyun.

1999

413. Arxivlərdən gələn “Səslər” [Mətn]: [“Arxivlərin sirri açılır” adlı kitabı haqqında] /Ş.Nəzirli; müsahibəni apardı M.Mahmudov //Xalq qəzeti.- 1999.- 8 avqust.

414. Azərbaycan sərkərdələrinin faciəsi [Mətn]: [silsilə məqalələr] /Ş.Nəzirli //Azərbaycan.- 1999.- №7.- S.117-125.

415. Cümhuriyyətin səma şahinləri [Mətn]: [1918-20-ci illərdə azərbaycanlı təyyarəçilər haqqında] /Ş.Nəzirli //Azərbaycan.- 1999.- 3 mart.- S.4.

416. Dövrən [Mətn]: [hərbi jurnalist, polkovnik-leytenant Ş.Nəzirlinin Tbilisinin Mərkəzi Dövlət arxivində apardığı araşdırmalar haqqında çıxışı] /Ş.Nəzirli //Ekran-efir.- 1999.- 11 iyun.- S.7.

417. Fevral ayında hərbi tariximizdə nələr olmuşdur? [Mətn]: [Cəfərqulu Ağa Bakıxanov; Səməd bəy Sadıq bəy oğlu Mehmandarovlar; Əjdər Xaspoladov; Məmmədşərif Həmidov; Murad Gəray bəy Tlexas; Səməd bəy Məşədi bəy oğlu Rəfiyəyov; Tofiq Ağahüseynov haqqında] /Ş.Nəzirli //Azərbaycan.- 1999.- 21 fevral.- S.4.

418. General Həbib bəy Səlimov [Mətn] /Ş.Nəzirli //Azərbaycan.- 1999.- 2 aprel.

419. General Kəlbəli xan Naxçıvanski; İsmayıl xan Naxçıvanski [Mətn] /Ş.Nəzirli //Azərbaycan.- 1999.- 24 mart.

420. General Tağıyev marşı [Mətn]: [general Hacı Zeynalabdin Tağıyevin şərəfinə yazılmış marş haqqında] /Ş.Nəzirli

//Azərbaycan.- 1999.- 14 fevral.

421. Hüseyn xan Naxçıvanski [Mətn] /Ş.Nəzirli //Azərbaycan.- 1999.- 25 mart.

422. İstiqlal mücadiləmizin qəhrəmanlarından biri [Mətn]: ["Qarxunlu Əşrəf bəy" sənədli povesti haqqında] /Ş.Nəzirli //İqtisadiyyat qəzeti.- 1999.- 18-24 iyun.- S.4.

423. Qazax seminariyası və seminariya binasını kim bağışlayıb? [Mətn] /Ş.Nəzirli //Bələdiyyə.- 1999.- yanvar.- S.4.

424. Qocalmayan kişilər: Baba deyiləsi kişilər çoxdur; 52 yaşlı generala oğul payı; Ruslar məğlub oldu, Mehmandarov yox [Mətn]: ["Tam artilleriya generalı Səməd bəy Mehmandarov" kitabından] /Ş.Nəzirli //İmpuls qəzeti.- 1999.- 5 fevral.- S.24.

425. Məşhur soyadlarımız [Mətn]: [Naxçıvanski qardaşları haqqında] /Ş.Nəzirli //Azərbaycan.- 1999.- 23 mart.

426. "Molla Nəsrəddin" ədəbi məktəbi mühitində [Mətn]: ["Nazir" təxəllüsü ilə fəaliyyət göstərən Abbas ağa Qayıbzadə haqqında] /Ş.Nəzirli //Elm.- 1999.- 7 sentyabr.- S.7.

427. Olmuş əhvalatlar: Haça Qurban; Cəhənnəm aşığı; Andımı pozmamısan [Mətn]: [üzləşdiyi hadisə və əhvalatlar haqqında] /Ş.Nəzirli //Panorama.- 1999.- 10 aprel.- S.10.

428. Olmuş əhvalatlar: Tərəzinizi dibindən çıxardan oğrular var; Xoşbəxtəm ki, oğlanlarımı el ağlayır...; Postda salam ne polojeno...; Niyə yeməyib... [Mətn] /Ş.Nəzirli //Panorama.- 1999.- 23 mart.- S.6.

429. Olmuş əhvalatlar: Arvadın sir-sifəti bəs eləyər; Misraya minib gəlirsiniz; Oğurluğu kimdən öyrənibsən?; Aşıq sazıynan tanınar; Əmim qızı Qarayazıda ərdədir; Səməd Vurğunun təklifi [Mətn] /Ş.Nəzirli //Borçalı qəzeti.- 1999.- 21 avqust.

430. 37-nin general qurbanları [Mətn]: [Cəmşid Naxçı-

vanski haqqında] /Ş.Nəzirli //Azərbaycan.- 1999.- 27-28 mart.

431.37-nin general qurbanları [Mətn]: [general-mayor Qambay Vəzirov haqqında] /Ş.Nəzirli //Azərbaycan.- 1999.-11-12 sentyabr.- S.3-4.

432. Ömrün son günləri [Mətn]: [general Əliağa Şıxlinski haqqında sənədli hekayə] /Ş.Nəzirli //Azərbaycan.- 1999.- 30-31 yanvar.- S.6,4.

433. Poruçikin igidliyi [Mətn]: [ilk təyyarəçi Fərrux ağa Qayıbov haqqında] /Ş.Nəzirli //Azərbaycan.- 1999.- 2 mart.-S.4.

434. Şəmistan Nəzirli babasını tapdı [Mətn] /Ş.Nəzirli; müsahibəni apardı Afaq Quliyeva //Üç nöqtə.- 1999.- 27 may.- S.14.

435. Şıxlinskinin pərəstişkarı [Mətn]: [polkovnik Sabir David oğlu İbrahimov haqqında] /Ş.Nəzirli //Dəli Kür.- 1999.- 26 oktyabr.- S.1.

436. Tarixi şəxsiyyətlərdən: Vətənim gərəyi - Salahlı; sözü əlan müftiyi-Qafqaz; Nəsli-qayıbdən [Mətn] /Ş.Nəzirli //Çıraq.- 1999.- №1.- S.33-39.

437. Vidadi Bayramov - 60 [Mətn] /Ş.Nəzirli //Dəli Kür: Qazax xeyriyyə cəmiyyətinin sədri Vidadi Bayramovun 60 illiyi münasibətilə qəzetin xüsusi buraxılışı.- 1999.- 29 dekabr.- S.6.

438. Vurğun məclisi [Mətn]: [sənədli hekayə] /Ş.Nəzirli //Mustafayev C. İdrakın şeiriyatı.- Bakı, 1999.- S.286-294.

439. Yanvar ayında hər b tariximizdə nələr olmuşdur? [Mətn]: [general-mayor Daniyal bəy İlusulu; general-mayor Əmənulla Qacar; İbrahim bəy Allahverdi bəy Aslanbəyov; Balakışı bəy Ərəblinski; İbrahim ağa Paşa ağa oğlu Vəkilov; general-mayor Heybətov Heybət Atamoğlan oğlu; Xosrov bəy Paşa bəy oğlu Sultanov haqqında] /Ş.Nəzirli //Azərbaycan.- 1999.- 8 yanvar.- S.4.

440. Yubileyə ayrılmış pul yeyilib [Mətn]: [Ş.Nəzirinin “Yaddaşlarda yaşayan Vurğun” kitabı haqqında] /Ş.Nəzirli; müsahibəni apardı B.Əliyev //7 gün.- 1999.- 19-25 iyun.- S.6,18.

2000

441. Azərbaycan Respublikasının Xalq artisti Zəroş xanım Həmzəyeva [Mətn]: [Mirzəbağır Əliyevin 1919-cu il may ayının 27-də çəkirdiyi fotosəkil haqqında] /Ş.Nəzirli //Azərbaycan.- 2000.- 8 noyabr.- S.4.

442. Baxış Mehdiyev əsl zabit idi [Mətn] /Ş.Nəzirli; müsahibəni apardı A.Quliyev //İnter polis.- 2000.- 10 avqust.- S.10.

443. Böyük Kəngərli nəslinin generalları [Mətn] /Ş.Nəzirli //Zəngəzur.- 2000.-11 yanvar.- S.1,4-5.

444. Darılmaq istəməz [Mətn]: [general Əliağa Şıxlinskiyin 74 il əvvəl qələmə aldığı eyniadlı məqaləsi haqqında] /Ş.Nəzirli //Azərbaycan.- 2000.- 16 may.- S.5.

445. Dövrən [Mətn]: [tarixi faciə - Şəki üsyanı haqqında] /Ş.Nəzirli //Ekran-efir.- 2000.- 10-16 aprel.

446. General Hüseyn xan Naxçıvanski [Mətn] /Ş.Nəzirli //Hərbi bilik.- 2000.- №3.- S.83.

447. General Kəlbəli xan: Böyük Kəngərli nəslinin generalları seriyasından [Mətn] /Ş.Nəzirli //Zəngəzur.- 2000.- 11 yanvar.- S.4-5.

448. Generalları qurd-quşa yem olan millət [Mətn] /Ş.Nəzirli; müsahibəni apardı Afaq Quliyeva //İnter polis.- 2000.-11 may.- S.8,10.

449. Güllələnmiş Azərbaycan generalları [Mətn] /Ş.Nəzirli; müsahibəni apardı Afaq Quliyeva //İnter polis.- 2000.- 18 may.- S.3.

450. Hərb tariximizdə nələr olmuşdur? [Mətn]: [məşhur

sərkərdələrimiz haqqında] /Ş.Nəzirli //Azərbaycan.- 2000.- 19-20 dekabr.- S.5-6.

451. Hərb tariximizdən: İyirminci ildə Qarabağ döyüşləri [Mətn]: [görməli generallarımızın fəaliyyəti haqqında] /Ş.Nəzirli //Azərbaycan.- 2000.- 1,5-6 iyul.- S.5.

452. Hərbçi Vəkilovlar - nəsilərə nümunə [Mətn]: [İbrahim ağa Paşa oğlu Vəkilov haqqında] /Ş.Nəzirli //Azərbaycan.- 2000.- 9,11 noyabr.- S.5.

453. Hüseyn xan Naxçıvanski [Mətn] /Ş.Nəzirli //Hərbi birlik.- 2000.- №3.- S.83-85.

454. İsmayıl xan Kəngərli (Naxçıvanski) [Mətn]: [böyük Kəngərli nəslinin generalları seriyasından] /Ş.Nəzirli //Zəngəzur.- 2000.- 19 yanvar.- S.4-5.

455. İsmayıl xan Naxçıvanski [Mətn] /Ş.Nəzirli //Hərbi birlik.- 2000.- №2.- S.86.

456. İyirminci ildə Qarabağ döyüşləri [Mətn]: [Qarabağ döyüşlərində iştirak edən generallarımız haqqında] /Ş.Nəzirli //Azərbaycan.- 2000.- 1,5-6 iyul.- S.5.

457. Qarabağ döyüşləri [Mətn]: [Nazir Səməd bəy Mehmandarovun eyniadlı döyüşdə fəaliyyəti haqqında] /Ş.Nəzirli //Sərbəst düşüncə.- 2000.- 9-18 noyabr.- S.1.

458. Mart ayında hərbi tariximizdə nələr olmuşdur? [Mətn]: [Fətəli xan Qubalı; Həbib bəy Yusif oğlu Səlimov haqqında] /Ş.Nəzirli //Azərbaycan.- 2000.-12 mart.- S.5.

459. Mart ayında hərbi tariximizdə nələr olmuşdur? [Mətn]: [Bahadır bəy İbrahim oğlu Vəkilov; general-mayor Hacıbaba Məmməd oğlu Zeynalov; İbrahim ağa Paşa oğlu Vəkilov; Yelena Yefimovna (Vəkilova) haqqında] /Ş.Nəzirli //Azərbaycan.- 2000.- 14 mart.- S.5.

460. M.Ə.Rəsulzadə tədqiqat obyektim deyil... [Mətn]:

[redaksiyaya məktub] /Ş.Nəzirli //Azadlıq.- 2000.- 18 iyul.- S.14.

461. Mirzə İbrahim Səba [Mətn] /Ş.Nəzirli //Naxçıvan.- 2000.- 21 dekabr.- S.14.

462. 37-nin general qurbanları [Mətn] /Ş.Nəzirli //Hərbi birlik.- 2000.- №1.- S.86.

463. Sovetlərdə insan ovu [Mətn]: [polkovnik Bəhram bəy Nəbibəyovun ömür yolundan səhifələr] /Ş.Nəzirli //Zaman.- 2000.-11-12 may.-S.14.; 16-17 may.- S.12.

464. Şəmistan Nəzirinin topladığı gülməli əhvalatlar [Mətn] /Ş.Nəzirli //İnter polis.- 2000.- 1,8,15,22,29 iyun.- S.15; 6,13,20,27 iyul.-S.15; 3,10,17,31 avqust.- S.15.

465. Türk irsini öyrədən general [Mətn]: [Səməd bəy Mehmandarov haqqında] /Ş.Nəzirli //Azərbaycan.- 2000.- 5 dekabr.- S.5.

466. Ulu Kəngərli nəslinin generalları [Mətn] /Ş.Nəzirli //Zəngəzur.- 2000.-22 fevral.- S.4-5.

467. Vurğunun izi ilə [Mətn] /Ş.Nəzirli //Ədəbiyyat qəz.- 2000.- 15 dekabr.- S.2.

2001

468. Ağa Məhəmməd şah Qacar [Mətn] /Ş.Nəzirli //Savalan.- 2001.-7-13 fevral.

469. Azərbaycan sərkərdələrinin faciələri [Mətn] /Ş.Nəzirli //Savalan.- 2001.- 4-10 iyul.- S.2.

470. Dövrən [Mətn]: [Qayıbovlar haqqında] /Ş.Nəzirli //Ekran-efir.- 2001- 22-28 oktyabr.

471. Dövrən [Mətn]: [Mirzəbala Məmməd zadənin “Azərbaycan milli hərəkatı” haqqında] /Ş.Nəzirli //Ekran-efir.- 2001.- 22 mart.

472. Dövrən [Mətn]: [Nigar xanım Şıxlinskaya haqqında]

/Ş.Nəzirli //Ekran-efir.- 2001.- 5-11 mart.

473. El şairi Molla Əsgər Nəziroğlu [Mətn] /Ş.Nəzirli //Borçalı.- 2001.- 1 sentyabr.- S.9.

474. Əbdürrəhman ağa Dilbazov [Mətn]: [şairin heç yerdə çap olunmamış müxəmməsi haqqında] /Ş.Nəzirli //Dəli Kür.- 2001.- 21 avqust.- S.4.; 27 sentyabr.-S.4.

475. Əzabkeş insanın xatirələri [Mətn]: [Fəris bəy Vəkilov haqqında] /Ş.Nəzirli //Azərbaycan.- 2001.-18-25 iyul.- S.4.; 7,12,22,26 avqust.-S.6.; 6 sentyabr.- S.6.

476. General Cəfər Məmmədzadə [Mətn] /Ş.Nəzirli //Savalan.- 2001.-26 sentyabr.-S.2.

477. General Əmir Kazım Mirzə Qacar [Mətn] /Ş.Nəzirli //Savalan.- 2001.- 28 fevral.- S.2.

478. General Fərəc bəy Ağayev [Mətn] /Ş.Nəzirli //Savalan.- 2001.-31 yanvar.- S.2.

479. General Həbib bəy Səlimov [Mətn] /Ş.Nəzirli //Savalan.- 2001.- 25 iyul.- S.2; 8-14 avqust.- S.2.

480. General Mahmud Əbilov [Mətn] /Ş.Nəzirli //Savalan.- 2001.-19-25 sentyabr.- S.2.

481. General Səməd bəy Mehmandarov Port-Artur döyüşlərində [Mətn] /Ş.Nəzirli //Xalq qəzeti.- 2001.- 16 oktyabr.- S.6.

482. General-leytenant B.Ərəblinski [Mətn] /Ş.Nəzirli //Savalan.- 2001.- 24-30 yanvar.-S.2.

483. General-mayor Qambay Vəzirov [Mətn] /Ş.Nəzirli //Savalan.-2001.- 22-29 avqust.- S.2,6.

484. Hərb tariximizdə nələr olmuşdur? [Mətn] /Ş.Nəzirli //Azərbaycan.- 2001.- 8-9 fevral.- S.5.

485. Hərb tariximizdə nələr olmuşdur? [Mətn]: [general-mayor Şahzadə Rzaqulu Mirzə Qacar; Əbülfət bəy Şaxtaxtinski;

Həmzət bəy Xəlilov; Mehdiqulu xan Usmiyev; podpolkovnik İbrahim bəy Davatdarov; general-mayor Tərhan bəy Əliyərbəyov; general-mayor Ağasi bəy Avşarov haqqında] /Ş.Nəzirli //Azərbaycan.- 2001.- 8-9 fevral.- S.5.

486. Hərb tariximizdən [Mətn]: [Əliağa Şıxlinski haqqında] /Ş.Nəzirli //Hərbi bilik.- 2001.- №6.- S.74.

487. Həsən bəy Ağalarov [Mətn] /Ş.Nəzirli //Savalan.- 2001.- 2-8 may.-S.2.

488. Xanbaba xan Mirzə Qacar [Mətn] /Ş.Nəzirli //Savalan.-2001.- 21-27 fevral.- S.2.

489. İlk admiralımız [Mətn]: [İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyov haqqında] /Ş.Nəzirli //Savalan.- 2001.- 17-23 yanvar.- S.1-2; Veteran.- 2001.- 3-10 noyabr.- S.1.

490. İlk hərbi memuarımız [Mətn]: [Əliağa Şıxlinskinin “Xatirələrım” hərbi memuarının çapdan çıxması haqqında] /Ş.Nəzirli //Azərbaycan.- 2001.- 3 noyabr.- S.4.

491. İlk səma şahinimiz [Mətn]: [Fərrux ağa Məmməd Kərim oğlu Qayıbov haqqında] /Ş.Nəzirli //Savalan.- 2001.- 9-15 may.- S.2.

492. İncə qəlbli, şair təbli sərkerdə [Mətn]: [Əliağa Şıxlinski haqqında] /Ş.Nəzirli //Savalan.- 2001.- 14-20 noyabr.- S.2-3.

493. İyirminci ildə Qarabağ döyüşləri; Polkovnik Bəhram bəyin igidliyi; Qəhrəman alay; Düşmən təslim olmayanda...; General Səməd bəy narahatdır... [Mətn] /Ş.Nəzirli //Hərbi bilik.- 2001.- №5.- S.72-83.

494. Komissar Heydər Vəzirov [Mətn] /Ş.Nəzirli //Savalan.- 2001.- 5-11 sentyabr.- S.2-3.

495. Körpülü həsrəti [Mətn] /Ş.Nəzirli //Borçalı.- 2001.- 11 mart.- S.5.

496. “Mənim cavan Vilim” [Mətn]: [şair Vilayət Rüstəm-

zadə haqqında] /Ş.Nəzirli; söhbəti apardı Giya Paçxataşvili //Borçalı.- 2001.- 1 sentyabr.- S.9.

497. 1937-ci ilin general qurbanları [Mətn] /Ş.Nəzirli //Savalan.- 2001.- 15-21 avqust.- S.2.

498. Mirzə İbrahimov – 90: Xalq yazıçısının iki məktubu [Mətn] /Ş.Nəzirli //Azərbaycan.- 2001.-16 noyabr.- S.5.

499. Mübarizlərin şərəfli adı əbədi yaşamalıdır [Mətn] /Ş.Nəzirli //Şəki.- 2001.- 21 dekabr.- S.8.

500. Müstəqil Azərbaycan Cümhuriyyətinin ilk Hərbi naziri [Mətn]: [Səməd bəy Mehmandarov haqqında] /Ş.Nəzirli //Savalan.- 2001.-21-27 noyabr.- S.2-3.; 5-11 dekabr.- S.2-3.

501. Nuru Paşanın Qafqaza yürüşü [Mətn] /Ş.Nəzirli //Savalan.- 2001.- 17-23 oktyabr.- S.2,4.

502. “Ordu xalqın istinadgahıdır” [Mətn] /Ş.Nəzirli; müsahibəni apardı Nigar //Palitra.- 2001.- 23-24 may.- S.12.

503. Səməd bəy Mehmandarovla Əliağa Şıxlinski N.Nərimanov xilas etdi [Mətn] /Ş.Nəzirli; müsahibəni apardı Nurşən Quliyev //Üç nöqtə.- 2001.- 26 iyun.- S.10.

504. Şahzadə Bəhmən Mirzə Qacar [Mətn] /Ş.Nəzirli //Savalan.- 2001.- 14-20 fevral.- S.2.

505. Şahzadə Xosrov Mirzə Qacar [Mətn] /Ş.Nəzirli //Savalan.- 2001.- 14-20 mart.- S.2.

506. Üç tapıntı [Mətn]: [S.Vurğunun anadan olmasının 95, vəfatının isə 45 illiyi haqqında] /Ş.Nəzirli //Azərbaycan.- 2001.- 27 may.- S.6.

507. Vurğun ömrü məktublarda [Mətn]: [Səməd Vurğun - 95] /Ş.Nəzirli //Ədəbiyyat qəz.- 2001.- 30 mart.- S.1,2.

508. Zabit Camal Sənsizə məktub [Mətn] /Ş.Nəzirli //Kriminal.- 2001.- 15-22 iyun.- S.10.

2002

509. Azərbaycanın milli ordusu necə yaranıb? [Mətn]: [Səməd bəy Mehmandarov və Əliağa Şıxlınskinin fəaliyyəti haqqında] /Ş.Nəzirli //Xalq qəzeti.- 2002.- 25-26 iyun.- S.5.

510. Demə Səməd Vurğun gəldi-gedərdi [Mətn] /Ş.Nəzirli; müsahibəni apardı Nüşabə //Paritet.- 2002.- 19-22 mart.- S.11.

511. Ehsan xan Kəngərli [Mətn] /Ş.Nəzirli //Naxçıvan Ensiklopediyası.- Bakı, 2002.- S.111.

512. Əbqürrəhman Ağa Dilbazov [Mətn] /Ş.Nəzirli //Ədalət.- 2002.- 15 fevral.- S.15.

513. “Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas cənablarına! [Mətn] /Ş.Nəzirli //Ədalət.- 2002.- 1 may.- S.6.

514. Əhməd Cavadın bir şeiri [Mətn] /Ş.Nəzirli //Ədalət.-2002.- 31 dekabr.

515. Əlimdə qələm, qəlbimdə vətən sevgisi [Mətn] /Ş.Nəzirli; müsahibəni apardı Tahir Aydınoglu //Xalq qəzeti.-2002.- 1 sentyabr.-S.5.

516. General Əliağa Şıxlınskinin şeirləri [Mətn] /Ş.Nəzirli //Hərbi bilik.- 2002.- №5.- S.109-111; Yeni Azərbaycan.- 2002.- 8 fevral.- S.10.

517. General Firudin bəy Vəzirov [Mətn] /Ş.Nəzirli //Xalq qəzeti.- 2002.- 23 noyabr.- S.8.

518. General Həbib bəy Səlimov [Mətn] /Ş.Nəzirli //Ədalət.- 2002.- 26,29,30,31 yanvar.

519. General-leytenant Fərəc bəy Ağayev [Mətn] /Ş.Nəzirli //Dünyaya açılan pəncərə.- 2002.- 10 oktyabr.- S.4; Ədalət.- 2002.- 6 mart; Xalq qəzeti.- 2002.- 14 noyabr.- S.5.

520. Həqiqət uğrunda döyüşən qələm [Mətn] /Ş.Nəzirli; müsahibəni apardı Şəlalə Ana //Respublika.- 2002.- 26 iyun.

521. Hərb tariximizdə nələr olmuşdur? [Mətn]: [Həsən ağa

Bakıxanov; Əliğa Şıxlinski; Xosrov bəy Şirinbəyov və Əsəd bəy Talıxanov haqqında] /Ş.Nəzirli //Ədalət.- 2002.- 12,16,19 aprel.- S.5.

522. “Xalq Səməd bəy Mehmandarovu sevir və ona inanırdı” [Mətn] /Ş.Nəzirli //Palitra.- 2002.- 26-27 iyun.- S.12.

523. Qazax seminariyası [Mətn] /Ş.Nəzirli //Ədalət.- 2002.- 24-25 aprel.- S.5.

524. Mehdiqulu bəyi tanıyan varmı? [Mətn] /Ş.Nəzirli //Ədalət.- 2002.- 23 yanvar.

525. Naxçıvanski Cəmsid Cəfərqulu oğlu [Mətn] /Ş.Nəzirli //Naxçıvan Ensiklopediyası.- Bakı, 2002.- S.438.

526. Naxçıvanski Hüseyn xan Kalbalı xan oğlu [Mətn] /Ş.Nəzirli //Naxçıvan Ensiklopediyası.- Bakı, 2002.- S.438-439.

527. Naxçıvanski İsmayıl xan Ehsan xan oğlu [Mətn] /Ş.Nəzirli //Naxçıvan Ensiklopediyası.- Bakı, 2002.- S.439.

528. Polkovnik Daniyal bəy Həlləcov [Mətn] /Ş.Nəzirli //Ədalət.- 2002.- 8-9 fevral.- S.15.

529. Port-Arturun azərbaycanlı qəhrəmanları [Mətn]: [general Əliğa Şıxlinski; şahzadə-podpolkovnik Əliqulu Mirzə Qacar; tam artilleriya generalı Səməd bəy Mehmandarov haqqında] /Ş.Nəzirli //Azərbaycan.- 2002.- 4-5 yanvar.- S.3.

530. Port-Arturun azərbaycanlı qəhrəmanları [Mətn]: [Hüseyn xan Naxçıvanski; Əmir Kazım Mirzə Qacar; Əsəd bəy Talıxanov; Əliqulu Mirzə Qacar; Gəray bəy Vəkilov; Ağababa Sadıqov və Zülfüqar bəy Bağırbəyov haqqında] /Ş.Nəzirli //Azərbaycan.- 2002.- 3 yanvar.- S.4.

531. “Şəbəkə”dən bir yarpaq [Mətn]: [H.B.Zərdabi haqqında] /Ş.Nəzirli //Ekran-efir.- 2002.- 5-11 avqust.

532. “Üçüncü qələbə”... [Mətn] /Ş.Nəzirli //Ekran-efir.- 2002.- 17-23 iyun.- S.3.

2003

533. Badisəba ananın ünvanı [Mətn]: [Firudin bəy Köçərli-nin xanımı Badisəba haqqında] /Ş.Nəzirli //Savalan.- 2003.- 16-22; 23-29 aprel.- S.6.

534. Bolşeviklərə qarşı üsyan: Tarixdən səhifələr [Mətn] /Ş.Nəzirli //Azərbaycan ordusu.- 2003.- 5 aprel.- S.3.

535. Doğma yerlərin ətri [Mətn]: [Yadigarovlar haqqında] /Ş.Nəzirli //Ədalət.- 2003.- 13 fevral.- S.7.

536. Dövrən [Mətn]: [nazir Səməd bəy Mehmandarov haqqında] /Ş.Nəzirli //Ekran-efir.- 2003.- 7-13 aprel.

537. General Əliağa Şıxlinski-nin xatirəsi anıldı [Mətn]: [Şəmistan Nəzirli-nin generalın xatirə günündə çıxışı] //Dəli Kür.- 2003.- 28 avqust.- S.1.

538. General Firudin bəy Vəzirov [Mətn]: [generalın həyat və fəaliyyəti haqqında] /Ş.Nəzirli //Hərbi bilik.- 2003.- №2.- S.88-96; Xalq qəzeti.- 2003.- 23 noyabr.- S.8.

539. General Həbib bəy Səlimov [Mətn] /Ş.Nəzirli //Hərbi bilik.- 2003.- №1.- S.94-103.

540. General Yadigarov qardaşları [Mətn] /Ş.Nəzirli //Ədalət.- 2003.- 6-8 fevral.- S.15.

541. Generala alim qayğısı [Mətn]: [Heydər Hüseynovun Əliağa Şıxlinskiyə qayğısı haqqında] /Ş.Nəzirli //Xalq qəzeti.- 2004.- 18 avqust.- S.4.

542. Generalın şeirləri [Mətn]: [Əliağa Şıxlinski haqqında] /Ş.Nəzirli //Xalq qəzeti.- 2003.- 22 iyun.- S.8.

543. General-leytenant Fərəc bəy Ağayev – Nikolay Nikolayeviç [Mətn] /Ş.Nəzirli //Güzgü.- 2003.- 19 fevral.- S.2.

544. General-leytenant Fərəc bəy Ağayev [Mətn] /Ş.Nəzirli //Təhsil.- 2003.- 30 dekabr.- S.4.

545. İlk hərbi şəfqət bacısı [Mətn]: [general Əliağa Şıxlinski]

skinin həyat yoldaşı Nigar xanım haqqında] /Ş.Nəzirli //Azərbaycan ordusu.- 2003.- 30 avqust; 3,6,9,11,16,18 sentyabr.- S.3-4.

546. Knyaz-podpolkovnik Mehdiqulu xan Usmiyev [Mətn] /Ş.Nəzirli //Azərbaycan ordusu.- 2003.- 12-14 mart.- S.4.

547. Qacarlara münasibətimizi dəyişməliyikmi? [Mətn] /Ş.Nəzirli; müsahibəni apardı Nigar //Palitra.- 2003.- 10-13 yanvar.- S.13.

548. Qorxu [Mətn]: [hekayə] /Ş.Nəzirli //Savalan.- 2003.- 5,11,18 fevral.- S.8.

549. “1909-cu il yanvarın 30-da” [Mətn] /Ş.Nəzirli //Rəşid bəy Axundov /tərtib edən M.Adilov.- Bakı, 2003.- S.270.

550. Port-Arturun azərbaycanlı qəhrəmanları [Mətn]: [Əli-ağa Şıxlinski; Səməd bəy Mehmandarov; Hüseyn xan Naxçıvanski və b. haqqında] /Ş.Nəzirli //Hərbi bilik.- 2003.- №5.-S.73-85.

551. Sonuncu Kəngərli generalı [Mətn]: [Cəmşid xan Naxçıvanski haqqında] /Ş.Nəzirli //Xalq qəzeti.- 2003.- 15 aprel.- S.6.

552. “Şəbəkə”dən bir yarpaq [Mətn]: [Ə.Şıxlinski haqqında] //Ekran-efir.- 2003.- avqust.

553. Usta Nəfisi [Mətn]: [aşıq Hüseyn Borçalının yaradıcılığı haqqında] /Ş.Nəzirli //Ekran-efir.- 2003.- 21-27 iyul.

554. Yedigərovlar cümhuriyyət dövründə [Mətn] /Ş.Nəzirli //Ədalət.- 2003.- 9-10 aprel.- S.8.

2004

555. Abşeron süvari alayı [Mətn]: [general S.Mehmandarov haqqında] /Ş.Nəzirli //Xalq qəzeti.- 2004.- 4 avqust.- S.5.

556. ADR-in süqutuna qədər Azərbaycanda 69 general olub [Mətn] /Ş.Nəzirli; müsahibəni apardı C.Sümərini //Ayna.- 2004.- 11-12 noyabr.- S.2.

557. Dikaya diviziya [Mətn] /Ş.Nəzirli //Azərbaycan Xalq

Cümhuriyyəti Ensiklopediyası.- Bakı, 2004.- C.I.- S.307.

558. Əliyərbəyov Tərən bəy Abdulla bəy oğlu [Mətn] /Ş.Nəzirli //Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.- Bakı, 2004.- C.I.- S.360.

559. Generala alim qayğısı [Mətn]: [1943-cü il avqustun 18-də tam artilleriya generalı Əliağa Şıxlinskiinin vəfatı haqqında] /Ş.Nəzirli //Xalq qəzeti.- 2004.- 18 avqust.-S.4.

560. General Firudin bəy Vəzirov [Mətn] /Ş.Nəzirli //Təhsil.- 2004.- 3 fevral.- S.3.

561. General Murad bəy Tlexasın faciəli taleyi [Mətn]: [milliyyətə çərkəz olan generalın Azərbaycanın Milli Ordusunun formalaşmasında böyük rolu haqqında] /Ş.Nəzirli //Xalq qəzeti.- 2004.- 28 may.- S.9.

562. General Yadigarov qardaşları [Mətn] /Ş.Nəzirli //Xalq qəzeti.- 2004.- 29 iyul.- S.5.

563. General-leytenant Balakişi bəy Ərəblinski [Mətn] /Ş.Nəzirli //Təhsil.- 2004.- 6 mart.- S.4; Hərbi bilik.- 2004.- №3.- S.109-112.

564. General-mayor Əsədulla bəy Yadigarov; General-mayor Tərən Əliyərbəyov [Mətn] /Ş.Nəzirli //Təhsil.- 2004.- 17 mart.- S.3.

565. Günahsız məhbus [Mətn]: [Firudin bəy Köçərlinin 1920-ci il iyunun 5-də qətlə yetirilməsi haqqında] /Ş.Nəzirli //Zəfər qalası.- 2004.- 27 iyul.- S.10-11.

566. Mehmandarovu və Şıxlinski Nəriman Nərimanov ölümdən qurtarıb [Mətn] /Ş.Nəzirli; müsahibəni apardı Elçin //Etimad.- 2004.- 28 fevral; 5 mart.- S.12.

567. Mehmandarovun Çəmbərəkənddəki məzarı yerlə-yeksan edilib [Mətn] /Ş.Nəzirli; söhbəti apardı Elçin //Üç nöqtə.- 2004.- 12 fevral.- S.12.

568. Port-Arturun azərbaycanlı qəhrəmanları [Mətn] /Ş.Nəzirli; müsahibəni apardı Qüdrət Piriyev və Vahid İmanov //Xalq qəzeti.- 2004.- 22 avqust.- S.6.

569. Ruhlar qovuşanda [Mətn] /Ş.Nəzirli; müsahibəni apardı Zəhra Asena //Zəfər qalası.- 2004.- 31 avqust.- S.13.

570. Süvari generalı Hüseyn xan Naxçıvanski [Mətn]: [Port-Artur döyüşləri; Birinci Dünya müharibəsi və generalın ailəsi haqqında] /Ş.Nəzirli //Xalq qəzeti.- 2004.- 15 iyun.- S.7.

571. Tam artilleriya generalı Səməd bəy Mehmandarov [Mətn] /Ş.Nəzirli //Təhsil.- 2004.- 16 yanvar.- S.3.

2005

572. Acı tale [Mətn]: [general-leytenant Məmməd bəy Aleksandroviç Sulkeviç haqqında] /Ş.Nəzirli //Xalq qəzeti.- 2005.- 28 avqust.- S.6.

573. [Aşiq Şakirin səsini mən ilk dəfə yeniyetmə və gənclik illərimdə eşitmişəm] [Mətn] /Ş.Nəzirli //Abdullayev T. Aşiq Şakir.- Bakı, 2005.- S.199-201.

574. Bəyin nökrəri; Adam qorxuzursunuz?; Bu nə fişqırıqdır [Mətn]: [müəllifin topladığı maraqlı əhvalatlar] /Ş.Nəzirli //İnterpolis.- 2005.-9-15 iyun.- S.12.

575. Bilin ki...; İlahi sənə min şükür; Özünü də assan...; Bəlkə heç ölməyəcəkdə [Mətn]: [müəllifin topladığı maraqlı əhvalatlar] /Ş.Nəzirli //İnterpolis.- 2005.- 12-18 may.- S.12.

576. Bir nəğmədir onun ömrü [Mətn]: [heykəltəraş partizan Məmməd Yusifov haqqında] /Ş.Nəzirli //Savalan.- 2005.- 8-10 mart.- S.7; 11-14 mart.- S.3; 15-17 mart.- S.2,6.

577. Bir nəslin generalları [Mətn]: [general Novruzovlar haqqında] /Ş.Nəzirli //Xalq qəzeti.- 2005.- 16 iyun.- S.8.

578. Bir şəklin taleyi [Mətn]: [Ş.Nəzirlinin şəxsi arxivində saxladığı fotosəkil haqqında] /Ş.Nəzirli //Kredo.- 2005.- 17

dekabr.- S.4.

579. “Bizim elli şairlər” kitabından seçmələr [Mətn]: [İsrafil ağa Sail; Mirzə Məhəmməd Molla Qayıbov - təxəllüsü Fədai; Yəhya bəy Məmmədağa oğlu Qazaği və İbrahim Əfəndi Nicati haqqında] /Ş.Nəzirli //Dəli Kür.- 2005.- 29 yanvar.- S.4-5.

580. Borçalının general oğulları [Mətn]: [Yadigarovlar haqqında] /Ş.Nəzirli //Xalq qəzeti.- 2005.- 13 aprel.- S.6.

581. Böyük “Əkinçi”lər ailəsi [Mətn]: Azərbaycan mətbuatı – 130: [Həsən bəy və Hənifə xanım Zərdabilər haqqında] /Ş.Nəzirli; müsahibəni apardı T.Aydınoğlu //Xalq qəzeti.- 2005.- 24 iyul.- S.8.

582. Ehsan xan Kəngərli [Mətn] /Ş.Nəzirli //Naxçıvan Ensiklopediyası.- Naxçıvan, 2005.- C.I.- S.142.

583. Əməyimin məhsuludur; “Dayday” gələcək [Mətn] /Ş.Nəzirli //İnterpolis.- 2005.- 2-8 iyun.- S.12.

584. Gecikmiş vüsəl [Mətn]: [general Əliağa Şıxlınskinin evlənməsinin tarixi] /Ş.Nəzirli //Ədəbiyyat qəzeti.- 2005.- 8 aprel.- S.1; Dəli Kür.- 2005.- 28 fevral.- S.2.

585. General Murad Gəray bəy Tlexas [Mətn]: [generalin faciəli taleyi haqqında] /Ş.Nəzirli //Kredo.- 2005.- 15-22 oktyabr.- S.7.

586. General Səməd bəy Mehmandarov Port-Artur döyüşlərində [Mətn] /Ş.Nəzirli //Xalq qəzeti.- 2005.- 16 oktyabr.- S.6.

587. Generalları qurd-quşa yem olan millət [Mətn] /Ş.Nəzirli //Gündəlik Azərbaycan.- 2005.- 7-8 noyabr.- S.12-13.

588. Günəşin ilk şəfəqləri hara düşür... [Mətn] /Ş.Nəzirli; müsahibəni apardı F.Çobanoğlu //Kredo.- 2005.- 24-31 dekabr.- S.6-7.

589. Hacı Rəhim Ağa Dilbazov Vəhidi (1822-1874) [Mətn]: [Vəhidinin həyat və yaradıcılığı haqqında] /Ş.Nəzirli //Kredo.-

2005.- 26 noyabr.- S.4.

590. Xoştəb Nazir [Mətn]: [şair Abbas ağa Nazir Qayıbzadənin həyat və fəaliyyəti haqqında] /Ş.Nəzirli //Dəli Kür.- 2005.- 30 iyun.- S.6.; 31 avqust.- S.6-7.

591. İlahi, Sənə min şükür; Cənnət görünsün; Mən Mirzə deyiləm [Mətn] /Ş.Nəzirli //İnterpolis.- 2005.- 5-11 may.- S.12.

592. Kapitan-şair Mustafa ağa Həsən ağa oğlu Qiyasbəyov (1824-1873) [Mətn]: [kapitanın həyat və yaradıcılığı haqqında] /Ş.Nəzirli //Kredo.- 2005.- 1 oktyabr.- S.11-13.

593. Kazımbəyli Cahangir bəy [Mətn] /Ş.Nəzirli //Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.- Bakı, 2005.- C.II.- S.78.

594. Kəsəmənli Şirin bəy [Mətn] /Ş.Nəzirli //Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.- Bakı, 2005.- C.II.- S.83.

595. Knyaz-podpolkovnik Mehdiqulu xan Usmiyev [Mətn]: [şairə Xurşudbanu Natəvanın böyük oğlu Mehdiqulu xan haqqında] /Ş.Nəzirli //Xalq qəzeti.- 2005.- 4 fevral.-S.7; 19 fevral.- S.13; 4 dekabr.- S.7.

596. Krım dəftəri [Mətn]: [Krım müharibəsinin döyüşlərində həlak olan atası Əmiraslan və əzizləri haqqında] /Ş.Nəzirli //Yeni Nəşrlər.- 2005.- №4.- S.43.

597. Qacar Əmənulla Mirzə Bəhmən Mirzə oğlu [Mətn] /Ş.Nəzirli //Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.- Bakı, 2005.- C.II.- S.93.

598. Qacar Əmir Kazım Mirzə Bəhmən Mirzə oğlu [Mətn] /Ş.Nəzirli //Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.- Bakı, 2005.- C.II.- S.93.

599. Qacar Feyzulla Mirzə Bəhmən Mirzə oğlu [Mətn] /Ş.Nəzirli //Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.- Bakı, 2005.- C.II.- S.93.

600. Qacar Xosrov Mirzə Bəhmən Mirzə oğlu [Mətn] /Ş.Nəzirli //Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.- Bakı, 2005.- C.II.- S.93.

601. Qacar Məhəmməd Mirzə [Mətn] /Ş.Nəzirli //Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.- Bakı, 2005.- C.II.- S.93-94.

602. Qacar Seyfulla Mirzə Bəhmən Mirzə oğlu [Mətn] /Ş.Nəzirli //Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.- Bakı, 2005.- C.II.- S.94.

603. Qacar Sədrəddin Mirzə [Mətn] /Ş.Nəzirli //Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.- Bakı, 2005.- C.II.- S.94.

604. Qayıbov Bahadır Hüseyn Əfəndi oğlu [Mətn] /Ş.Nəzirli //Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.- Bakı, 2005.- C.II.- S.142-143.

605. Qaytabaşı Əbdülhəmid bəy Şərif bəy oğlu [Mətn] /Ş.Nəzirli //Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.- Bakı, 2005.- C.II.- S.143.

606. Qazax Müəllimlər Seminariyası [Mətn] /Ş.Nəzirli //Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.- Bakı, 2005.- C.II.- S.144.

607. Qəzənfər ömrünün işığı [Mətn] [mərhum jurnalist Qəzənfər Qəribov haqqında] /Ş.Nəzirli //Avrasiya.- 2005.- 9-15 aprel.- S.6.

608. Mehmandarov Səməd bəy [Mətn] /Ş.Nəzirli //Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.- Bakı, 2005.- C.II.- S.178-181.

609. Milli ordumuzun yaradıcılarından biri – general Həbib bəy Səlimov [Mətn] /Ş.Nəzirli //Xalq qəzeti.- 2005.- 3 iyul.- S.4,6.

610. 1920-ci ilə qədər 69 generalımız olub [Mətn] /Ş.Nəzirli; müsahibəni apardı Elçin //P.S. Elm, Təhsil və həyat.- 2005.- 11

mart.- S.1,3.

611. Naxçıvanski Cəmşid Cəfərqulu oğlu [Mətn] /Ş.Nəzirli //Naxçıvan ensiklopediyası.- Naxçıvan, 2005.- C.II.- S.181-182.

612. Naxçıvanski İsmayıl xan Ehsan xan oğlu [Mətn] /Ş.Nəzirli //Naxçıvan ensiklopediyası.- Naxçıvan, 2005.- C.II.- S.182-183.

613. Naxçıvanski Kalbalı xan Ehsan xan oğlu [Mətn] /Ş.Nəzirli //Naxçıvan ensiklopediyası.- Naxçıvan, 2005.- C.II.- S.183.

614. Naxçıvanski Hüseyin xan [Mətn] /Ş.Nəzirli //Naxçıvan ensiklopediyası.- Naxçıvan, 2005.- C.II.- S.182.

615. Nə üçün “Salyan kazarması” deyirik? [Mətn]: [Bakı xanı Hüseyinqulu xanı döyüşlə özünə tabe etmək üçün Sisianov hər iki alayı Bakının yaxınlığında yerləşdirmiş, onlar üçün kazarma və ya kilsə tikdirib ərazini hasara alan rus sərkərdəsi “Salyan qarnizonu və ya Salyan kazarması”nı yaratmışdı] /Ş.Nəzirli //Hərbi bilik.- 2005.- №5.- S111-112.

616. Nəbibəyov Bəhram bəy Qasım bəy oğlu [Mətn] /Ş.Nəzirli //Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.- Bakı, 2005.- C.II.- S.257.

617. Nəyimə lazımdır; Cəza çəkməyə hazırım [Mətn] /Ş.Nəzirli //İnterpolis.- 2005.- 26 may.- S.12.

618. Novruzov (Berker) Cahangir Hüseyin oğlu [Mətn] /Ş.Nəzirli //Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.- Bakı, 2005.- C.II.- S.269.

619. Novruzov Teymur bəy Novruz oğlu [Mətn] /Ş.Nəzirli //Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.-Bakı, 2005.- C.II.- S.269.

620. Onun faciəli taleyi [Mətn]: [general-mayor Murad Gəray bəy Tlexas haqqında] /Ş.Nəzirli //Hərbi bilik.- 2005.- №1.-

S.103-109.

621. Paşa yadigarı [Mətn]: [şair Paşa Salahlının Səməd Vurğunun bir əlyazması haqqında xatirələri haqqında] /Ş.Nəzirli //Ədəbiyyat qəzeti.- 2005.- 30 sentyabr.- S.4.

622. Sağlam dilənçi [Mətn]: [maraqlı faktlardan] /Ş.Nəzirli //İnterpolis.- 2005.- 19-25 may.- S.12.

623. Səməd Vurğunun 100 yaşı qeyd edildi [Mətn] /Ş.Nəzirli //Bakı xəbər.- 2005.- 14 mart.- S.1.

624. Son dövrdə hər b tariximizə dair tədqiqatların açıqlanması hələ tezdir [Mətn] /Ş.Nəzirli //525-ci qəzet.- 2005.- 9 aprel.- S.37.

625. Sultanov Mehdi bəy [Mətn] /Ş.Nəzirli //Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.- Bakı, 2005.- C.II.- S.358.

626. Şeyx Şamilin deyimləri [Mətn] /Ş.Nəzirli //İnterpolis.- 2005.- 23,29,30 iyun.- S.12.

627. Şıxlinski Cavad bəy Məmməd ağa oğlu [Mətn] /Ş.Nəzirli //Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.- Bakı, 2005.- C.II.- S.377.

628. Şıxlinski Əliəğa İsmayıl ağa oğlu [Mətn] /Ş.Nəzirli //Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.- Bakı, 2005.- C.II.- S.377-379.

629. Şıxlinski Rüstəm bəy [Mətn] /Ş.Nəzirli //Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.- Bakı, 2005.- C.II.- S.379-380.

630. Talışinski Xəlil bəy Mirəli xan oğlu [Mətn] /Ş.Nəzirli //Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.-Bakı, 2005.- C.II.- S.391.

631. Tarix bu gün [Mətn]: [Səməd Vurğun və general Həzi Aslanovun dostluğu haqqında] /Ş.Nəzirli //Ədəbiyyat qəzeti.- 2005.- 8 aprel.- S.1.

632. Unudulmayan yaxşılıq [Mətn]: [Xalq yazıçısı Qılman İlkin haqqında] /Ş.Nəzirli //Yazıçı: xüsusi buraxılış.- 2005.- fevral.- S.15.

633. Usubov İbrahim ağa Musa ağa oğlu [Mətn] /Ş.Nəzirli //Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.-Bakı, 2005.- C.II.- S.415.

634. Vəkilov İbrahim ağa Paşa oğlu [Mətn] /Ş.Nəzirli //Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.- Bakı, 2005.- C.II.- S.425-426.

635. Vətəni candan əziz tutan general [Mətn]: [Əliağa Şıxlinski haqqında sənədli hekayə] /Ş.Nəzirli //Respublika.- 2005.- 24 aprel.- S.5.

636. Vəzirov Aslan bəy Zeynalabdin oğlu [Mətn] /Ş.Nəzirli //Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.- Bakı, 2005.- C.II.- S.428.

637. Vəzirov Bəhram İsmayıl oğlu [Mətn] /Ş.Nəzirli //Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.- Bakı, 2005.- C.II.- S.428.

638. Vəzirov Firudin bəy Cəlal oğlu [Mətn] /Ş.Nəzirli //Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.- Bakı, 2005.- C.II.- S.428-429.

639. Vəzirov Heydər Sadiq oğlu [Mətn] /Ş.Nəzirli //Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.- Bakı, 2005.- C.II.- S.429.

640. Vəzirov Qambay Məmməd oğlu [Mətn] /Ş.Nəzirli //Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.- Bakı, 2005.- C.II.- S.429-430.

641. Yada sal məni [Mətn]: [Səməd Vurğun haqqında] /Ş.Nəzirli //Ədəbiyyat qəzeti.- 2005.- 30 sentyabr.- S.4.

2006

642. Azərbaycanın igid oğlu: General-mayor Tərən bəy Əliyarbəyov [Mətn] /Ş.Nəzirli //Xalq qəzeti.- 2006.- 16 aprel.- S.6.

643. Bir daha polkovnik Rüstəm bəy Qarabağlı haqqında [Mətn] /Ş.Nəzirli //Xalq qəzeti.- 2006.- 8 oktyabr.- S.8.

644. Bu da bir tarixdir... [Mətn]: [nadir fotosəkil haqqında] /Ş.Nəzirli //Kredo qəzeti.- 2006.- 25 mart.- S.11.

645. Ellər vurğunu [Mətn]: [Səməd Vurğun – 100] /Ş.Nəzirli //Qoşa qanad.- 2006.- №3.- S.2-3.

646. “Əlim uzanqlı qalıb...” [Mətn]: [Şeyx Şamilin ailəsinin taleyi haqqında] /Ş.Nəzirli //Xalq qəzeti.- 2006.- 26 fevral.- S.8.

647. Firudin bəy və nadir şəkillər [Mətn] /Ş.Nəzirli //Kredo qəzeti.- 2006.- 1 iyun.

648. General Əliağa Şıxlinskiyin ömür yolu [Mətn]: [eyniadlı kitabı haqqında] /Ş.Nəzirli; müsahibəni apardı Tahir Aydınoglu //Xalq qəzeti.- 2006.- 9 iyul.- S.6.

649. General Həbib bəy Səlimov [Mətn]: [sənədli hekayə] /Ş.Nəzirli //Azərbaycan femidası.- 2006.- №1.- S.25.

650. Günəşin ilk şəfəqləri hara düşür... [Mətn] /Ş.Nəzirli; müsahibəni apardı F.Çobanoğlu //Kredo.- 2006.- 7,14,20,28 yanvar; 18,25 fevral; 4,18,25 mart; 1,8,15,22,29 aprel; 6 may.- S.7.

651. Halallıq [Mətn]: [Səməd Vurğunun 100 illiyi münasibətilə sənədli hekayə] /Ş.Nəzirli //Qoşa qanad.- 2006.- №3.- S.9-13.

652. Hər bir dühanın xəzinəsindən [Mətn] /Ş.Nəzirli //Qoşa qanad.- 2006.- №3.- S.4-6.

653. İntizarın sonu [Mətn]: [praporşik Sayad Zeynalov haqqında sənədli hekayə] /Ş.Nəzirli //Xalq qəzeti.- 2006.-25 iyun.- S.7.

654. Qaçaq Kərəmi doğan Ana [Mətn] /Ş.Nəzirli //Kredo.- 2006.- 18 mart.- S.9.

655. Qaçaq Kərəmin anası və babası [Mətn] /Ş.Nəzirli //Xalq qəzeti.- 2006.-9 avqust.- S.8.

656. Qaxda Səməd Vurğun muzeyi [Mətn] /Ş.Nəzirli //Xalq qəzeti.- 2006.- 21 may.- S.4.

657. Qazax seminariyasına binanı kim bağışladı? [Mətn]: [Məşədi İbrahimin 500 qızıla aldığı şəxsi mülkünü sonradan seminariyanın direktoru Firudin bəy Köçərliyə bağışlaması haqqında] /Ş.Nəzirli //Paleolit.- 2006.- №1.- S.29-31.

658. Mehbali Əliyev Azərbaycan ordusuna “qalib gəldi”. 35 nəfərlik qoçu dəstəsi və iki traktor hücumu keçdi... [Mətn] /Ş.Nəzirli; müsahibəni apardı Sərdar Əlibəyli //Yeni fikir.- 2006.- 8 iyul.- S.6.

659. Meşəbəyi Cəfərqulu [Mətn]: [S.Vurğunun anadan olmasının 100 illiyi münasibətilə sənədli hekayə] /Ş.Nəzirli //Ədəbiyyat qəzeti.- 2006.- 31 mart.- S.3.

660. Məmməd Koxanın acı taleyi [Mətn] /Ş.Nəzirli //Xalq qəzeti.- 2006.- 26 noyabr.- S.8.

661. Müdrək Ağsaqqaldır [Mətn]: [Səməd Vurğun haqqında] /Ş.Nəzirli //Kredo.- 2006.- 19 avqust.- S.6.

662. Mühəribə qocaltdı böyük Vurğunu, o da lənətlədi qanlı qırğını [Mətn]: [S.Vurğun – 100] /Ş.Nəzirli; müsahibəni apardı Qabil Mehdiyev //Azərbaycan ordusu.- 2006.- 12 aprel.- S.4.

663. Səməd bəy Mehmandarov Birinci Dünya müharibəsində [Mətn] /Ş.Nəzirli //Xalq qəzeti.- 2006.- 8,22 yanvar.- S.6.

664. Şəxsiyyət [Mətn]: [Mirzə Hüseyn Əfəndi Yusif oğlu Qayıbzadə haqqında] /Ş.Nəzirli //Kredo.- 2006.- 18 fevral.- S.11.

2007

665. Alim-general [Mətn]: [Əliağa Şıxlinski haqqında] /Ş.Nəzirli //Ayna qəzeti.- 2007.- 15 iyun.-S.17; 30 iyul.- S.23.

666. Babək Aruslunun şeirləri Türkiyə mətbuatında [Mətn] /Ş.Nəzirli //525-ci qəzet.- 2007.- 11 iyul.- S.7.

667. Başkənd döyüşü və “Hamlet” şeiri [Mətn] /Ş.Nəzirli //Yeni nəfəs.- 2007.- 9-22 iyun.

668. “Bu işlərə yekun vurmağa ömrüm çatmayacaq” [Mətn]: 1920-ci ilə qədər xidmətdə 69 azərbaycanlı generalın şərfli hərbi yolu haqqında /Ş.Nəzirli; müsahibəni apardı İsmayıl Umudlu //Ayna.- 2007.- 31 mart.- S.17.

669. Cümhuriyyətin hava şahinləri [Mətn]: [Firudin bəy Qacar haqqında] /Ş.Nəzirli //Ayna.- 2007.- 28 aprel.- S.17.

670. Cümhuriyyətin səma şahinləri [Mətn]: [Teymurçin Əfşar, Teymur Mustafayev, Əlihüseyn Dadaşov, Əsəd Əliyev və b. haqqında] /Ş.Nəzirli //Xalq qəzeti.- 2007.- 26 avqust.- S.6.

671. General Əliağa Şıxlinski ömrü [Mətn] /Ş.Nəzirli //Ayna.- 2007.- 23 iyun.- S.17; 30 iyun.- S.23; 7 iyul.-S.17; 14,21,23,28 iyul.- S.19; 4 avqust.- S.17.

672. General Əliağa Şıxlinski ömrü [Mətn] /Ş.Nəzirli //Ayna.- 2007.-15,23 iyun.- S.17.

673. General-qubernator Məmməd Koxanın acı taleyi [Mətn] /Ş.Nəzirli //Dəli Kür.- 2007.- 28 fevral.- S.6; 31 mart.-S.7; 30 aprel; 31 may.- S.3; 30 iyun.- S.3.

674. Güllələnmiş Azərbaycan generallarından bir qismi [Mətn] /Ş.Nəzirli //Bizim yol.- 2007.- 13 yanvar.- S.15.

675. Xalqın qəlbində yaşayan Səməd Vurğun [Mətn]: [S.Vurğun – 100] /Ş.Nəzirli //Könül.- 2007.- 24 dekabr.- S.6.

676. İntizarın sonu [Mətn]: [poruçik Sayad Zeynalov haqqında sənədli hekayə] /Ş.Nəzirli //Dəli Kür.- 2007.- 30 iyun.-

S.7-8.

677. Qacarlar nəslinin general oğulları [Mətn]: [şahzadə Əbdülsəməd Bəhmən Mirzənin 31-(8 general) hərbiçisi oğlanları haqqında] /Ş.Nəzirli //Xalq qəzeti.- 2007.- 10 iyun.- S.7.

678. Qorxu [Mətn]: [hekayə] /Ş.Nəzirli //Savalan.- 2007.- 11-13 dekabr.- S.6,8.

679. 1920-ci ildən sonra Azərbaycanın 69 generalının 19-u güllələnib [Mətn]: [Ş.Nəzirinin “Güllələnmiş Azərbaycan generalları” kitabı haqqında müsahibəsi] /Ş.Nəzirli //Bizim yol.- 2007.- 13 yanvar.- S.15.

680. Növcüvənlər var olsun [Mətn]: [Molla Vəli Vidadi və Molla Pənah Vəqif haqqında] /Ş.Nəzirli //Dəli Kür.- 2007.-31 avqust.-S.3.

681. Poruçikin igidliyi [Mətn]: [ilk hərbi təyyarəçi Fərrux ağa Qayıbov haqqında] /Ş.Nəzirli //Xalq qəzeti.- 2007.- 12 avqust.- S.6; Ayna.- 2007.- 7,14,21,28 aprel.- S.19,17.

682. “Salem” şeirinin müəllifi aşiq Mehdi Mehdiyevdir [Mətn] /Ş.Nəzirli //Yeni Nəfəs.- 2007.- 26 may; 8 iyun.- S.13.

683. Şahzadə general Həsən xan Qacar [Mətn] /Ş.Nəzirli //Xalq qəzeti.- 2007.- 11 mart.- S.8.

684. Şəmistan Nəzirli yaradıcılığına qarşı diqqətsizlikdən gileylənir [Mətn]: [müəlliflə müsahibə] /Ş.Nəzirli //525-ci qəzet.- 2007.- 11 avqust.

685. Unutsaq, unudularıq [Mətn] /Ş.Nəzirli; müsahibəni apardı Könül Əhmədova //Hərbi and.- 2007.- 22 sentyabr.- S.7.

686. Vurğun ömrü məktublarda [Mətn]: [professor Abbas Zamanova və professor Əziz Şərifə yazılmış məktubdan] /Ş.Nəzirli //Yeni Nəfəs.- 2007.- 15 may.- S.7.

687. Первый военный летчик Азербайджана Фаррух Ага Гаибов [Mətn]: [Ş.Nəzirinin eyniadlı kitabının CBS

nəşriyyatı tərəfindən rus dilində çapdan çıxması haqqında] /Ş.Nəzirli //Dəli Kür.- 2007.- 31 avqust.

2008

688. Badisəba ananın Şəki ünvanı [Mətn]: [Firudin bəy Köçərlinin həyat yoldaşı haqqında] /Ş.Nəzirli //Ədəbiyyat qəzeti.- 2008.- 22 avqust.- S.2,6; Ayna.- 2008.- 17 may.- S.19.

689. Bəlalərimizin köklü səbəblərini öyrənməliyə [Mətn]: [20 Yanvar hadisələri haqqında] /Ş.Nəzirli; müsahibəni apardı Kamalə //Vətən səsi.- 2008.- 19 yanvar.

690. Bir daha polkovnik Rüstəm bəy Qarabağlı haqqında (1781-1845) və yaxud erməni fitnəkarlığı yeni qiyafədə [Mətn] /Ş.Nəzirli //Qarabağa apan yol.- 2008.- 8 noyabr.- S.4.

691. General Cəmsid xan Naxçıvanski [Mətn] /Ş.Nəzirli //Savalan.- 2008.- avqust.- S.3.

692. General Əliağa Şıxlinskiyin hərbi qardaşoğulları [Mətn] /Ş.Nəzirli //Xalq qəzeti.- 2008.- 10 fevral; 2,16 mart.- S.8.

693. General Səməd bəy Mehmandarov Port-Artur döyüşlərində [Mətn] /Ş.Nəzirli //Qarabağa apan yol.- 2008.- 19 dekabr.- S.2.

694. General Yadigarov qardaşları [Mətn] /Ş.Nəzirli //Ayna.- 2008.- 30 mart; 5,12 aprel.-S.21-22.

695. Generallarımızla fəxr edə bilərik [Mətn] /Ş.Nəzirli //Ənvər Paşa.- 2008.- 1 may.- S.17-19.

696. Xalq yazıçısının iki məktubu [Mətn]: [Mirzə İbrahimov haqqında] /Ş.Nəzirli //Mirzə İbrahimov. Müasirlərinin xatirələrində.- Bakı, 2008.- S.337-339.

697. İlk azərbaycanlı admiral [Mətn]: [A.B.Aslanbəyov haqqında] /Ş.Nəzirli //Babadağ.- 2008.- №1.- S.71-76; Xalq qəzeti.- 2008.- 29 iyun.- S.8.

698. Knyaz-podpolkovnik Mehdiqulu xan Usmiyev [Mətn] /Ş.Nəzirli //Qarabağa aparən yol.- 2008.- 26 oktyabr.- S.5.

699. Komissar Sarı Şəmistan [Mətn] /Ş.Nəzirli //Ədəbiyyat qəzeti.- 2008.- 15 fevral.- S.4.

700. Şanlı hər b tariximiz və qəhrəman generallarımız [Mətn] /Ş.Nəzirli; müsahibəni apardı Səməd Məlikzadə //Zaman.- 2008.- 30 mart.- S.8.

701. Şərəfli ömürlərdən səhifələr [Mətn]: [generallarımız haqqında] /Ş.Nəzirli //Ayna.- 2008.- 26 yanvar.- S.19; 2 fevral.- S.17.

702. Vurğun məclisi və yaxud filosof söhbətinin işığında [Mətn]: [sənədli hekayə] /Ş.Nəzirli //Dədə Camal.- Bakı, 2008.- S.114-123.

2009

703. Bir şeirin tarixi [Mətn]: [Səməd Vurğunun dərc olunmamış “Gəlmədi” şeiri haqqında] /Ş.Nəzirli //Elimiz, günümüz.- 2009.- 12 dekabr.- S.15.

704. General Heybət Heybətovun döyüş yolu [Mətn] /Ş.Nəzirli //Xalq qəzeti.- 2009.- 19 aprel.- S.8.

705. Heç vaxt unutmadığım Yusif Alı oğlu [Mətn]: [oçerk] /Ş.Nəzirli //Yusifli S. Eldən soruşdum səni.- Bakı, 2009.- S.76-77.

706. İyirminci ildə Qarabağ döyüşləri [Mətn]: [sənədli oçerk] /Ş.Nəzirli //Qarabağa aparən yol.- 2009.- 23 yanvar; 1,7,26 fevral.- S.3.

707. Qabil və xoşbəxt şair [Mətn]: Ş.Nəzirlinin Abbas Ağa Nazirin “Millətə xitab” adlı kitabına resenziyası /Ş.Nəzirli //Xəzər qəzeti.- 2009.- 24 yanvar.- S.17.

708. Məzarsız general [Mətn]: Azərbaycan Demokratik Cümhuriyyətinin Hərbiyyə naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarov /Ş.Nəzirli; müsahibəni apardı Rufiq İsmayılov

//525-ci qəzet.- 2009.- 30 may, **1 iyun**.- S.19.

709. Mixaylonun bacıları ilə görüş [Mətn]: [Ş.Nəzirinin Mehdi Hüseynzadənin bacıları ilə görüşü haqqında] /Ş.Nəzirli //Xalq qəzeti.- 2009.- 13 sentyabr; 11 oktyabr.- S.6.

710. Mixaylonun komandiri [Mətn]: [Cavad Həkimlinin Mehdi Hüseynzadə haqqında xatirələri] /Ş.Nəzirli //Xalq qəzeti.- 2009.- 19 iyul; 2 avqust.- S.6.

711. Mixaylonun partizan silahdaşları [Mətn]: [Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə haqqında] /Ş.Nəzirli //Xalq qəzeti.- 2009.- 12 iyul.- S.8.

712. Nuru Paşanın Qafqaz yürüşü [Mətn]: [Əsrəf bəyin Nuru Paşa ilə görüşü; Nuru Paşa haqqında bir neçə söz; Türkiyənin hərbiyyə naziri Ənvər Paşanın Bakının xilas haqqında 1918-ci il sentyabrın 16-da Şərq ordular qrupunun komandanı Xəlil Paşaya təbrik teleqramı] /Ş.Nəzirli //Baba-dağ.- 2009.- №2.- S.37-46.

713. Polkovnik Əbülfət ağa Şahtaxtinski [Mətn] /Ş.Nəzirli //Xalq qəzeti.- 2009.- 8 fevral.- S.8.

714. Seminaristin nakam ömrü [Mətn]: [məşhur ədəbiyyatşünas Firidun bəy Köçərlinin bacısı oğlu Zülfüqar bəy Hacıbəyov haqqında] /Ş.Nəzirli //Xalq qəzeti.- 2009.-1 mart.- S.8.

715. Sözün ucalığına doğru [Mətn]: [jurnalist Tahir Aydın oğlu Rüstəmovun 50 illik yubleyi haqqında] /Ş.Nəzirli //Xalq qəzeti.- 2009.- 4 oktyabr.- S.7.

716. Unuda bilmirəm [Mətn]: [Xalq yazıçısı İsmayıl Şıxlı haqqında] /Ş.Nəzirli //Yazıçı qəzetinin xüsusi buraxılışı.- 2009.-mart.- S.19.

2010

717. Bir görüşdən xatirə [Mətn]: [Osman Sarıvəllinin Səməd Vurğun haqqında söhbəti] /Ş.Nəzirli //Yazıçı.- 2010.- avqust.- S.13-14.

718. Diktatorun qəzəbindən qorxmamaq... [Mətn] /Ş.Nəzirli //Ayna.- 2010.- 20 fevral.- S.19.

719. Generallar gülləyə düzüləndə... [Mətn] /Ş.Nəzirli; müsahibəni apardı S.İsmayıl //Gündəm xəbər.- 2010.- 8-10 yanvar.- S.13; Vətən səsi.- 2010.- 20 yanvar.- S.1,6.

720. Günahsız məhbus [Mətn]: [Firudin bəy Köçərlinin qətlə yetirilməsi haqqında] /Ş.Nəzirli //Yeni Azərbaycan.- 2010.- 3,10,17 aprel.- S.10.

721. Həzi ilə görüş [Mətn]: [Qaçay Aslanov haqqında sənədli əsərdən parça] /Ş.Nəzirli //İsmayılova X. Bərdə və bərdəlilər.- Bakı, 2010.- S.122-124.

722. Qori seminariyasının Azərbaycan şöbəsinin yaradıcısı [Mətn]: [Firudin bəy Köçərlinin fəaliyyəti haqqında] /Ş.Nəzirli //Xalq qəzeti.- 2010.- 20 iyun.- S.8; 11 iyul.- S.6; 8,22 avqust.- S.6.

723. Nurlu, pak Rəşid müəllim [Mətn]: [görməli jurnalist Rəşid Mahmudovla görüşlərdən] /Ş.Nəzirli //525-ci qəzet.- 2010.- 24 iyul.- S.24-25.

724. Özü Gəncə üsyanının, arxivi isə 37-nin qurbanı oldu [Mətn]: [“Qoridən gələn qatar” sənədli povestindən] /Ş.Nəzirli //525-ci qəzet.- 2010.- 15-16 sentyabr.- S.7.

725. Prokurorluq işləri haqqında dəyərli kitab [Mətn]: [prokuror Cahangir Nəsirovun “Xüsusilə mühüm işlər üzrə müstəntiq” adlı kitabı haqqında] /Ş.Nəzirli //Respublika.- 2010.- 7 dekabr.- S.5.

726. Seminarist Əli Qasimovun Lev Tolstoyla görüşü [Mətn] /Ş.Nəzirli //Kür-Araz.- 2010.- №2.- S.34-37.

727. Seminaristin nakam ömrü [Mətn]: [Zülfüqar bəy Hacıbəyov haqqında] /Ş.Nəzirli //Qarabağa aparən yol.- 2010.-13 aprel.

728. Səfirin ölümü və Şahzadə Xosrov Mirzə Qacarın Peterburq səfəri [Mətn] /Ş.Nəzirli //Xalq qəzeti.- 2010.- 31 yanvar.- S.8; 14 fevral.- S.7.

729. Şirvanlı şair Nəseh [Mətn] /Ş.Nəzirli //Ayna.- 2010.- 24 aprel.- S.18.

2011

730. Azərbaycan Milli Ordusu 1918-ci ildə necə yarandı? [Mətn] /Ş.Nəzirli //Füyuzat.- 2011.- №3.- S.30-35.

731. Badisəba ananın Şəki ünvanı [Mətn]: [Firudin bəy Köçərlinin həyat yoldaşı haqqında] /Ş.Nəzirli //525-ci qəzet.- 2011.- 5 mart.- S.24-25.

732. Bu il seminariyaya dövlət hesabına qəbul olmayacaq [Mətn]: [Səməd ağa Vəkilovun seminariyaya qəbula get-məsi haqqında] /Ş.Nəzirli //Xalq qəzeti.- 2011.- 16 yanvar.-S.6.

733. Qori seminariyasının arxivi niyə yandı? [Mətn]: [müəllifin “Qoridən gələn qatar” adlı kitabı haqqında “Azadlıq” radiosuna verdiyi müsahibəsi] /Ş.Nəzirli; müsahibəni apardı Sevdə İsmayılı //Fərqli düşüncə: (xüsusi buraxılış).- 2011.- №15.- S.13.

734. Şərq süvari qoşun ulduzu general Yaqub Quliyev [Mətn] /Ş.Nəzirli //Visions of Azerbaijan.- 2011.- may, iyun №5-6.- S.55-58. İngilis dilində.

2012

735. Azərbaycan oğulları Stalinqrada döyüşlərində [Mətn]: [general Yaqub Allahqulu oğlu Quliyev, Həzi və Qaçay Aslanovlar haqqında] /Ş.Nəzirli //Ədalət.- 2012.- 1,2,3,4 may.- S.7; 5 may.- S.10; 8,9 may.- S.7; Xalq qəzeti.- 2012.-7 oktyabr.-S.7; 4 noyabr.-S.5; 18 noyabr.-S.7.

736. Azərbaycanın ilk vitse-admiralı [Mətn]: [İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyov haqqında] /Ş.Nəzirli //Füyuzat.- 2012.- №3.- S.32-36; №4.- S.26.

737. Beş günlük qonaq [Mətn]: sənədli hekayə [Səməd Vurğunla rus yazıçısı Aleksandr Fadeyevin dostluğu haqqında] /Ş.Nəzirli //Yada düşdü.- 2012.- № 5.- S.28- 39.

738. Bu da bir generalıq [Mətn] /Ş.Nəzirli; söhbəti apardı Tahir Abbaslı //Mədəniyyət.-2012.-16 noyabr.-S.11.

739. “Heç kim güllələnməsin...”: Bunu Nərimanov qəti şəkildə tələb etdi [Mətn]: [Nəriman Nərimanovun bir çox azərbaycanlı ziyalisinin və generallarının güllələnməsinin qarşısını alması haqqında] /Ş.Nəzirli //Ədalət.- 2012.- 11,12,13 aprel.- S.6.

740. İkinci Azərbaycan təyyarəçisi [Mətn]: [Teymur Mustafayev haqqında] /Ş.Nəzirli //Zəfər qalası.- 2012.- 7 sentyabr.- S.10.

741. Qaxda Səməd Vurğun muzeyi [Mətn] /Ş.Nəzirli //Elimiz. Günümüz.- 2012.- oktyabr.- S.3-4.

742. Mən fəxr edirəm ki, general Mustafa Nəsirovla Dəmir Qapı Dərbənddə həmsöhbət olmuşam [Mətn] /Ş.Nəzirli //Qurbani A. Ölməzlik.- Bakı, 2012.- S.109-112.

743. “Mənim cavan Vilim” [Mətn] /Ş.Nəzirli //Vilayət Rüstənzadə xatirələrdə /topl. tərt. ed. Zakir Məmmədov.- Bakı, 2012.- S.140-145.

744. “Muğan, Muğan olsa...” [Mətn]: [Səməd Vurğunun Cəlilabad səfəri haqqında] /Ş.Nəzirli //Ədəbiyyat qəzeti.- 2012.- 11 avqust.- S.2-4.

745. N.Nərimanov: “Heç kim güllələnməsin” [Mətn]: [Azərbaycan generallarının 1920-ci ildə N.Nərimanov tərəfindən güllələnmədən xilas edilməsi barədə] /Ş.Nəzirli //Xalq qəzeti.-

2012.- 19,26 avqust.- S.4.

746. Seminarist Əli Qasimovun Lev Tolstoyla görüşü [Mətn]: [görkəmli maarifçi Əli Qasimov haqqında sənədli hekayə] /Ş.Nəzirli //Ulu Məkan.- 2012.- iyun-iyul.

747. Səməd Vurğunun ilk məhəbbəti [Mətn] /Ş.Nəzirli //Yada düşdü: ədəbi-bədii, nostalji jurnal.- 2012.- №4.- S.35-45.

2013

748. Bakıxanovların sonuncu [Mətn] /Ş.Nəzirli //Discovery Azərbaycan.- 2013.- №15 noyabr-dekabr.- S.62-65.

749. Bir gecənin qonağı [Mətn]: [gənc jurnalist Sahib Ağabəylinin könüllü olaraq orduya getməsi və Qarabağ döyüşlərində, Daşaltı əməliyyatında qəhrəmanlıqla həlak olması haqqında] /Ş.Nəzirli //Ədalət.- 2013.- 24,25 yanvar.- S.5.

750. Doğrular daim yaşayacaq! [Mətn]: [general Həbib bəy Səlimov haqqında] /Ş.Nəzirli //Discovery Azərbaycan.- 2013.- №13.- iyun-iyul.- S.72-75.

751. Əlyazmalar heç vaxt yanmır [Mətn]: [general Firudin bəy Vəzirov haqqında] /Ş.Nəzirli.- 2013.- №11.- mart.- S. 72-75.

752. General Cəmişid xan Naxçıvanski (Sonuncu Kəngərli generalı) [Mətn]: [1938-ci ildə günahsız olaraq həbs olunub güllələnmiş Kəngərli generalı haqqında] /Ş.Nəzirli //Ədalət.- 2013.- 16,17,18,22,23 yanvar.- S.5.

753. General Heybət Heybətov [Mətn] /Ş.Nəzirli //Ədalət.- 2013.- 6,7,8 fevral.- S.7.

754. General Usubov... Xatırlayırıq! [Mətn]: [general-mayor İbrahim ağa Usubov haqqında] /Ş.Nəzirli //Discovery Azərbaycan.- 2013.- S.58-61.

755. Gələcəyin şəfqəti [Mətn]: Firudin bəy Köçərli – 150 /Ş.Nəzirli //Ədalət.- 2013.- 13,14, 15, 19, 28 mart.- S.7.

756. Günahsız məhbüs [Mətn]: [məqalədə Gəncədə daşnak və bolşeviklər tərəfindən 1920-ci il iyunun 5-də qətlə yetirilən Firidun bəy Köçərli haqqında] /Ş.Nəzirli //Ədalət.- 2013.- 2,3,4,5,9 aprel.- S.7.

757. Hərbi təhsil dalınca [Mətn]: [Səməd bəy Mehmandarov haqqında] /Ş.Nəzirli //Ədalət.- 2013.- 30, 31 oktyabr; 1, 5, 6, 7, 8, 13, 14, 15 noyabr.- S.7.

758. Qoridən gələn qatar [Mətn]: Firudin bəy Köçərli – 150 /Ş.Nəzirli //Ədalət.- 2013.- 27 fevral.- S.7; 1, 5, 6, 7 mart.- S.7.

759. Ön söz [Mətn] /Ş.Nəzirli //Məhərrəmov V. Hər addım uğrunda.- Bakı, 2013.- S.5-8.

760. Sənədlər danışanda [Mətn]: Şəmistan Nəzirli “El” jurnalının suallarını cavablandırır /Ş.Nəzirli //El.- 2013.- yanvar.- S.33-45.

761. Tanımadığımız Həsən ağa Bakıxanov?! [Mətn]: [Bakıxanovlar nəslinin üzvü general-mayor haqqında] /Ş.Nəzirli //Discovery Azərbaycan.- 2013.- №14.- sentyabr-oktyabr.- S.60-63.

762. Veşşenskidə Mixail Şoloxovla görüş [Mətn] /Ş.Nəzirli //Yada düşdü.- 2013.- №5.- sentyabr-oktyabr.- S.12-17.

ŞƏMİSTAN NƏZİRLİ HAQQINDA

2012

763. Mahmudov, M. Baxsan – bəyənəcəksən, oxu – güldürüm səni! [Mətn]: [kitab Şəmistan Nəzirinin həyat və yaradıcılığının tədqiqinə həsr olunub] /Mahmud Mahmudov; red.: N.Əhmədli, A.Bayramoğlu; rəy.: A.Rüstəmov, A.Zeynalov.- Bakı: “MBM” nəşriyyatı, 2012.- 124 s.

Dövri mətbuatda və məcmuələrdə çap edilmiş məqalələr

1975

764. Ocaqverdiyev, O. Mən sizi axtarıram [Mətn]: [“Heç kim unudulmur” verilişinin redaktoru Ş.Nəzirli haqqında] /Ocaqqulu Ocaqverdiyev //Sovet kəndi.- 1975.- 26 mart.

765. Süleymanov, N. “Vurğun keçib bu yerlərdən” [Mətn]: [Ş.Nəzirinin eyniadlı sənədli povesti haqqında] /N.Süleymanov //Azərbaycan gəncləri.- 1975.- 25 oktyabr.- S.4.

766. Şoloxov, M. “Səhra qartalı” ilə görüş [Mətn]: [Səməd Vurğun haqqında] /M.Şoloxov; söhbəti apardı Ş.Nəzirli //Ədəbiyyat və incəsənət.- 1975.- 24 may.- S.4.

1978

767. Həsənov, Ş. “Vurğun keçib bu yerlərdən” [Mətn]: [Ş.Nəzirinin eyniadlı sənədli povesti haqqında] /Ş.Həsənov //Şərq qapısı.- 1978.- 23 dekabr.

768. Mahmudov, M. Səməd Vurğunun adına layiq [Mətn]:

Şəmistan Nəzirli

[Ş.Nəzirinin Xalq şairindən araşdırmaları haqqında] /Mahmud Mahmudov //Oktyabr bayrağı.- 1978.- 19 oktyabr.- S.4.

769. Mahmudov, M. Axtarış davam edir [Mətn]: [tədqiqatçı, publisist Ş.Nəzirli haqqında] /Mahmud Mahmudov //Sovet kəndi.- 1978.- 19 avqust.

1979

770. Bəxtiyar, Z. Sapun dağı [Mətn]: [Ş.Nəzirliyə ithaf olunan şeir] //Z.Bəxtiyar. Kərəm yanğısı.- Bakı, 1979.-S.12-13.

771. Salmanov, İ. Xatirə günü [Mətn]: [S.Vurğunun vəfatı günü şairin ev-muzeyində Ş.Nəzirinin çıxışı] /İ.Salmanov //Ədəbiyyat və incəsənət.- 1979.- 22 iyun.

1980

772. Mahmudov, M. Uğur olsun Şəmistan! [Mətn]: [oçerk] /Mahmud Mahmudov //Muxbir.- 1980.- №5.- S.26-30.

1982

773. Elvüsal, H. “Vurğun ömrü” [Mətn]: [Ş.Nəzirinin eyniadlı kitabı haqqında] /H.Elvüsal //Azərbaycan gəncləri.-1982.- 7 sentyabr.

774. Mahmudov, M. Uğur olsun Şəmistan! [Mətn]: [oçerk] //M.Mahmudov. Ata yolu.- Bakı, 1982.- S.149-158.

1983

775. Əliyev, B. Jurnalist qələmi, yazıçı duyumu [Mətn]: [Ş.Nəzirli haqqında] /B.Əliyev //Qalibiyyət bayrağı.- 1983.- 9 aprel.

776. Yasinzadə, Ə. Qəribə taleyin insanları [Mətn]: [Ş.Nəzirinin “Gənclik” nəşriyyatı tərəfindən buraxılmış “Qəribə talelər”

kitabı haqqında] /Əliağa Yasinzadə //Azərbaycan gəncləri.- 1983.- 17 dekabr.

777. Yasinzadə, Ə. “Qəribə talelər” və “Nağıllar yalan olmur” [Mətn]: [Ş.Nəzirlinin eyniadlı kitabı haqqında] /Əliağa Yasinzadə //Azərbaycan pioneri.- 1983.- 19 avqust.

1984

778. Vəkilova, S. İnamlı axtarışlar [Mətn]: [Ş.Nəzirlinin yaradıcılığında Səməd Vurğun] /S.Vəkilova //Azərbaycan gəncləri.- 1984.- 20 mart.- S.4.

1985

779. Dilbazi, M. İftixar duyğusu [Mətn]: [Ş.Nəzirlinin tədqiqatçılıq fəaliyyəti haqqında şeir və məktub] /Mirvarid Dilbazi //Dəli Kür.- 1985.- 8 iyun.

780. Generalın xatirələri [Mətn]: [Ş.Nəzirlinin “Xatirələrim” kitabı haqqında] //Kommunist.- 1985.- 13 yanvar.

1986

781. Quliyev, C. Ön söz [Mətn]: [müəllif Ş.Nəzirlinin S.Vurğunla bağlı tədqiqatını qeyd etmişdir] //Cahid Quliyev. Səməd Vurğun: anadan olmasının 80 illiyi.- Bakı, 1986.- S.3-7.

782. Yasinzadə, Ə. “Əbədiyyət qabaqladı ölümü” [Mətn]: [Ş.Nəzirlili tərəfindən tərcümə edilən Murad Məmmədovun eyniadlı əsəri haqqında] /Əliağa Yasinzadə //Azərbaycan pioneri.- 1986.- 6 dekabr.

1987

783. Rüstəmov, T. Tələbə elmi [Mətn]: [Ş.Nəzirlinin elmi-publisistik yaradıcılığı haqqında] /T.Rüstəmov //Jurnalist.- 1987.- 16 may.- S.2.

1988

784. Göyözənli, Ə. “Əfsanəvi Mixaylo” [Mətn]: [Ş.Nəzirli-nin eyniadlı kitabı haqqında] /Ə.Göyözənli //Azərbaycan pioneri.- 1988.- 25 mart.

785. Yeni kitablar [Mətn]: [Ş.Nəzirli-nin “Əfsanəvi Mixaylo” kitabı haqqında] //Azərbaycan gəncləri.- 1988.- 12 mart.

1989

786. Hünər [Mətn]: [Ş.Nəzirli haqqında] //Danışır Bakı.- 1989.- 4 dekabr.- S.2.

787. Hünər [Mətn]: [verilişdə ikinci səma şahinimiz Teymur Mustafayev haqqında Ş.Nəzirli-nin axtarışlarından bəhs edilir] //Azərbaycan Televiziyası və Radiosunun proqramları.-1989.- 23 aprel.

788. Məmmədov, M. Tarixi keçmişimizi ləyaqətlə əks etdirməli [Mətn]: [Ş.Nəzirli-nin yaradıcılıq fəaliyyəti haqqında] /M.Məmmədov //Azərbaycan kommunisti.- 1989.- №4.- S.102.

1990

789. Həbibov, İ. Bizə yazırlar [Mətn]: [Ş.Nəzirli-nin “Maarif işığında” adlı verilişdə aparıcılığı haqqında] /İsa Həbibov //Göstərir və danışır Bakı.- 1990.- 19-25 mart.

1991

790. Abbasov, A. “Azərbaycan generalları” [Mətn]: [Ş.Nəzirli-nin “Gənclik” nəşriyyatı tərəfindən çapdan çıxmış eyniadlı kitabı haqqında] /A.Abbasov, Ə.Nəcəfhanlı //Xalq qəzeti.- 1991.- 9 oktyabr.

791. Azərbaycan generalları [Mətn]: [Ş.Nəzirli-nin eyniadlı kitabı haqqında] //Yeni fikir.- 1991.- 26 dekabr.

792. Bayramsoylu, S. Hanı sərkərdələrimiz? [Mətn]: [Televiziya hərbi vətənpərvərlik tərbiyəsi redaksiyasının əməkdaşı Ş.Nəzirlinin tədqiqatları haqqında] /S.Bayramsoylu //Yurddaş.- 1991.- 18 dekabr.- S.5.

793. Rəhim, F. “Azərbaycan generalları” [Mətn]: [Ş.Nəzirlinin eyniadlı kitabı haqqında] /F.Rəhim //Göyüzən.- 1991.- 26 oktyabr.

794. Şəmistan Nəzirlinin “Azərbaycan generalları”adlı kitabının çapdan çıxması haqqında [Mətn] //Azərbaycan gəncləri.- 1991.- 28 dekabr.

1992

795. Aşurov, M. Generalın bir anı [Mətn]: [Ş.Nəzirlinin “İlisulu generalın faciəsi” əsəri haqqında] /Məmməd Aşurov //Bərəkət.- 1992.- 1 fevral.

796. Elsevər, S. Şəmistan Nəzirli axtarır və tapır [Mətn]: [“Azərbaycan generalları” kitabının II cildi haqqında] /S.Elsevər //Səhər.- 1992.- 25 iyul.

797. Həsənli, N. İgidi qılınc yox, qeyrət yaşadır [Mətn]: [Ş.Nəzirlinin “Azərbaycan generalları” kitabı haqqında] /N.Həsənli //Ədəbiyyat qəzeti.- 1992.- 7 fevral.- S.5.

798. Süleymanov, M. Ordu quruculuğunun aktual məsələsi [Mətn]: [Ş.Nəzirli haqqında] /Mehman Süleymanov //Xalq ordusu.- 1992.- 15 sentyabr.

799. Unutsaq, unudarlar [Mətn]: [Ş.Nəzirlinin general-mayor Heybətov-Zuvanovun şəxsiyyəti haqqında söhbəti] //Ekran Efir.- 1992.- 22 avqust.

1993

800. İlkin, Q. Uğurlu araşdırmalar [Mətn]: [Ş.Nəzirlinin yaradıcılığı haqqında] /Qılman İlkin //Ədəbiyyat qəzeti.- 1993.-

19 fevral.- S.6.

801. Qoridən gələn qatar [Mətn]: [Ş.Nəzirinin eyniadlı kitabı əsasında hazırlanmış televiziya verilişi haqqında] //Ekran-Efir.- 1993.- 9-15 may.- S.1.

802. Səfirin səhvi – Müəmmalı qətl [Mətn]: [verilişdə Ş.Nəzirinin eyniadlı sənədli povesti haqqında] //Ekran Efir.- 1993.- noyabr.

803. [Vaxt vardı, çatmayırdı kimsəyə səsim, ünüm] [Mətn]: [Ş.Nəzirliyə həsr olunmuş şeir] /Mahmud Ağəli oğlu. Bir dəli şeytan deyir...- Bakı, 1993.- S.8-12.

1994

804. Dibazi, M. İftixar duyğusu [Mətn]: [müəllifin tədqiqatçı Ş.Nəzirli haqqında fikirləri] /Mirvarid Dilbazi //Dəli Kür.- 1994.- 28 dekabr.- S.1.

805. Hərb tariximizdən general Qambay Vəzirov [Mətn]: [Ş.Nəzirinin hazırladığı “37-nin general qurbanları” verilişi haqqında] //Ekran-Efir.- 1994.- 26 sentyabr; 2 oktyabr.

806. Müseyibqızı, Z. Tariximizə işıq düşür [Mətn]: [Ş.Nəzirinin “Qoridən gələn qatar” kitabı haqqında] /Zemfira Müseyibqızı //Səhər.- 1994.- 5 fevral.

807. Sabiroğlu, Ş. Mixaylonun xatirə gecəsi [Mətn]: [gecənin apacısı Ş.Nəzirlidir] /Azərbaycan ordusu.- 1994.- 11 may.

808. Sənədlər, Talelər... [Mətn]: [radio verilişində admiral İbrahim bəy Aslanbəyov barəsində tədqiqatlar aparmış jurnalist Ş.Nəzirinin yazıları haqqında söhbət açılır] //Ekran-Efir.- 1994.- 28 fevral; 6 mart.

809. Tahiroğlu, A. Generalın xatirə gecəsi [Mətn]: [general Səməd bəy Mehmandarovun anadan olmasının 138-ci ildönümünə həsr edilmiş mərasimi yazıçı-jurnalist Ş.Nəzirli açmışdır] /A.Tahiroğlu //Azərbaycan ordusu.- 1994.- 29 oktyabr.

1995

810. Bağırov, T. İsmayıl Şıxlı: “Oxucularımdan isə bağışlamalarını xahiş edirəm...” [Mətn]: [məqalədə müəllif hər b tariximizi, eləcə də generallarımızın həyatını mükəmməl bilən Ş.Nəzirliyə minnətdarlığını bildirir] /T.Bağırov //Ayna.- 1995.- 5 avqust.- S.8.

811. Barat, V. Qatar Qoridən gəldi [Mətn]: [Ş.Nəzirli haqqında] /Vüsal Barat //Dəli Kür.- 1995.- 10 mart.- S.1-2.

812. Cümhuriyyət generalları [Mətn]: [eyniadlı verilişdə Ş.Nəzirlinin tədqiq etdiyi 100 yaşı tamam olan sonuncu Kəngərli generalı Cəmsid xan Naxçıvanskinin ömür yolu haqqında] //Ekran-Efir.- 1995.- 28 avqust, 3 sentyabr.

813. Dövrən [Mətn]: [eyniadlı proqramda yazıçı-jurnalist Ş.Nəzirli Mirzə Məhəmməd Sani Bakıxanov və İbrahim bəy Aslanbəyov haqqında müsahibə vermişdir] /Ekran-Efir.- 1995.- 17 avqust.

814. Güliyeva, A. Vitse-admiral Avram Boqdanoviç İbrahim Aslanbəyov imiş [Mətn]: [Ş.Nəzirlinin araşdırması haqqında] /A.Güliyeva //Avrasiya.- 1995.- 12 aprel.

815. İlkin, Q. Analarımızın salnaməsi [Mətn]: [publisist Şəmistan Nəzirli və Sabir Gəncəli haqqında] /Qılman İlkin //Azərbaycan qadını.- 1995.- №1-6.- S.27.

816. Quliyeva, A. Avram Boqdanoviç İbrahim Aslanbəyov imiş [Mətn]: [Ş.Nəzirlinin eyniadlı araşdırması haqqında] /A.Quliyeva //Dəniz.- 1995.- 16-31 avqust.

817. Mahmudzadə, S. “Səməd bəy” filmi ekranda [Mətn]: [məqalədə filmin baş məsləhətçisi Ş.Nəzirliyə bəhs edilir] /S.Mahmudzadə //Azərbaycan ordusu.- 1995.- 3 may.

818. Nəzərli, T. Məmləkətim [Mətn]: [eyniadlı verilişdə Ş.Nəzirli haqqında] /Telman Nəzərli //Ekran-Efir.- 1995.- 24 noyabr.- S.8.

819. Şəmistan Nəzirli [Mətn] //T.Əhmədov. Azərbaycan yazıçıları: ensiklopedik məlumat kitabı.- Bakı, 1995.- S.568.

1996

820. Bayramoğlu, A. Cümhuriyyət generalları [Mətn]: [Ş.Nəzirlinin eyniadlı kitabı haqqında] /Alxan Bayramoğlu //Respublika.- 1996.- 30 noyabr.- S.3.

821. Cümhuriyyət generalları [Mətn]: [Ş.Nəzirlinin eyniadlı kitabı haqqında] //Hərbi bilik.- 1996.- №4.- S.111.

822. Mahir, S. Cümhuriyyət generalları [Mətn]: [tədqiqatçı, publisist Şəmistan Nəzirlinin eyniadlı kitabı haqqında] /S.Mahir //Səhər.- 1996.- 1 mart.

823. Mustafayev, C. “Hər yaxşılıq əsərdir” [Mətn]: [Səməd Vurğunun tədqiqatçısı Şəmistan Nəzirli haqqında] /Camal Mustafayev //Ədəbiyyat qəzeti.- 1996.- 18 oktyabr.- S.2.

824. Təbrik edirik! [Mətn]: [Ş.Nəzirlinin Qazax Xeyriyyə Cəmiyyətinin təsis etdiyi Əliağa Şıxlinski adına mükafata layiq görülməsi haqqında] //Dəli Kür.- 1996.- 24 aprel.- S.2.

825. Zeynalov, R. Mühəribənin əvvəlindən sonunadək [Mətn]: [Ş.Nəzirlinin “Azərbaycan generalları” kitabından Heybət Heybətov haqqında] /R.Zeynalov //Sərhəd.- 1996.- 22 iyun.

1997

826. Bayramoğlu, A. “Daş Salahlı Məmməd Koxa” [Mətn]: [Ş.Nəzirlinin eyniadlı kitabı haqqında] /Alxan Bayramoğlu //Dəli Kür.- 1997.- 26 iyun.

827. Bayramoğlu, A. Yaddaşlarda yaşayan Vurğun [Mətn]: [tədqiqatçı-jurnalist Şəmistan Nəzirlinin Xalq şairi Səməd Vurğuna həsr etdiyi eyniadlı əsəri haqqında] /Alxan Bayramoğlu //Panorama.- 1997.- 7 mart.

828. Dərbənd generalları [Mətn]: [ekrana çıxacaq eyniadlı veriləşin ssenari müəllifi Ş.Nəzirlidir] //Ekran-Efir.- 1997.- 3-9 fevral.

829. Dövrən [Mətn]: [eyniadlı televiziya veriləşində Ş.Nəzirlinin Hənifə xanım Abayeva-Məlikova haqqında dedikləri] //Ekran-Efir.- 1997.- 11-17 avqust.

830. Həsənli, E. “Ellər vurğunu – Vurğun ömrü məktublarda” [Mətn]: [Ş.Nəzirlinin eyniadlı əsərinin işiq üzü görməsi haqqında] /E.Həsənli //Müxalifət.- 1997.- 5 noyabr.- S.7.

831. Həsənzadə, T. Qacarlar nəslindən soraq [Mətn]: [Ş.Nəzirlinin “Qacarlar” kitabı haqqında] /T.Həsənzadə //Maarifçi.- 1997.- 30 iyun.- S.3-4.

832. Məhbub, M. Şəmistan [Mətn]: [şeir] /Mədət Məhbub //Söz ki, daşı yandırmadı...- Bakı, 1997.- S.24-25.

833. Məmmədov, M. Qaydadır, yarıdan yaşayacaq [Mətn]: [Ş.Nəzirlinin “İki sahil” qəzetinin redaktoru Vüqar Rəhimzadəyə yazdığı məktubuna cavabı haqqında] /Məmməd Məmmədov //İki Sahil.- 1997.- 14 avqust.

834. Məmmədova, T. “Bir görüşün bir ömürlük tarixi” [Mətn]: [Ş.Nəzirlinin eyniadlı proqramda baş redaktorluğu haqqında] /Təranə Məmmədova //Ədalət.- 1997.- 22 aprel.- S.2; Əsgər.- 1997.- aprel.- S.2.

835. Şahsuvarov, İ. Yazıçı-publisist Şəmistan Nəzirlinin yaradıcılığında Azərbaycan generallarının obrazı [Mətn]: [diplom işi] /İ.Şahsuvarov //Azərbaycan Respublikası Təhsil Nazirliyi; M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti.- Bakı, 1997.- 59 s.

836. Vəkilova, A. “Atamla keçirdiyim hər gün xoşbəxlik idi” [Mətn]: [məqələdə Şəmistan Nəzirli Səməd Vurğunun tədqiqatçısı kimi işıqlandırılmışdır] /Aybəniz Vəkilova; müsahibəni apardı Baba Babayev //İki Sahil.- 1997.- 23 oktyabr.

1998

837. Adilqızı, S. Elmi-praktik konfrans keçirilmişdir [Mətn]: [konfransda Ş.Nəzirinin çıxışı haqqında] /S.Adilqızı //Azərbaycan ordusu.- 1998.- 21 may.

838. Atababa, İ. “Vərəqlə tarixi, keçmişlərə bax” [Mətn]: [Ş.Nəzirinin “Qarxunlu Əşrəf bəy” kitabı haqqında] /İ.Atababa //Naxçıvan.- 1998.- 28 oktyabr.

839. Babayev, B. Həyat həqiqətləri canlı tarixdə [Mətn]: [məqalədə Ş.Nəzirinin tədqiq etdiyi Qarxunlu Əşrəf bəy Tağıyevin keşməkeşli həyat yolundan və totalitar rejim tərəfindən qətlə yetrilməsindən bəhs edilir] /Baba Babayev //İki Sahil.- 1998.- 16 iyul.

840. Babayev, B. Unudulmaz general [Mətn]: [Mahmud Əbilovun anadan olmasının 100 illik tədbirində Ş.Nəzirinin çıxışı haqqında] /Baba Babayev //İki Sahil.- 1998.- 15 sentyabr.- S.8.

841. Bəşiroğlu. Azərbaycanda Türk ordusu: Jurnalist Ş.Nəzirinin uzun və dəyərli araşdırması Azərbaycan Türkiyə əlaqələrinin sənədli göstəricisidir [Mətn] /Bəşiroğlu //Ortadoğu.- 1998.- noyabr.- S.12. Türk dilində.

842. Cabbarlı, A. “Qarxunlu Əşrəf bəy” kitabı keçmişimizin öyrənilməsinə yeni töhfədir [Mətn]: [Ş.Nəzirinin eyniadlı əsəri haqqında] /A.Cabbarlı //Ədalət.- 1998.- 29 iyul.

843. Dad yarımçıq əlindən... [Mətn]: [məqalədə müəllif Sarvanın “Ulu Borçalı” kitabında Ş.Nəzirinin nəşr etdirdiyi tədqiqatlarından plaqiatlıq edib köçürməsi sərt tənqid olunur] //Gürcüstan.- 1998.- 9 oktyabr.- S.6-7.

844. Elsevər, M. Tarixi yaddaşımızın bir parçası [Mətn]: [Ş.Nəzirinin “Qarxunlu Əşrəf bəy” kitabı haqqında] /Mintac Elsevər //Xalq qəzeti.- 1998.- 1 dekabr.- S.3.

845. Əsədov, B. “Tamamilə məxfidir” qrifindən çıxarılmış

ad: Qarxunlu Əşrəf bəy [Mətn]: [Ş.Nəzirinin “Qarxunlu Əşrəf bəy” sənədli povestindən] /B.Əsədov //Panorama.- 1998.- 21 iyul.- S.6.

846. Fərəcullayev, F. Tarixi keçmişimizi unutmayaq [Mətn]: [Ş.Nəzirinin “Hərbi nəşriyyat” tərəfindən buraxılmış “Tam artilleriya generalı Səməd bəy Mehmandarov” kitabı haqqında] /F.Fərəcullayev //Xalq qəzeti.- 1998.- 11 mart.

847. Fərəcullayev, F. Qarxunlu Əşrəf bəy [Mətn]: [Ş.Nəzirinin “Elm və həyat” nəşriyyatı tərəfindən buraxılmış eyniadlı povesti haqqında] /F.Fərəcullayev //Xalq qəzeti.- 1998.- 12 iyun.

848. İsmayıloğlu, A. “Elm” fondunun mükafatı [Mətn]: [Ş.Nəzirinin təltif edilməsi haqqında] /A.İsmayıloğlu //Naxçıvan.- 1998.- 24 dekabr.

849. “Qarxunlu Əşrəf bəy” kitabının təqdimat məراسi mi keçirildi [Mətn]: [Ş.Nəzirinin eyniadlı kitabı haqqında] //İki Sahil.- 1998.- 29 noyabr.- S.8.

850. Qəhrəmanlıq səhifələri [Mətn]: [“Dövrən” verilişində Ş.Nəzirinin “Qarxunlu Əşrəf bəy” kitabı ilə bağlı fikirləri] //Ekran-efir.- 1998.- 10-16 avqust.

851. Mahmudov, M. Qəhrəmanlıq yolunun fədakar tədqiqatçısı [Mətn] //Ş.Nəzirli. Qarxunlu Əşrəf bəy.- Bakı, 1998.- S.165-177.

852. Mahmudzadə, S. Cümhuriyyət generalları [Mətn]: [Ş.Nəzirinin eyniadlı kitabı haqqında] /S.Mahmudzadə //Azərbaycan ordusu.- 1998.- 27 avqust.- S.4.

853. Məhəmmədəli, M. Qarxunlu Əşrəf bəy [Mətn]: [Ş.Nəzirinin eyniadlı kitabı haqqında] /Mustafa Məhəmmədəli //Ədalət.- 1998.- 29 dekabr.

854. Tehran, Ə. Ədəbi saatlar [Mətn]: [radio verilişində Ş.Nəzirinin “Qoridən gələn qatar” pyesi haqqında] /Ə.Tehran //Ədəbiyyat qəzeti.- 1998.- 27 mart.

1999

855. Abdinova, Q. Türk ordusu Bakıda [Mətn]: [Ş.Nəzirlinin “Arxivlərin sirri açılır” kitabından] /Q.Abdinova //7 gün.- 1999.- 11-17 sentyabr.- S.9.

856. İlkin, Q. Nadir foto [Mətn]: [tədqiqatçı Ş.Nəzirlinin Salman Mümtazın arxivindən tapdığı nadir fotosəkil haqqında] /Qılman İlkin //Ədəbiyyat qəzeti.- 1999.- 17 sentyabr.

857. Quliyeva, A. “Mən gözlədiyimdən çox yaşadım” [Mətn]: [tədqiqatçı Ş.Nəzirli tərəfindən general Əliağa Şıxlınskinin anadan olması tarixinin dəqiqləşdirilməsi haqqında] /A.Quliyeva //İnterpolis.- 1999.- 2 aprel.- S.21.

858. Qurbanoglu, İ. “Qarxunlu Əşrəf bəy” [Mətn]: [məqalədə Ş.Nəzirlinin ömür yolunu işıqlandırdığı Əşrəf bəy Qarxunlu-Tağıyevin 63 yaşında öz manqurtlarımızın əlilə qətlə yetirilməsi haqqında] /İ.Qurbanoglu //İcmal.- 1999.- 7 aprel.

859. Əliyev, F. “Arxivlərin sirri açılır” [Mətn]: [tədqiqatçı-jurnalist Ş.Nəzirlinin eyniadlı kitabı haqqında] /F.Əliyev //Həftə.- 1999.- 15 oktyabr.

860. Ziyadoğlu, Z. Bəylər bəyi [Mətn]: [Ş.Nəzirlinin “Qarxunlu Əşrəf bəy” sənədli povesti haqqında] /Zaməddin Ziyadoğlu //Dəli Kür.- 1999.- 9 fevral.

861. Gül, M. Bacarıqlı tədqiqatçı [Mətn]: [aprelin 17-də Gürcüstanda tədqiqatçı Ş.Nəzirli ilə keçirilən görüş haqqında] /M.Gül //Gürcüstan.- 1999.- 23 aprel.- S.4.

862. Mahir. İlin kitabı və ya Qarxunlu Əşrəf bəy haqqında həqiqətlər [Mətn]: [Ş.Nəzirlinin “Qarxunlu Əşrəf bəy” sənədli povestinin Respublika “Elm” fondu tərəfindən “İlin kitabı” adına layiq görülməsi haqqında] /Mahir //Arqument.- 1999.- 13-19 yanvar.

863. Mahmudov, M. Arxivlərdən gələn “Səslər” [Mətn]:

[Ş.Nəzirlinin yaradıcılığı haqqında] /M.Mahmudov //Xalq qəzeti.- 1999.- 8 avqust.

864. Mahmudov, M. Üçlərin üçüncüsü [Mətn]: [polkovnik-leytenant Ş.Nəzirli haqqında] /M.Mahmudov //Xalq qəzeti.- 1999.- 19-25 fevral.- S.13.

865. Məmmədov, V. Tariximizin səhifələrinə işıq saçıyan kitab [Mətn]: [Ş.Nəzirlinin “Arxivlərin sirri açılır” kitabı haqqında] /V.Məmmədov //Azərbaycan.- 1999.- 10 noyabr.- S.5.

866. Namazova, K. Arxivlərin sirrini açan insanın daha bir hədiyyəsi [Mətn] /Kəmalə Namazova //7gün.- 1999.- 7-13 avqust.- S.14.

867. Namazova, K. Yazıçı-jurnalist Şəmistan Nəzirlinin publisistikasının ideya-məzmunu və sənətkarlıq xüsusiyyətləri [Mətn]: [magistr elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işi] /K.Namazova //Azərbaycan Respublikası Təhsil Nazirliyi; M. Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti.- Bakı, 1999.- 80 s.

868. Poladova, M. “Arxivlərin sirri açılır” [Mətn]: [Ş.Nəzirlinin eyniadlı kitabı haqqında] /M.Poladova //525-ci qəzet.- 1999.- 10 iyul.

869. Rüstəm, K. Milli istiqlalımızda böyük xidmətləri olan şəxs [Mətn]: [Ş.Nəzirlinin “Qarxunlu Əşrəf bəy” kitabı haqqında] /Kamal Rüstəm //Azərbaycan.- 1999.- 9 iyun.- S.5.

2000

870. Əliyev, X. Unudulmaz günlər və adamlar [Mətn]: [Şəmistan Nəzirlinin Səməd Vurğun haqqında xatirəsi] /Xeyrulla Əliyev //Ədəbiyyat qəzeti.- 2000.- 20 oktyabr.

871. Həsənli, E. Kələ kələliyinə tabe olursa, kələliyə layiqdir [Mətn]: [Şəmistan Nəzirlinin Səməd Vurğunun arxivindən tapdığı bir məktub haqqında] /E.Həsənli //Müsavat.- 2000.- 17-

18 dekabr.- S.15.

872. İlkin, Q. Cümhuriyyət generalları [Mətn]: [Ş.Nəzirlinin eyniadlı kitabı haqqında] /Qılman İlkin //Respublika.- 2000.- 7 yanvar.- S.4.

873. İsmayılov, İ. Milli və hərbi vətənpərvərlik ruhunda tərbiyənin vəhdəti haqqında [Mətn]: [Ş.Nəzirlinin “Azərbaycan generalları” kitabından istifadə olunub] /İsrafil İsmayılov. Azərbaycanlıların İkinci Dünya müharibəsində iştirakı.- Bakı, 2000.- S.176-180.

874. Kazımov, M. Milliyyəti oğurlanmış ilk admiralımız [Mətn]: [Ş.Nəzirlinin Aslanbəyov İbrahim bəy Allahverdi bəy oğlu haqqında araşdırmaları haqqında] /M.Kazımov //Xəzərin səsi.- 2000.- 2 mart.

875. Məmmədov, V. Hərb tariximizin səhifələrinə işıq saçan kitablar [Mətn]: [Ş.Nəzirlinin “Arxivlərin sirri açılır” kitabı haqqında] /V.Məmmədov //Hərbi bilik.- 2000.- №5.- S.109.

876. Nəbiyev, M. Həqiqəti danmaq olmaz, o, gec də olsa, üzə çıxır [Mətn]: [Ş.Nəzirlinin “30-cu il Şəki üsyanı” və “Polkovnik Bəhram bəy Nəbibəyovun ömür yolundan səhifələr” məqalələri haqqında] /M.Nəbiyev //Azərbaycan.- 2000.- 3 mart.

877. Vəfalı, A. Xalqla Vurğun ünsiyyəti yaxud xatirə oyadan xatirələr [Mətn]: [məqalədə Ş.Nəzirliyə də bəhs edilir] /A.Vəfalı //Ədəbiyyat qəzeti.- 2000.- 8 sentyabr.- S.1,5.

2001

878. Ənsər, B. “Arxivlərin sirri açılır” [Mətn]: [Ş.Nəzirlinin eyniadlı kitabı haqqında] /B.Ənsər //Vətən Səsi.- 2001.- 10 mart.- S.4.

879. Givi. Kitabda əbədiləşən həqiqətlər [Mətn]: [Ş.Nəzirlinin “Arxivlərin sirri açılır” adlı kitabı haqqında] /Givi //Borçalı.-

2001.-11 mart.- S.15.

880. Hacıyev, V. Tədqiqatçı-jurnalist dəniz neftçiləri ilə görüşmüşdür [Mətn] /V.Hacıyev //Vışka.- 2001.- 22 iyul.

881. Mirzə İbrahimovun Şəmistan Nəzirliyə iki məktubu [Mətn] //Azərbaycan.- 2001.- 16 noyabr.- S.5.

2002

882. Aruslu, B. Nə var ki... [Mətn]: [Ş.Nəzirliyə həsr olunmuş şeir] //Aruslu B. İstək: şeirlər.- Bakı, 2002.- S.31.

883. Barat, V. Əlli yaşlı oğlan, yəni dərdisini aldıgım Şəmistan [Mətn]: [şeir] /Vüsal Barat //Dəli Kür.- 2002.- 14 sentyabr.- S.1.

884. Cəfərov, V. Hərb tariximizin öyünüləsi səhifələrindən biri [Mətn]: [Ş.Nəzirlinin “Topoqraf-general İbrahim ağa Vəkilov” kitabı haqqında] /V.Cəfərov //Hərbi bilik.- 2002.- №6.- S.108-109.

885. Çingizoğlu, Ə. Mehdiqulu bəyi tanıyan tapıldı; Mehdiqulu bəy kimdir? və ya Nərimanbəyovlar [Mətn]: [Ş.Nəzirlinin eyniadlı araşdırması haqqında] /Ə.Çingizoğlu //Ədalət.- 2002.- 7 fevral.

886. Ənsər, B. İncilərdən inci seçdin [Mətn]: [Ş.Nəzirliyə həsr edilmiş şeirlər] /Bilal Ənsər //Ekspert.- 2002.- 26 iyun.

887. H.B.Zərdabi mükafatının laureatları [Mətn]: [hərbi jurnalist Şəmistan Nəzirlinin mükafata layiq görülməsi haqqında] //Xalq qəzeti.- 2002.- 19 iyul.

888. Kələntərli, K. Yazılmamış həqiqətlər [Mətn]: [Ş.Nəzirlinin “Ellər Vurğunu” adlı kitabından] /K.Kələntərli //Kainat.- 2002.-№2.- S.49-51.

889. Qoca, E. Layiqli ömür yaşayan insan [Mətn]: [Şəmistan Nəzirli – 60] /Elşad Qoca //Dəli Kür.- 2002.- 14 sentyabr.- S.1; 525-ci qəzet.- 2002.- 3 avqust.

890. Quliyev, A. Günaydın Şəmistan müəllim [Mətn] /Akif Quliyev //Savalan.- 2002.- 4-10 sentyabr.- S.4.

891. Mehdixanlı, T. Halal əməyinə güvənən jurnalist [Mətn] /Telman Mehdixanlı //Azərbaycan.- 2002.- 10 sentyabr.- S.6.

892. Məhəbub, M. Şəmistan (“Vurğun keçib bu yerlərdən” kitabının müəllifinə) [Mətn]: [şeir] /Mədət Məhəbub //Dəli Kür.- 2002.- 14 sentyabr.- S.1.

893. Nəşib, D. Şəmistan Nəzirli – 60. Şairin sorağı [Mətn] /Davud Nəşib //Ədəbiyyat qəzeti.- 2002.- 6 sentyabr.- S.4.

894. Nüşabə. Döyüşü alınımıza yazan [Mətn]: [Ş.Nəzirli – 60] /Nüşabə //Paritet.- 2002.- 12-13 sentyabr.- S.15.

895. Şəmistan Nəzirli qalib gələcəyinə inanır [Mətn]: [Ş.Nəzirli plagiatları məhkəməyə verdi] //İnterpolis.- 2002.- 11-17 sentyabr.- S.2.

896. Tahir, R. Hərb tariximizin açılmamış səhifələri [Mətn]: [Ş.Nəzirlinin “Topoqraf-general İbrahim ağa Vəkilov” adlı kitabı haqqında] /R.Tahir //Xalq qəzeti.- 2002.- 26 iyun.

897. Tariximizə körpü [Mətn]: [verilişdə Ş.Nəzirli haqqında da söhbət açılır] //Ekran-Efir.- 2002.- 19-25 avqust.

2003

898. Abdullayeva, İ. Xatirə gecəsi [Mətn]: [Ş.Nəzirlinin general Akim Abbasov haqqında çıxışı] /İ.Abdullayev //Azərbaycan ordusu.- 2003.- 22 fevral.

899. Dövrən [Mətn]: [eyniadlı verilişdə Şəmistan Nəzirli Cəmsid Naxçıvanski haqqında] //Ekran-Efir.- 2003.- may.

900. Esmira. Şəmistan Nəzirli “Azad Azərbaycan” qəzetini məhkəməyə verdi [Mətn]: [Ş.Nəzirlinin tədqiqatının oğurlanması haqqında] /Esmira //Üç nöqtə.- 2003.- 10 iyul.- S.8.

901. Ədil. “Azad Azərbaycan”a qarşı iddiaya baxılır: Ş.Nəzirli

qəzeti plagiatlıqda ittiham edir [Mətn] /Ədil //Üç nöqtə.- 2003.- 1 avqust.- S.5.

902. Qarayeva, E. Kimdir general-qubernator Məmməd Koxa? [Mətn]: [Ş.Nəzirinin “Arxivlərin sirri açılır” kitabına müraciət olunmuşdur] /E.Qarayeva //Hərbi and.- 2003.- 26-31 dekabr.- S.9.

903. Quliyeva, A. Şəmistan Nəzirli plagiatlara qələbə çaldı [Mətn] /A.Quliyeva //İnterpolis.- 2003.- 9-22 oktyabr.- S.2.

904. Nəzirli ocağının üç şairi [Mətn]: [Şəmistan Nəzirinin eyniadlı kitabı haqqında] //Dəli Kür.- 2003.- 30 may.- S.1.

905. Rövşən. Ş.Nəzirinin “Azad Azərbaycan” qəzeti ilə məhkəməsi yenidən təxirə salındı [Mətn]: [qəzetin əməkdaşı M.Qaçayevin Ş.Nəzirinin tədqiqatlarının nəticələrini öz adından oxuculara təqdim etməsi haqqında] /Rövşən //Üç nöqtə.- 2003.- 30 avqust.- S.13.

906. Şahsevənlı, Z. Mən qürbətdə deyiləm, qürbət mənim içimdədir [Mətn]: [general Məmməd Sadiq bəy Ağazadə haqqında] /Z.Şahsevənlı //Günay.- 2003.- 17 may.- S.5.

907. Tofiqzı, N. “Azərbaycan generalları”ndan plagiatlıq: Yazı oğruları kitabdan köçürdüklərini qəzətlərdə çap etdirirlər [Mətn]: [Ş.Nəzirinin iradı və məhkəməyə sərt müraciət etməsi haqqında] /Nuranə Tofiqzı //Mərkəz.- 2003.- 3 iyul.- S.12.

2004

908. Abdinova, Q. Əliğa Şıxlinski [Mətn]: [hərb tariximizin araşdırımcısı Ş.Nəzirinin “Qəribə talelər” kitabı haqqında] /Q.Abdinova //Xalq qəzeti.- 2004.-15 iyun.

909. Asena, Z. Ruhlar qovuşanda [Mətn]: [Nigar xanım Şıxlinskaya haqqında İsmayıl Şıxlının Şəmistan Nəzirli tədqiqatına dayaq durması haqqında] Z.Asena //Zəfər qalası.- 2004.- 31 avqust.- S.13.

910. Asena, Z. Qızıl qılıncın sahibi: Bizim hərbi babamız Əliəğa Şıxlinski olub [Mətn]: [Ş.Nəzirinin tədqiqatlarından] /Z.Asena //Zəfər qalası.- 2004.- 31 avqust.- S.13.

911. Əhmədov, T. Şəmistan Nəzirli [Mətn] /Teymur Əhmədov //XX əsr Azərbaycan yazıçıları: ensiklopedik məlumat kitabı.- Bakı, 2004.- S.840.

912. İlkin, Q. Hərbi salnaməçi [Mətn]: [Ş.Nəzirli yaradıcılığı haqqında] /Qılman İlkin //İqtisadiyyat.- 2004.- 1 iyul.- S.11.

913. İlyasov, H. General Yadigarov qardaşları [Mətn]: [polkovnik-leytenant Ş.Nəzirinin eyniadlı kitabı haqqında] /H.İlyasov //Hərbi bilik.- 2004- №3.- S.101-102.

914. Quliyev, A. Generallarımız güllələnən zirzəmilərə girmək üçün lüt soyunmaq lazımdır [Mətn]: [Ş.Nəzirinin tədqiqatlarından] /A.Quliyeva //İnterpolis.- 2004.- 5-11 fevral.- S.3.

915. Quliyeva, A. Şəmistan Nəzirli Apelyasiya Məhkəməsinin hüquqlarını bərpa edəcəyinə inanır [Mətn] /A.Quliyeva //İnterpolis.- 2004.- 4-10 mart.- S.5.

916. Quliyeva, A. Şəmistan Nəzirli plagiatları bağışladı [Mətn] /A.Quliyeva //İnterpolis.- 2004.- 29 aprel.-5 may.- S.16.

917. Quliyeva, A. Azərbaycan generalları təhqir edilir [Mətn]: [məqalədə tədqiqatçı Ş.Nəzirinin dərc olunmuş kitablarından istifadə edilmişdir] /A.Quliyeva //İnterpolis.- 2004.- 15-21 yanvar.- S.3.

918. Quliyeva, A. Bəhmən Mirzə Qacarin 16 arvaddan 63 övladı olub [Mətn]: [Ş.Nəzirinin “Arxivlərin sirri açılır” kitabından] /A.Quliyeva //İnterpolis.- 2004.- 11-17 mart.- S.11.

919. Məmmədov, Ç. Hərb tariximizin bilicisi [Mətn]: [Ş.Nəzirinin Azərbaycan hərbi tarixinin tədqiqatçısı kimi mün-təzəm məşğuliyyəti haqqında] /general-leytenant Ç.Məmmədov //Xalq qəzeti.- 2004.- 27 avqust.- S.6.

920. Məmmədova, A. “Azad Azərbaycan” qəzetinin arxasında kimlər dayanır? [Mətn]: [Ş.Nəzirinin müəlliflik hüququnun müdafiəsi haqqında] /A.Məmmədova //Azadlıq.- 2004.- 4 mart.- S.3.

2005

921. Ağayeva, N. Zabitlər evində tədbir [Mətn]: [Ş.Nəzirinin Hərbi Dəniz Qüvvələrinin Zabitlər evində böyük Azərbaycan şairi Səməd Vurğun yaradıcılığı haqqında çıxışı] /N.Ağayeva //Respublika.- 2005.- 9 may.

922. Atdıxanlı, A. Bir atanın yeddi general oğlu [Mətn]: [Ş.Nəzirinin “Arxivlərin sirri açılır” kitabından] /Ayla Atdıxanlı //Gündəlik Azərbaycan.- 2005.- 21 dekabr.- S.12.

923. Atdıxanlı, A. Azərbaycanın ilk topoqraf-generalı nəyin xiffətini çəkmiş? [Mətn]: [general İbrahim ağa Vəkilov, onun oğlu polkovnik Qabil bəy Vəkilov və dayısı oğlu general mayor İbrahim ağa Usubov haqqında Ş.Nəzirinin tədqiqat-larından] /Ayla Atdıxanlı //Gündəlik Azərbaycan.- 2005.- 6,7 dekabr.- S.13.

924. Bayramov, Ə. Hərb tariximizin yorulmaz tədqiqatçısı [Mətn] /Əlipənah Bayramov //Xalq qəzeti.- 2005.- 26 avqust.-S.5.

925. Bayramov, Ə. Krım dəftəri [Mətn]: [Ş.Nəzirinin eyniadlı kitabı haqqında] /Əlipənah Bayramov //Xalq qəzeti.-2005.- 15 may.- S.7.

926. Çobanoğlu, F. General Əliağa Şıxlinski ömrü [Mətn]: [Ş.Nəzirinin eyniadlı kitabının “İlin ən yaxşı kitabı” adına layiq görülməsi haqqında] /Firuz Çobanoğlu //Kredo.-2005.- 26 noyabr.- S.2.

927. Qarayeva, E. Şamillə birlikdə rüslərə qarşı [Mətn]: [polkovnik-leytenant Ş.Nəzirinin “Cümhuriyyət generalları” kitabından] /E.Qarayeva //Hərbi and.- 2005.- 21 avqust.- S.5.

928. Quliyeva, A. “Artilleriyanın Allahı”nı allahsızlar unudub [Mətn]: [Ş.Nəzirinin tədqiqatlarından] /A.Quliyeva //İnterpolis.- 2005.- 28 aprel; 4 may.- S.11.

929. Mustafayev, V. Tariximizi yaşadan faktlar [Mətn]: [Ş.Nəzirinin “General Əliağa Şıxlinski ömrü” adlı kitabı haqqında] /Vüqar Mustafayev //Hərbi bilik.- 2005.- №6.- S.109; Azərbaycan ordusu.- 2005.- 29 oktyabr.- S.4.

930. Rza, O. “Bir sözlə min adam düşündürürsən” [Mətn]: [Ş.Nəzirliyə həsr olunmuş şeir] //Oqtay Rza. Adlı, ünvanlı misralar.- Bakı, 2005.- S.180.

931. Sibrel, E.M. El şairi Mirzə Səməd [Mətn]: [Ş.Nəzirinin şəxsi arxivində saxlanılan 31 ildən sonra işıq üzü görən el şairi Mirzə Səmədin “Şeirləri” kitabı haqqında] /E.M.Sibrel //Azərbaycan.- 2005.- 14 dekabr.- S.6.

2006

932. Aydınoğlu, T. General Əliağa Şıxlinskiinin ömür yolu [Mətn]: [Ş.Nəzirinin eyniadlı kitabı haqqında] /Tahir Aydınoğlu //Xalq qəzeti.- 2006.- 9 iyul.

933. Aytən. Hərb tariximizə dair sənədlər torpaq altına gömüldü [Mətn]: [araşdırmaçı Ş.Nəzirli Nizami İH başçısı tərəfindən təhqirə məruz qalması haqqında] /Aytən //Ekspress.-2006.- 4 iyul.- S.5.

934. Bu mənim taleyimdir [Mətn]: [polkovnik-leytenant Şəmistan Nəzirli haqqında] //Zəfər qalası.- 2006.- 21-29 mart.- S.5.

935. Çobanoğlu, F. Cığırlarım dolaylardan soruşar [Mətn]: [Ş.Nəzirinin əmisi oğlu Günyaz Nəzirli haqqında] /Firuz Çobanoğlu //Kredo.- 2006.- 17 iyun.- S.6.

936. Əlibəyli, S. Fırtınalar dursun yana, yol ver, Türkün Bay-

rağına! [Mətn]:zs [Ş.Nəzirli haqqında] /S.Əlibəyli //Yeni fikir.- 2006.- 8 iyul.- S.3.

937. Hüseynoğlu, S. “Səməd Vurğun” qatarı və yaddan çıx-maz bir gün... [Mətn]: [Ş.Nəzirinin Qazax rayonunda “Səməd Vurğun – 100” medalı ilə təltif olunması haqqında] /S.Hüseynoğlu //Ədəbiyyat qəzeti.- 2006.- 26 may.- S.2.

938. Mehriban. Onun həyat kredosu – Şəmistan Nəzirli haq-qında [Mətn] /Mehriban //Zəfər qalası.- 2006.- aprel-may.-S.6.

939. Məhəmməd, Ə. Şəmistan Nəzirinin oğlunu maşın vurdu; Planlı sui-qəsd, yoxsa təsadüf? [Mətn] /Ə.Məhəmməd //Yeni fikir.- 2006.- 15-21 iyul.

940. Mirzəyeva, G. Publisist Şəmistan Nəzirinin ordu həyatına dair mətbuat araşdırmaları [Mətn]: [magistr elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işi] /G.Mirzəyeva; Azərbaycan Respublikası Təhsil Nazirliyi; Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti.- Bakı, 2006.- 90 s.

2007

941. Azərbaycanın ilk hərbi təyyarəçisi haqqında kitab [Mətn]: [Ş.Nəzirinin “Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbov” adlı kitabının işıq üzü görəcəyi haqqında] //Ayna.- 2007.- 30 iyun.- S.12.

942. Babayeva, P. Keçmişini bilməyəni gələcək topa tutar [Mətn]: [Ş.Nəzirinin Ali Hərbi Dənizçilik Məktəbində “Güllə-lənmiş Azərbaycan generalları” kitabının təqdimatı haqqında] /P.Babayeva //Azərbaycan ordusu.- 2007.- 19 aprel.

943. Əhədova, K. Ağ qartal [Mətn]: [Ş.Nəzirinin şəxsi arxi-vindən S.Mehmandarovun öz dəsti-xətti ilə yazılmış əlyazması haqqında] /Könül Əhədova //Hərbi and.- 2007.- 20,27 oktyabr.- S.7.

944. Əhmədov, Q. Gərgin axtarışların bəhrəsi [Mətn]: [Ş.Nəzirlinin “Güllələnmiş Azərbaycan generalları” adlı kitabı haqqında] /Qabil Əhmədov //Hərbi bilik.- 2007.-№2.- S.109-110; Azərbaycan qəz.- 2007.- 17 fevral.- S.7.

945. Əhmədova, K. General Qacarlar [Mətn]: [məqalədə Ş.Nəzirlinin tədqiqatına müraciət olunub] /K.Əhmədova //Hərbi and.- 2007.- 10 noyabr.- S.7.

946. Ələkbərov, Ş. İlk hünərvər aviatorumuz [Mətn]: [Ş.Nəzirlinin “Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbov” adlı kitabı haqqında] /Şahin Ələkbərov //Hərbi bilik.- 2007.- №5.-S.111-112.

947. Hüseyinov, Z. Tariximizi öyrənməliyə [Mətn]: [Ş.Nəzirli ilə Naxçıvanski adına hərbi liseyin kursantları ilə görüşü] /Zakir Hüseyinov //Azərbaycan ordusu.- 2007.- 24 noyabr.

948. Xiləli, Ə. Çapdan çıxmışdır [Mətn]: [Ş.Nəzirlinin “İlk azərbaycanlı hərbi təyyarəçisi Fərrux ağa Qayıbov” adlı kitabının rus dilində çapdan çıxması haqqında] /Ə.Xiləli //Ədəbiyyat qəzeti.- 2007.- 6 iyul.- S.5.

949. Könül. “Güllələnmiş Azərbaycan generalları” [Mətn]: [Ş.Nəzirlinin eyniadlı kitabı haqqında] /Könül //Hərbi and.- 2007.- 18 dekabr.- S.6.

950. Quliyev, A. Hərb tariximizin fədaisi [Mətn]: [Ş.Nəzirlinin “Güllələnmiş Azərbaycan generalları” kitabı haqqında] /Akif Quliyev //Savalan.- 2007.- 13-16 aprel.- S.2.

951. Məmmədzadə, S. Yaddaşın bərpası [Mətn]: [“Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbov” kitabına yazdığı ön söz] /Səyavuş Məmmədzadə //Ş.Nəzirli. Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbov.- Bakı, 2007.- S.36-37.

952. Şəmistan Nəzirli [Mətn] //Turan F. Doğma evdən başlanır Vətən.- Bakı, 2007.- S.442-443.

953. Şəmistan Nəzirli sponsor axtarır [Mətn]: [tədqiqatlarını kitab halında çap etdirmək istəməsi haqqında] //Bizim yol.- 2007.- 11 avqust.

954. Təkləli, M. Fədai “fəda olan” deməkdir və ya susan tarix dillənir [Mətn]: [Ş.Nəzirinin “Güllələnmiş Azərbaycan generalları” kitabı haqqında] /Minəxanım Təkləli //Kredo.- 2007.- 3 mart.- S.21.

955. Umudlu, İ. İlk təyyarəçimiz Fərrux ağa Qayıbovun məzarı aşkarlanıb: Belarusda onların məzarı üstündə abidə qoymağa hazırlaşırlar [Mətn]: [bu barədə redaksiyaya Ş.Nəzirli məlumat vermişdir] /İ.Umudlu //Ayna.- 2007.- 2 mart.- S.3.

2008

956. Atababa, İ. Çapdan çıxmışdır [Mətn]: [məqalədə Ş.Nəzirli tərəfindən tərtib olunan və ön söz yazılmış Abbas Ağa Nazirin “Millət Xitab” adlı kitabın nəşri haqqında] /İ.Atababa //Ədəbiyyat qəzeti.- 2008.- 7 noyabr.

957. Bayramqızı, Ə. Güllələnmiş generalların taleyi [Mətn]: [Ş.Nəzirinin eyniadlı kitabı haqqında] /Əfsanə Bayramqızı //Zəfər Qalası.- 2008.- 15-30 iyul.- S.10.

958. İbrahimov, M. Xalq yazıçısının iki məktubu [Mətn]: [Mirzə İbrahimovun Ş.Nəzirliyə yazdığı məktublar] /Mirzə İbrahimov. Müasirlərinin xatirələrində.- Bakı,2008.-S.337-341.

959. Tahir, R. Azərbaycanın ilk hərbi təyyarəçisi [Mətn]: [Ş.Nəzirinin Fərrux ağa Qayıbova həsr etdiyi kitabı haqqında] /R.Tahir //Xalq qəzeti.- 2008.- 30 iyun.

960. Umudlu, İ. Tok-şou, “Dahilərin divanı” – aşağılamaq təmayülü [Mətn]: [eyniadlı verilişə Ş.Nəzirinin münasibəti] /İ.Umudlu //Ayna.- 2008.- 20 dekabr.- S.15.

961. Umudlu, İ. Şəmistan Nəzirliyə iki çox dəyərli iş

[Mətn]: [Ş.Nəzirinin Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbova və klassik şairimiz Abbas ağa Nazirə həsr etdiyi kitablar haqqında] /İ.Umudlu //Ayna.- 2008.- 26 yanvar.- S.21.

2009

962. Aydınoglu, T. “1920-ci ildə Qarabağ döyüşləri” [Mətn]: [Ş.Nəzirinin müəllifi olduğu eyniadlı kitabın təqdimatı haqqında] /Tahir Aydınoglu //Xalq qəzeti.- 2009.-24 iyul.

963. Balıoğlu, İ. Kitab təqdimatı orduya sevgi toplantısına çevrildi [Mətn]: [M.F.Axundov adına Milli Kitabxanada Ş.Nəzirinin “1920-ci ildə Qarabağ döyüşləri” adlı kitabının təqdimat mərasimi haqqında] /İ.Balıoğlu //Ayna.- 2009.- 26 iyun.

964. Çobanoğlu, F. Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbov [Mətn]: [Ş.Nəzirinin eyniadlı kitabı haqqında] /Fazil Çobanoğlu //Naxçıvan.- 2009.- 7 fevral.

965. İsmayılov, R. Şanlı hərbi tariximizi özündə yaşadan kitab [Mətn]: [Ş.Nəzirinin “1920-ci ildə Qarabağ döyüşləri” adlı kitabı haqqında] /Rufik İsmayılov //525-ci qəzet.- 2009.- 4 iyun.

966. Kəbutər. “1920-ci ildə Qarabağ döyüşləri” kitabı çapdan çıxıb [Mətn]: [M.F.Axundov adına Milli Kitabxanada eyniadlı kitabın təqdimat mərasimi haqqında] /Kəbutər //Yeni Azərbaycan.- 2009.- 25 iyun.

967. Mürvətqızı, S. Şəmistan Nəzirli “1920-ci ildə Qarabağ döyüşləri”ni təqdim edib [Mətn]: [M.F.Axundov adına Milli Kitabxanada Ş.Nəzirinin eyniadlı kitabının təqdimat mərasimi haqqında] /Sevinc Mürvətqızı //525-ci qəzet.- 2009.- 25 iyun.

968. Öməröğlu, V. 1920-ci ildə Qarabağ döyüşləri [Mətn]: [Ş.Nəzirinin eyniadlı kitabı haqqında] /Vüqar Öməröğlu //Hərbi bilik.- 2009.- №6.- S.110-111.

969. Təkləli, M. Susan tarixi dilləndir [Mətn]: [Ş.Nəzirinin

“Güllələnmiş Azərbaycan generalları” kitabı haqqında] /Minəxanım Təkləli //Qarabağa aparən yol.- 2009.- 10 oktyabr.- S.2.

970. Usubova, V. Biz niyə görüşmədik? [Mətn]: [müəllifin Ş.Nəzirli yaradıcılığı haqqında fikirləri] /Vəsilə Usubova //525-ci qəzet.- 2009.- 24 iyun.- S.2.

2010

971. Kəmalə. Güllərə, çiçəklərə qərğ olan “Savalan” [Mətn]: [Sumqayıt şəhərindəki 29 saylı məktəbdə keçirilən tədbirdə Ş.Nəzirinin çıxışı] /Kəmalə //Savalan.- 2010.- 4-6 may.- S.1,5.

972. Şəmistan Nəzirli [Mətn] //Azərbaycanda kim kimdir?: ensiklopedik sorğu kitabı.- Bakı, 2010.- S.240.

2011

973. Babaşova, Ş. Hərb tariximizin yorulmaz tədqiqatçısı [Mətn]: [Ş.Nəzirinin yaradıcılığı haqqında] /Şəbnəm Babaşova //Mədəniyyət.- 2011.- 22 iyun.- S.15.

974. Cabırqızı, G. “Qobustan” jurnalının bibliografiyası hazırlanıb [Mətn]: [məqalədə bibliografiyanın tərtibində çatışmayan nömrələri tapdığı üçün X.İsmayılovanın Ş.Nəzirliyə təşəkkürünü bildirməsi də öz əksini tapmışdır] /G.Cabırqızı //525-ci qəzet.- 2011.- 20 aprel.- S.7.

975. Ceyhun. “Qoridən gələn qatar” [Mətn]: [Ş.Nəzirinin müəllifi olduğu eyniadlı kitabın yeni nəşrinin tədimatı haqqında] /Ceyhun //Mədəniyyət.- 2011.- 24 iyun.- S.4.

976. Əlizadə, T. 1920-ci ildə Qarabağ döyüşləri [Mətn]: [Ş.Nəzirinin tədqiqatları haqqında] /Təranə Əlizadə //Qarabağa aparən yol.- 2011.- 22 iyul.- S.4.

977. İlyasoğlu, R. Qoridən gələn qatar [Mətn]: [Ş.Nəzirinin eyniadlı kitabı haqqında] /Rauf İlyasoğlu //Respublika.- 2011.- 25 iyun.- S.7.

978. İsmayılov, R. “Qoridən gələn qatar”ın təqdimatı olub [Mətn]: [Ş.Nəzirlinin eyniadlı kitabı haqqında] /Rufik İsmayılov //525-ci qəzet.- 2011.- 22 iyun.- S.7.

979. Rəhimli, G. Şəmistan qağa (İş yoldaşım Şəmistan Nəzirlinin yazmış olduğu “1920-ci ildə Qarabağ döyüşləri” kitabının prezentasiyasında) [Mətn] //Gülnigar Rəhimli. Tənha yolçu.- Bakı, 2011.- S.114-115.

2012

980. Abdullayev, T. Keçmişə məhəbbət həm də gələcəyə xidmətdir [Mətn]: Şəmistan Nəzirli – 70 /Tofiq Abdullayev //Xalq qəzeti.- 2012.- 12 avqust.- S.5.

981. Əhmədli, N. Klassik irslə müasirliyin vəhdəti [Mətn]: [Mahmud Mahmudovun Şəmistan Nəzirliyə həsr etdiyi “Baxsan – bəyənəcəksən, oxu – güldürüm səni!” kitabı haqqında] /Nəsir Əhmədli //Kredo.- 2012.- 28 iyul.- S.10.

982. İsmayılova, X. Qoridən gələn qatar [Mətn]: [Ş.Nəzirlinin eyniadlı kitabı haqqında] /Xuraman İsmayılova //Xalq qəzeti.- 2012.- 15 aprel.- S.8.

983. Mədətoğlu, Ə. Özümüzü tanıtmağın gerçək yolu: Bu zamanın sınağından çoxdan çıxıb [Mətn]: [Şəmistan Nəzirlinin “Traçiçeskie sudbi azerbaydjanskix qeneralov” kitabı haqqında] /Əbülfət Mədətoğlu //Ədalət.- 2012.- 30 mart.- S.6.

984. Məlikzadə, H. Bəyəndiyimiz, oxuyub düşündüyümüz kitab [Mətn]: [Mahmud Mahmudovun Şəmistan Nəzirliyə həsr etdiyi “Baxsan – bəyənəcəksən, oxu – güldürüm səni!” kitabı haqqında] /Hikmət Məlikzadə //Yeni Təfəkkür.- 2012.- 27 iyul.- S.4.

985. Rza, O. Mübarək [Mətn]: [şeir]: Şəmistan Nəzirli – 70 /Oqtay Rza //Ədalət.- 2012.- 14 avqust.- S.4.

986. Şəmistan Nəzirli – 70 [Mətn] //Əlamətdar və tarixi günlər təqvimi – 2012 /Azərbaycan Milli Kitabxanası.- Bakı, 2012.- S.185.

987. Şəmistan Nəzirli – 70 [Mətn]: Azərbaycan Yazıçılar Birliyinin təbriki //Ədəbiyyat qəzeti.- 2012.- 11 avqust.- S.4.

2013

988. “Beş günlük qonaq” Bakı, 2013.- 445 s. [Mətn]: [Şəmistan Nəzirlinin Səməd Vurğuna həsr etdiyi kitab haqqında] //Yada düşdü.- 2013.- mart-aprel; Savalan.- 2013.- 16-18 aprel.- S.2.

989. Bədəlov, N. Sənədlər danışanda [Mətn]: [Ş.Nəzirlinin həyat və yaradıcılığına həsr olunub] /Nadir Bədəlov //El.- 2013.- yanvar.- S.32-45.

990. Ələsgər. General-leytenant Əliağa Şıxlınskinin xatirəsi anılmışdır [Mətn]: [generalın anadan olmasının 148-ci ildönümünə həsr edilmiş tədbirdə Ş.Nəzirlinin iştirakı haqqında] /Ələsgər //Savalan.- 2013.- 30 aprel.- S.4.

991. Əlifov, N. “Beş günlük qonaq”dan qalan izlər [Mətn]: [Ş.Nəzirlinin eyniadlı kitabı haqqında] /Nazim Əlifov //Savalan. 2013.- 16-18 aprel. S.2.

992. Mahmudov, M. Şəxsiyyət ucalığı [Mətn]: [məqalədə Şəmistan Nəzirlinin yaradıcılığından bəhs edilir] /Mahmud Mahmudov //Respublika gəncləri.- 2013.- 8-16 fevral.-S.4-5.

993. Mədətoğlu, Ə. “Beş günlük qonaq” Bakı, 2013.- 445 s. [Mətn]: [Şəmistan Nəzirlinin Səməd Vurğuna həsr etdiyi kitab haqqında] /Əbülfət Mədətoğlu //Ədalət.- 2013.- 1 mart.- S.5.

994. Təkləli, M. Köçərlinin yandırdığı maarif işığının ziyası [Mətn]: [Ş.Nəzirlinin “Qoridən gələn qatar” kitabı haqqında] /Minaxanım Təkləli //Qarabağa aparın yol.- 2013.- 30 yanvar.- S.3.

ОСНОВНЫЕ ДАТЫ ЖИЗНИ И ДЕЯТЕЛЬНОСТИ ШАМИСТАНА НАЗИРЛИ

- 1942** - Назирли Шамистан Амираслан оглу, родился 27 августа в селе Йухары Кёрплюлю Ноемберянского района.
- 1950** - Пошел в первый класс в селе Йухары Кёрплюлю.
- 1959** - Семья переехала в Азербайджан.
- Свою литературную деятельность начал с маленькой статьи, вышедшей в газете «Sovet Ermənistanı».
- 1960** - Закончил 1 городскую средне-образовательную школу Девечинского района.
- 1960-1961** - Учился в профессионально-техническом училище № 5 города Баку.
- 1962-1965** - Служил в рядах бывшей Советской Армии.
- 1967-1972** - Закончил факультет журналистики Азербайджанского Государственного Университета.
- 1971** - 30 декабря получил звание лейтенанта.
- 1972-1973** - Свою профессиональную деятельность начал

в редакции газеты «Молодой Ленинец» нынешнего Педагогического Университета им. Н.Туси как литературный сотрудник.

- 1973-1991** - Работал в Военно-патриотической редакции Азербайджанской Теле и Радиокompании на должностях редактора, старшего редактора и главного редактора.
- 1976** - 14 октября получил звание «старшего лейтенанта»
- 1991-1992** - Работал на должности заведующего отдела в редакции «Хатира» Азербайджанской Государственной Энциклопедии.
- 1992-1996** - С 19 августа работал заведующим отдела Военной истории в управлении Военно-Научных Исследований при Министерстве Обороны.
- 1993** - 25 ноября получил звание «капитан»а.
- 1994** - 24 мая получил звание «майор»а.
- 1995** - За документальное произведение «Гаджары» получил премию первой степени Ирано-Азербайджанской Дружеской Общины.
- 1996-1998** - Работал главным редактором в главной

- редакции программы «Летопись и военные программы» Азербайджанской Теле и Радиокompании.
- 1996** - За цикл передач о народном поэте Самеде Вургуне награжден почетным дипломом «Самед Вургун».
- 1998** - 23 июня получил звание «полковника-лейтенанта».
- 1999** - За историко-публицистические произведения на тему военного патриотизма удостоен фондом «Элм» как «Лучшая книга года».
- 2002** - Удостоен Республиканской премией «Гасан бек Зардаби».
- 2004** - Был награжден юбилейной медалью «10 лет Вооруженным Силам Азербайджанской Республики (1991-2001)» ;
- Награжден медалью «За безупречную службу 3-й степени».
- Удостоен премии «Самед Вургун».
- 2012** - Главный научный сотрудник в звании полковника-лейтенанта, в отделе Военной истории военно-научного Центра при Министерстве Обороны.

Произведения Шамистана Назирли

Книги

2007

995. Первый военный летчик Азербайджана - Фаррух ага Гаибов [Текст] /Ш.Назирли.- Баку: Polygraphic Production, 2007.- 40 с.

2012

996. Трагические судьбы Азербайджанских генералов [Текст] /Ш.Назирли; ред.-консультант И.Гусейнов; перевод Мираббас; ред. Ш.Рустамов.- Баку: ОКА Ofset, 2012.- 216 с.

Газетно-журнальные статьи

1976

997. Доброе дело [Текст]: [о Самеде Вургуне] /Ш.Назирли; перевод М.Фахри //Литературный Азербайджан.- 1976.- 6 июня.- С. 85-87.

998. Я видел Самеда Вургуна [Текст] /Ш.Назирли; перевод С.Мамедзаде //Литературный Азербайджан.- 1976.- 6 июня.- С.84.

1978

999. Первый сокол с берегов Куры [Текст]: [о Фаррух ага Гаибове] /Ш.Назирли; перевод Александр Грич //Литературный Азербайджан.- 1978.- №7.- С.113-115.

1985

1000. Соротники «Михайло» [Текст]: [о Садыхе Надирли, Джаваде Хакимли, Микаиле Кулубекове, Фаррухе Султанове, Кадире Искендерове, Рзе Оруджове которые воевали вместе с Мехди Гусейнзаде] /Ш.Назирли //Родина - колыбель моя.- Баку: Azərbaycan Dövlət Nəşriyyatı, 1985.- С.119-135.

1986

1001. Две встречи [Текст]: [в связи с 80-летием С.Вургунна на встрече с С.М.Шолоховым и Гайсын Кулиевым] /Ш.Назирли //Литературный Азербайджан.- 1986.- №9.- С.12-17.

1988

1002. ...и битвы, где славно рубились они [Текст]: [о военачальниках М.А.Шихлинском, Д.Бакиханове, Б.Араблинском и др.] /Ш.Назирли; записал Т.Мамедов //Бакинский рабочий.- 1988.- 9 января.- С.4.

1989

1003. Генерал Джафар Мамедзаде [Текст] /Ш.Назирли //Пионер Азербайджана.- 1989.- 6;8 декабря.- С.3.

1990

1004. Генерал Самед бек Мехмандаров [Текст] /Ш.Назирли //Пионер Азербайджана.- 1990.- 2,7 февраля.- С.3.

1005. Герои умирают, но их имена остаются [Текст]: [о генералах-азербайджанцах] /Ш.Назирли //Коммунист Азербайджана.- 1990.- №10.- С.82-86.

1991

1006. Судьбы генералов [Текст] /Ш.Назирли //Бакинский рабочий.- 1991.- 13 февраля.- №2.- С.117-118.

1993

1007. Безвинный узник [Текст]: документальная повесть: [воспоминания Джумшуда Эфендизаде о трагической гибели Фиридун бека Кочарли] /Ш.Назирли //Gənclik.- 1993.- №3.- С.22-26.

1008. О женщинах, провожающих своих близких на войну [Текст]: [о Нигяр ханум Шихлинской] /Ш.Назирли //Nərbi bilik.- 1993.- №1.- С.102.

1009. Такие были времена [Текст]: [про военных, генеральском и офицерском составе АДР] /Ш.Назирли //Бакинский рабочий.- 1993.- 5 января.- С.3.

1996

1010. Две незабываемые встречи [Текст]: [о встрече Ш.Назирли с Народным поэтом Кабардино-Балкарии Кайсыном Кулиевым и с выдающимся художником Михаилом Шолоховым] /Ш.Назирли; перевод Сиявуша Мамедзаде //Günay.- 1996.- 3;6 августа.- С.4,6.

1999

1011. Герои умирают, но их имена остаются [Текст]: [о прославленных генералах Азербайджана и военачальниках] /Ш.Назирли; перевод Эльчин Шыхлы //Коммунист Азербайджана.- 1999.- №10.- С.82-86.

2002

1012. Генерал-лейтенант Фарадж бек Агаев-Николай Николаевич [Текст] /Ш.Назирли; перевела Севда Гамид Шушалы //Dünyaаа açılan rəncəgə.- 2002.- 24 декабрь.- С.3.

1013. «Ты служил своей стране...» [Текст]: [о Фарис беке Векилове] /Ш.Назирли //Литературный Азербайджан.- 2002.- №9.- С.70-71.

2003

1014. Генерал-лейтенант Фарадж бек Агаев – Николай Николаевич [Текст] /Ш.Назирли //Güzgü.- 2003.- 19 февраля.- С.3.

2005

1015. Генерал Джафар Мамедзаде Кавиан [Текст]: исторический очерк /Ш.Назирли; перевод Эльдара Сейшела //Литературный Азербайджан.- 2005.- №3.- С.65-71.

2007

1016. Азербайджанцы – герои Порт-Артура [Текст]: [об Алиаге Шыхлинском и Самед-бека Мехмандарове] /Ш.Назирли //Литературный Азербайджан.- 2007.- №3.- С.91-102.

1017. «Достойный увековечения в летописи отечества» [Текст]: [о первом азербайджанском летчике Фаррухе Гаибова] /Ш.Назирли; перевод С.Мамедзаде //Зеркало.- 2007.- 7,14,21,28 апреля.- С.27,28.

1018. Полковник-лейтенант Шамистан Назирли: «Одной жизни мало...» [Текст] /беседу вел Исмаил Умудлу //Зеркало.- 2007.- 31 марта.- С.28.

1019. Упомянув имена погибших героев, мы вос-

кршаем их [Текст] /Ш.Назирли; беседу вела Светлана Курочкина //Известия. (спец. приложения Азербайджан).- 2007.- 20 июля.

2008

1020. Азербайджанцы – герои Порт-Артура: Целый ряд офицеров-азербайджанцев находился в числе защитников Порт-Артура [Текст] /Ш.Назирли //Зеркало.- 2008.- 15, 22,29 ноября; 6 декабря.- С.34,41.

1021. В память о выдающемся полководце: Страницы жизни полного генерала от артиллерии Самед бека Мехмандарова [Текст] /Ш.Назирли //Зеркало.- 2008.- 13, 20,27 декабря.- С.34.

1022. Военнослужащие – племянники генерала Алиага Шихлинского [Текст] /Ш.Назирли //Зеркало.- 2008.- 6, 13,20,27 сентября; 4 октября.- С.40,42,33,41,44.

1023. Генерал – ученый [Текст]: [об Алиаге Шихлинском] /Ш.Назирли //Зеркало.- 2008.- 14,21,28 июня; 5,12,19,26 июля; 2,9 августа.- С.33;34;41.

2009

1024. Азербайджанцы - герои Порт-Артура: Архивные документы с именами наших отважных сынов изучены не до конца [Текст] /Ш.Назирли //Каспий.- 2009.- 12,19,26 сентября.- С.8,10.

1025. Бои за Карабах - 1920-й [Текст]: документальный очерк /Ш.Назирли; перевод Эльдара Шарифова-Сейшельского //Литературный Азербайджан.- 2009.- №3.- С.120-130.

1026. В память о выдающемся полководце: Страницы жизни полного генерала от артиллерии Самед бека Мех-

мандарова [Текст] /Ш.Назирли //Зеркало.- 2009.- 13,20,27 декабря; 10,17 января.

1027. Вершина ратного полета: Первый военный летчик-азербайджанец Фаррух ага Гаибов [Текст] /Ш.Назирли //Каспий.- 2009.- 28 февраля; 7 марта.- С.13.

1028. Генерал Джафар Мамедзаде [Текст] /Ш.Назирли //Зеркало.- 2009.- 25 июля; 1 августа.- С.34.

1029. Двадцатый год: бои в Карабахе: Национальной армии посвящается [Текст] /Ш.Назирли //Каспий.- 2009.- 20 июня.- С.9-10.

1030. Две незабываемые встречи [Текст]: ко дню рождения Самеда Вургуну /Ш.Назирли; перевод Сиявуш Мамедзаде //Зеркало.- 2009.- 20 марта; 4 апреля.- С.34.

1031. Михайло и его соратники [Текст] /Ш.Назирли //Каспий.- 2009.- 21 ноября; 5 декабря.- С.9;10-11.

1032. Первый адмирал - азербайджанец [Текст]: [Ибрагим бек Асланбеков] /Ш.Назирли //Каспий.- 2009.- 14 февраля.- С.14.

1033. Полковник Даниял бек Галладжов: Отважному военачальнику Национальной армии посвящается [Текст] /Ш.Назирли //Зеркало.- 2009.- 30 мая.- С.42; Каспий.- 2009.- 31 октября.- С.9.

1034. Соколы первой Республики: Жизненный и ратный путь героев заслуживает бережного изучения [Текст] [летчики Азербайджанской Демократической Республики – Фиридун Мирза Сейфулла оглу Гаджар (1890-1920), Асад Алиев (1900-1969) и Теймур Мустафаев (1896-1981)] /Ш.Назирли //Каспий.- 2009.- 30 мая.- С.9.

1035. Соратники «Михайло» [Текст]: [о Садыхе Надирли, Джаваде Хакимли, Микаиле Кулубекове, Фаррухе Сул-

танове, Кади́ре Искендерове, Рзе Оруджове, которые воевали вместе с Мехди Гусейнзаде] /Ш.Назирли //Зеркало.- 2009.- 8, 15, 22, 29 августа; 5 сентября.- С.34.

1036. Судьба генерала: Самед бек Мехмандаров на фронтах Первой мировой войны; Самед бек Мехмандаров в период Азербайджанской Демократической Республики [Текст] /Ш.Назирли //Каспий.- 2009.- 25 июля; 1, 8 августа.- С.11,9.

1037. Фамилия моя русская, но плоть от плоти я азербайджанец: любил повторять генерал Эйбат Эйбатов [Текст] /Ш.Назирли; перевод М.Мамедова //Зеркало.- 2009.- 7 марта.- С.41.

2010

1038. Безвинный узник [Текст]: документальная повесть: [воспоминания Джумшуда Эфендизаде о трагической гибели литературоведа Фиридун бека Кочарли] /Ш.Назирли //Каспий.- 2010.- 9 января.- С.10.

1039. Веление судьбы генерала: Фамилия у него русская, но плоть от плоти он – азербайджанец [Текст]: [генерал Эйбат Эйбатов] /Ш.Назирли //Каспий.- 2010.- 3 апреля.- С.10-11.

1040. Военный министр Южного Азербайджана: Генерал Джафар Мамедзаде верил в победу [Текст] /Ш.Назирли //Каспий.- 2010.- 13 февраля.- С.10.

1041. Генерал Габиб бек Салимов...: (1881-1920) [Текст] /Ш.Назирли //Зеркало.- 2010.- 28 мая; 5 июня.- С.33,41.

1042. Генерал Мурад Герай бек Тлехас: или рассказ о трагической судьбе полководца [Текст] /Ш.Назирли //Зеркало.- 2010.- 19, 26 июня.- С.34,33.

1043. Генералы - жертвы 37-го... [Текст]: [генерал-майор Гамбай Везиров, комиссар Гейдар Везиров, генерал Джамшид хан Нахчыванский] /Ш.Назирли //Зеркало.- 2010.- 28 августа; 4,18,25 сентября; 2,9 октября.- С.34.

1044. Первый генерал Национальной армии [Текст] /Ш.Назирли //Зеркало.- 2010.- 24, 31 июля.- С.33.

1045. Служение народу: Первому генералу Национальной армии АДР посвящается [Текст] /Ш.Назирли //Каспий.- 2010.- 24 апреля.- С.9.

1046. Служение Отечеству [Текст]: генерал кавалерии Гусейн хан Нахчыванский (1863-1919); генерал Абдулгамид бек Гайтабашы (1884-1920); генерал-лейтенант Мамед бек Сулькевич (1865-1920); генерал Фиридун бек Везиров (1850-1925); генерал-майор Ибрагим ага Усубов (1875-1920) /Ш.Назирли //Зеркало.- 2010.- 16,23 октября; 6,13,20, 27,30 ноября.- С.41,34,33.

2011

1047. В поисках правды: «Колыбельная» генерала Фиридун бека Везирова [Текст] /Ш.Назирли //Каспий.- 2011.- 10 декабря.- С.10.

1048. Генерал Габиб бек Салимов [Текст] /Ш.Назирли //Каспий.- 2011.- 5 февраля.- С.9-10.

1049. Генерал-губернатор Бакинского укрепрайона: Повесть о трагической судьбе Мурада Герай бека Глехаса [Текст] /Ш.Назирли //Каспий.- 2011.- 16 апреля.- С.9-10.

1050. Генерал-топограф: Выдающемуся ученому и полководцу Ибрагиму ага Векилову посвящается [Текст] /Ш.Назирли //Каспий.- 2011.- 16,23,30 июля; 6 августа.

1051. Генералы Гаджары [Текст] /Ш.Назирли //Каспий.-

2011.- 14,21 мая.- С.9-10.

1052. Две встречи: Или история одной фотографии [Текст]: [о Самеде Вургуне] /Ш.Назирли //Каспий.- 2011.- 19 февраля.- С.9.

1053. Извинительная миссия в Петербург, или о том, как благодаря принцу Хосрову Мирзе Гаджару удалось избежать третьей войны с русскими [Текст] /Ш.Назирли //Каспий.- 2011.- 18,25 июня; 9 июля.- С.10.

1054. Последние дни жизни [Текст]: документальный рассказ [об Алиаге Шихлинском] /Ш.Назирли //Зеркало.- 2011.- 17, 24 сентября.- С.41.

1055. Последний день генерала: Мамед бек Сулькевич держался с достоинством перед расстрелом [Текст] /Ш.Назирли //Каспий.- 2011.- 12 марта.- С.10.

1056. Странная судьба [Текст]: [о Векиловах] /Ш.Назирли //Каспий.- 2011.- 13,20 августа.- С.10.

2012

1057. Адыютант Наполеона [Текст]: Рустам бек Карабаглы обладатель ордена «Почетного Легиона» /Ш.Назирли //Каспий.- 2012.- 8-14 сентября.- С.13.

1058. Генерал кавалерии Гусейн хан Нахчыванский [Текст] /Ш.Назирли //Каспий.- 2012.- 11 февраля.- С.11.

1059. Генерал Ибрагим ага Усубов: Его без суда и следствия расстреляли на острове Наргин [Текст] /Ш.Назирли //Каспий.- 2012.- 17 марта.- С.10.

2013

1060. Встреча [Текст]: документальный рассказ [о Самеде Вургуне] /Ш.Назирли //Каспий.- 2013.-№44.- 23-29 ноября.- С.21.

1061. «История – такая же точная наука, как и математика» [Текст] /Ш.Назирли; беседу вел М.Мамедов //Зеркало.- 2013.- 12 октября.- С.7.

1062. Рука моя осталась протянутой [Текст]: Страницы послевоенной судьбы шейха Шамиля и его семьи /Ш.Назирли //Каспий.- 2013.- 12-18 октября.- С.19.

О Шамистане Назирли

1986

1063. Насиров, В. Об изучении творчества М.А.Шолохова во взаимосвязи с родной литературой учащихся [Текст]: [в статье говорится о том как Ш.Назирли взял интервью у Михаила Александровича и опубликовал его в газете «Ədəbiyyat və incəsənət» 24 мая 1975 года] /В.Насиров //Русский язык и литература в азербайджанской школе.- 1986.- №1.- С.35-37.

1991

1064. Есть у улицы имя [Текст]: [о книге Ш.Назирли «Генералы Азербайджана»] //Бакинский рабочий.- 1991.- 31 октября.

1993

1065. Абаскулиева, Э. Возвращение памяти [Текст] /Э.Абаскулиева //Бакинский рабочий.- 1993.- 27 мая.- С.2.

1996

1066. Великому поэту и человеку посвящается [Текст]: [о научно-практической конференции «Солнце азербайджанской поэзии XX века», посвященной 90-летию со дня рождения Народного поэта С.Вургуня 27 марта 1996 года в актовом зале Государственной библиотеки им. М.Ф.Ахундова. Конференцию вел журналист-исследователь Ш.Назирли] /АзербТадж //Азербайджан.- 1996.- 30 марта.

1997

1067. Бабаев, К. Рождение новой традиции [Текст]: [день памяти династии Бакихановых. Один из инициаторов Шамистан Назирли] /Кадир Бабаев //Вышка.- 1997.- 28 ноября-4 декабря.- С.2.

1998

1068. Касумова, Е. Это были незабываемые дни [Текст]: [проведенное мероприятие в дом-музее Уз.Гаджибекова 80-летие Азербайджанской Демократической Республики присутствовал и Шамистан Назирли] /Елизавета Касумова //Бакинский рабочий.- 1998.- 10 июня.- С.3.

2003

1069. Шахсевенли, З. «Не я на чужбине,- она во мне...» [Текст]: [в статье Ш.Назирли рассказывает про генерала Мамед Садыг бея Агабейзаде] /Зульфугар Шахсевенли //Гюнай.- 2003.- 17 мая.- С.5.

2004

1070. Оруджев, Н. Под командованием С.Мехмандарова был 30 тысяч солдат и офицеров [Текст]: славные традиции азербайджанских генералов [автор рассказывает об этой теме мнение известного военного историка Шамистана Назирли] /Н.Оруджев //Зеркало.- 2004.- 8-14 мая.- С.8.

1071. Умудлу, И. Литературное воровство – вещь неприглядная [Текст]: Его жертвой стал известный военный историк, сотрудник Минобороны, полковник-лейтенант Шамистан Назирли /И.Умудлу //Зеркало.- 2004.- 16 марта.- С.7.

1072. Умудлу, И. Плагиат наказан весьма оригинально [Текст]: Суд обязал литературных воров переиздать книгу за свой счет и передать потерпевшему историку его труд /И.Умудлу //Зеркало.- 2004.- 27 апреля.- С.8.

1073. Шахсевенли, З. Не стреляйте в генерала! [Текст]: [в статье Ш.Назирли рассказывает о генерале Джамшид хан Нахчиванском] /Зульфугар Шахсевенли //Гюнай.- 2004.- 9 октября.- С.10.

2005

1074. 12 августа 1942 года [Текст]: [родился Шамистан Назирли - календарь газеты] //Зеркало.- 2005.- 6 августа.- С.2.

2007

1075. Бабаев, Б. Летчик Фаррух ага Гаибов [Текст]: [о книге Шамистана Назирли «Первый военный летчик Азербайджана Фаррух ага Гаибов»] /Б.Бабаев //Бакинский рабочий.- 2007.- 14 июля.

2009

1076. Ахундова (Гаибова), Ф. Беспримерный героизм [Текст]: [о книге Ш.Назирли о Фаррухе Гаибове] /Ф.Ахундова //Zəfər qalası.- 2009.- 15-31 марта.- С.5.

1077. Мири, М. Героические страницы отечественной истории: Исследователь Шамистан Назирли издал еще одну книгу [Текст]: [о книге «Карабахские бои 1920 года»] /М.Мири //Зеркало.- 2009.- 25 июня.

2011

1078. Мамедов, М. Здесь ковалось будущее нации: Повесть Ш.Назирли «Поезд, следующий из Гори» издан во

второй раз с дополнениями [Текст] /М.Мамедов //Зеркало.- 2011.- 4 июня.- С.27.

2012

1079. Бабаев, Р. Упомянув имена погибших, мы воскрешаем их [Текст]: [о книге Ш.Назирли «Трагические судьбы азербайджанских генералов»] /Рагим Бабаев //Бакинский рабочий.- 2012.- 29 марта.- С.4.

1080. Мамедов, М. Настольный календарь с фотографиями азербайджанских генералов [Текст]: [Открытое акционерное общество «Ряван сыгорта» выпустило одноименный настольный календарь. Автором-составителем является Шамистан Назирли] /М.Мамедов //Зеркало.- 2012.- 7 января.- С.7.

1081. Мамедов, М. «Трагические судьбы азербайджанских генералов» [Текст]: Так называется новая книга Шамистана Назирли /М.Мамедов //Зеркало.- 2012.- 13 марта.- С.7.

1082. Мири, М. Доблестный полководец и поэтический души человек: Таким предстает генерал Али Ага Шихлинский в новой книге исследователя Шамистана Назирли [Текст] /М.Мири //Зеркало.- 2012.- 23 июня.- С.9.

1083. С юбилеем, коллега! [Текст]: поздравление коллектива редакции газеты «Зеркало» //Зеркало.- 2012.- 11 августа.- С.5.

KÖMƏKÇİ GÖSTƏRİCİLƏR

Əsərlərinin əlifba göstəricisi

- A.Bakıxanov general imiş 177
Abdulla ağa Şıxlinski 279
Abşeron süvari alayı 555
Abutalıb demiş... 130
Acı tale - güllələnmiş generallar 390
Acı tale 280, 306, 572
Açılmamış səhifələr 137
Admiral Aslanbəyov kimdir? 307
ADR-in süqutuna qədər Azərbaycanda 69 general olub 556
Aftab xalanın düşüncələri 122
Ağa Məhəmməd şah Qacar 468
Ağartı istehsalı artır 51
Ailə xoşbəxtliyi 377, 391
Alicənablıq və fitnəkarlıq 220
Alim-general 665
Anam mənim; Sən çağır məni 62
“Annax bəy” şeirinin tarixi 203
Arabaçı 87
Arxasıza arxa ol ki... 152
Arxivlərdən gələn “Səslər” 413
Arxivlərin sirri açılır 14
Aşıq Əsədin bir müxəmməsi 246
Aşıq İbrahimin Körpülü əhvalatı 204
Aşıq Şakirin səsini mən ilk dəfə yeniyetmə və gənclik illərimdə eşitmişəm 573

- Aşurovun... məhəbbəti 221
Ata fərəhi 153
Avey dağının övladları 247
Avrora yenə də atəş açır? 248
“Ay çiçək” müəllifi ilə görüş 178
Ayrılıq sazını özüm çalmışam... 167
Azərbaycan əsgəri 325
Azərbaycan generalları 6, 378
Azərbaycan Milli Ordusu 1918-ci ildə necə yaranıb? 730
Azərbaycan oğulları Stalinqrad döyüşlərində 735
Azərbaycan Respublikasının Xalq artisti Zəroş xanım
Həmzəyeva 441
Azərbaycan sərkərdələrinin faciəsi 414, 469
Azərbaycanda ordu quruculuğunun ilk admiralı 392
Azərbaycanın igid oğlu: General-mayor Tərən bəy
Əliyərbəyov 642
Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbov 21
Azərbaycanın ilk vitse-admiralı 736
Azərbaycanın milli ordusu necə yaranıb? 509
Azərbaycanın vitse-admiralı Qasım- bəyov Həmid Həbib
oğlunun 70 yaşı tamam oldu 281
Azərbaycanlı generallar “çələngi” 222
B.Ərəblinski kimdir? 154
Babək Aruslunun şeirləri Türkiyə mətbuatında 666
Badisəba ananın Şəki ünvanı 688, 731
Badisəba ananın ünvanı 533
Bağbanın sözü 117
Bağır Maratlı 83
Baxış Mehdiyev əsl zabıt idi 442
Bakıxanovların sonuncu 748

- Başkənd döyüşü və “Hamlet” şeiri 667
Beş günlük qonaq 26, 205, 737
Bəlalılarımızın köklü səbəblərini öyrənməliyik 689
Bəyin nökrəri; Adam qorxuzursunuz?; Bu nə fısqırıqdır 574
Bilin ki...; İlahi sənə min şükür; Özünü də assan...; Bəlkə heç ölməyəcəkdi 575
Binələri çadır-çadır 223
Bir ana tanıyırdım 206
Bir cüt yarpaq 35
Bir daha polkovnik Rüstəm bəy Qarabağlı haqqında (1781-1845) və yaxud erməni fitnəkarlığı yeni qiyaədə 643, 690
Bir döyünən ürəklər 54
Bir gecənin qonağı 749
Bir görüşdən xatirə 249, 717
Bir nəğmədir onun ömrü... 88, 576
Bir nəslin generalları 577
Bir şeirin tarixi 155, 703
Bir şəklin iziylə 84, 112, 156
Bir şəklin taleyi 250, 578
Bir şəklin taleyi, tariximizin foto həyatı 251
Bizə hər şeyin dəxli var; Mükəlimə 252
“Bizim elli şairlər” kitabından seçmələr 579
Bizim mayakımız 44
Bolşeviklərə qarşı üsyan: Tarixdən səhifələr 534
Borcumuzdur bu ehtiram 347
Borçalının general oğulları 580
Boş vədlər və etinasızlıq 63
Böyük “Əkinçi”lər ailəsi 581
Böyük Kəngərli nəslinin generalları 443
Böyük qüvvə 64

- Bu da bir generallıq 738
Bu da bir tarixdir... 644
Bu il seminariyaya dövlət hesabına qəbul olmaya^ıcaq 732
“Bu işlərə yekun vurmağa ömrüm çatmayacaq” 668
Burada dənizçilər istirahət edirlər 55
Bütöv sözlü insan 348
Cəsur general 393
Cıdırda görüş 138
Cümhuriyyət generalları 8, 282
Cümhuriyyətin hava şahinləri 669
Cümhuriyyətin səma şahinləri 349, 415, 670
Çağırış 157
Çay dəsgahı 179
Çox hörmətli İsa bəy, salam! 379
Daim axtarışda və Paşa yadigarı 394
Dalğalı adalar 85
Darılmaq istəməz 444
Daş Salahlı Məmməd Koxa 11, 308
“Demə Səməd Vurğun gəldi-gedərdi” 510
Dəmir iradəli sərkərdə 350
Dərman sexdə yaranır 45
Dərya Məhəmməd 326
Dəvriş Mahmud 283
Dikaya diviziya 557
Dikaya diviziya, yoxsa... 395
Diktatorun qəzəbindən qorxmamaq... 718
Doğma yerlərin ətri 535
Doğrular daim yaşayacaq! 750
Dostlara təbrik məktubu 224
Dostluğun gücü 131

- Dövrən 416, 445, 470, 471, 472, 536
Dünyada bütün yaxşı adamlar şeir yazıb 208
Ehsan xan Kəngərli 511, 582
El şairi Molla Əsgər Nəziroğlu 473
Elə yazın ki... 76
Elxanın mizrabı 86
Ellər vurğunu 645
El-oba zarafatları 123
Etiraf edirəm qəlbən... 253
Əbdürrəhman ağa Dilbazov 474, 512
“Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas cənablarına! 513
Ədəbi-bədii gecə 158
Əfqanıstan qurbanları 327
Əfsanəvi Mixaylo 5, 27
Əhməd Cavadın bir şeiri 514
Əliağa Vahidin irsi; Meyxana 328
“Əlim uzanıqlı qalıb...” 646
Əlimdə qələm!; “Onlar bizim fəxrimizdir” 329
Əlimdə qələm, qəlbimdə vətən sevgisi 515
Əliyev adına dəstə 77
Əlyarbəyov Tərən bəy Abdulla bəy oğlu 558
Əlyazmalar heç vaxt yanmır 751
Əməl bacıları 74
Əməyimin məhsuludur; “Dayday” gələcək 583
“Ərəblinski” əhvalatı 396
Əyani təşviqat kömək edir 56
Əzabkeş insanın xatirələri 475
Əzizlərdən gələn məktub 254, 380
Fakt olan yerdə 225
Fevral ayında hər b tariximizdə nələr olmuşdur? 417

- Firudin bəy və nadir şəkillər 647
Gecikmiş vüsal 584
General 189
General Bakıxanovlar 180
General Cavad bəy Şıxlinski 255, 330
General Cəfər Məmmədzadə 190, 397, 476
General Cəmşid xan Naxçıvanski 691, 752
General Əjdər Xaspoladov 191
General Əliağa Şıxlinski ömrü 18, 671, 672
General Əliağa Şıxlinski və silahdaşları 25
General Əliağa Şıxlinskinin hərbi qardaşoğulları 692
General Əliağa Şıxlinskinin xatirəsi anıldı 537
General Əliağa Şıxlinskinin ömrünün əsas tarixləri 284
General Əliağa Şıxlinskinin ömür yolu 648
General Əliağa Şıxlinskinin şeirləri 516
General Əmir Kazım Mirzə Qacar 477
General Fərəc bəy Ağayev 478
General Firudin bəy Vəzirov 285, 517, 538, 560
General Hacıbaba Zeynalov 181
General Heybət Heybətov 753
General Heybət Heybətovun döyüş yolu 704
General Həbib bəy Səlimov 418, 479, 518, 539, 649
General Həsən bəy Ağalarov 168
General Hüseyn xan Naxçıvanski 446
General İbrahim ağa Usubov 147
General Kamil Məmmədov 209
General Kəlbali xan Naxçıvanski;
İsmayıl xan Naxçıvanski 419
General Kəlbali xan 447
General Kəlbali xan Naxçıvanski 169

- General Mahmud Əbilov 480
General Mehmandarovun son günləri 210
General Məmmədrəfi Kamil Məmmədov 192
General Mirzə Kazımbəy Talışxanov 193
General Murad bəy Tlexasın faciəli taleyi 561
General Murad Gəray bəy Tlexas 585
General Naxçıvanskilər 194
General S.Mehmandarov ilk hərbi nazirimiz olub 331
General Səməd bəy Mehmandarov 207, 211
General Səməd bəy Mehmandarov
Port-Artur döyüşlərində 481, 586, 693
General Tağıyev marşı 227, 420
General Usubov 159
General Usubov... Xatırlayırıq! 754
General Yadigarov qardaşları 17, 540, 562, 694
Generalə alim qayğısı 541, 559
Generalə yazılan şeir 256
Generalın müraciəti 286
Generalın şeirləri 148, 195, 287, 542
General-qubernator Məmməd Koxanın acı taleyi 673
Generallar gülləyə düzüləndə... 719
Generallar: Mirkazımbəy Talışxanov;
Əsəd-bəy Talışxanov 228
Generallar: Nərmin xanımla müsahibə 229
Generallar: Yadigarov qardaşları 230
Generalları qurd-quşa yem olan millət 448, 587
Generallarımız 332
Generallarımızla fəxr edə bilərik 695
General-leytenant Balakışi bəy Ərəblinski 231, 482, 563
General-leytenant Fərəc bəy Ağayev –

- Nikolay Nikolayeviç 543
General-leytenant Fərəc bəy Ağayev 519, 544
General-mayor Əsədulla bəy Yadigarov; General-mayor
Tərlan Əliyərbəyov 564
General-mayor Qambay Vəzirov 483
Genrallarımızın sorağında 232
Gələcəyin şəfəqi 133, 149, 755
Gərgin axtarışlar, gözəl nəticələr 78
Görkəmli admiral general Əliğa Şıxlinski haqqında 288
Görkəmli sərkərdələrimiz: General Daniyal bəy İlisulu 257
Görkəmli yazıçı, gözəl insan 309
Görünmə gözümə 92
Gözlərə nur gəlir 104
Güllələnmiş Azərbaycan generalları 20, 22, 449
Güllələnmiş Azərbaycan generallarından bir qismi 674
Gülüş otağı: Deyirlər ki... 381
Günahsız məhbus 565, 720, 756
Günəşin ilk şəfəqləri hara düşür... 588, 650
Günyaz Nəzirli 170, 258
Günyazı xatırla barı 259
Günyazın kitabı çıxsayaxşıdı 260
Hacı Rəhim Ağa Dilbazov Vəhidi (1822-1874) 589
Halal şəxsiyyət 351
Halallıq 651
Hamlet həqiqi vətənpərvərdir 398
“Heç kim güllələnməsin...” 739
Heç vaxt unutmadığım Yusif Alı oğlu 705
Həqiqət uğrunda döyüşən qələm 520
Həlak olanın adını yad etmək onu həyata qaytarmağa
bərabərdir 352

- Hər bir dühanın xəzinəsindən 652
Hərb tariximiz öyrənilir 262
Hərb tariximiz tədqiq olunacaq 261
Hərb tariximizdə nələr olmuşdur? 450, 484, 485, 521
Hərb tariximizdən 333, 353, 451, 486
Hərbçi Vəkilovlar - nəsillərə nümunə 452
Hərbi layihə 289
Hərbi mətbuat tariximizdən 290
Hərbi şərqilərimiz 291
Hərbi tariximizin açılmamış daha bir səhifəsi 334
Hərbi təhsil dalınca 757
Həsən bəy Ağalarov 487
Həsən bəy Zərdabinin Hənifəsi və ya iki məşəl 382
Həsənin əməli 132
Həzi ilə görüş 721
Hiylə 182
Hörmət 113
Hörmətli redaksiya! 233
Hünər 234, 335
Hüseyn xan Naxçıvanski 421, 453
“Xalq Səməd bəy Mehmandarovu sevir və ona inanırdı” 522
Xalq yazıçısının iki məktubu 696
Xalqımızın tanımadığı 54 azərbaycanlı general haqqında ilk dəfə tədqiqat aparmaq mənə nəsib olub 399
Xalqın qəlbində yaşayan Səməd Vurğun 675
Xanbaba xan Mirzə Qacar 488
Xatirə 196
Xatirələr 93
Xeyrxahlıq unudulmur 235

- Xilaskar 400
Xoştəb Nazir 183, 263, 590
İgid ölər, adı qalar 212
İki epizod; Şairin cavabı; Vurğunun izi... 354
İki görüş 355
İki görüş: Nalçık səfəri; şair Qaysın Quliyev və M.Şoloxovun yanında; Arxasına arxa ol ki... 356
İki qoşma, bir şəkil 150
“İki Sahil” qəzetinin redaktoru Vüqar Rəhimzadə cənablarına 383
İkinci Azərbaycan təyyarəçisi 740
İkinci Azərbaycan təyyarəçisi kim olub? 197
İkisi də 68
İlahi, Sənə min şükür; Cənnət görünsün;
Mən Mirzə deyiləm 591
İlisulu generalın faciəsi 236, 357
İlk admiralımız 489
İlk admiralımız kim olub yaxud hərbi dənizçilik tarixinə bir nəzər 336
İlk admiralımız: Bələdçi qızın dedikləri; Sənədlərdən soraq aldım; Mənbələrdən gələn səslər; Admiralın ömür yolu; Qəribə xoş bir təsadüf; Admiral həm də alimdir 292, 337
İlk azərbaycanlı admiral 697
İlk buraxılış 237
İlk generalımız 338
İlk hərbi memuarımız 490
İlk hərbi redaktorlarımız 293
İlk hərbi şəfqət bacısı 294, 358, 545
İlk maarif işiği 184
İlk milli xəritəmiz 310

- İlk səma şahinimiz 107, 311, 491
İncə qəlbli, şair təbli sərkində 492
İntizarın sonu 124, 653, 676
İsmayıl xan Kəngərli (Naxçıvanski) 454
İsmayıl xan Naxçıvanski 455
“İstedadları qoruyun...” 171
İstiqlal mücadiləmizin qəhrəmanlarından biri 422
İşdən sonra 57
İyirminci ildə Qarabağ döyüşləri 456, 493, 706
Kapitan-şair Mustafa ağa Həsən ağa oğlu Qiyasbəyov
(1824-1873) 592
Kazımağa Salik Şıxlinskiyin bayatı boxçası 339
Kazımbəyli Cahangir bəy 593
Kəngərliyin son generalı 213
Kəsəmənli Şirin bəy 594
Kimdir general Heybətov? 214
Kişi sözü 238
Knyaz-podpolkovnik Mehdiqulu xan Usmiyev 546, 595, 698
Komissar Heydər Vəzirov 494
Komissar Heydər Vəzirov; 37-nin general qurbanları; Sahibə
xanımla söhbət 264
Komissar Sarı Şəmistan 699
Kor şair 265
Kölgələrə işıq düşür... 312
Körpü-keçid lazımdır 39
Körpülü həsrəti (və onun tarixi haqqında
bilgilərdən) 34, 495
Kırım dəftəri 19, 105, 108, 596
Kırım uğrunda döyüşlərdə 139
Qabil və xoşbəxt şair 707

- Qacaq Kərəmin anası və babası 655
Qacar Əmənulla Mirzə Bəhmən Mirzə oğlu 597
Qacar Əmir Kazım Mirzə Bəhmən Mirzə oğlu 598
Qacar Feyzulla Mirzə Bəhmən Mirzə oğlu 599
Qacar Xosrov Mirzə Bəhmən Mirzə oğlu 600
Qacar Məhəmməd Mirzə 601
Qacar Seyfulla Mirzə Bəhmən Mirzə oğlu 602
Qacar Sədrəddin Mirzə 603
Qacarlar 9
Qacarlar nəslinin general oğulları 677
Qacarlar: General Əmənullaxan Qacar; Əlahəzrət yoldaş hərbi Nazirə; General-mayor Feyzulla Mirzə Qacar; Polkovnik Şahzadə Seyfulla Bəhmən Mirzə oğlu Qacar; Polkovnik Şahzadə Xosrov Mirzə Qacar 340
Qacarlara münasibətimizi dəyişməliyikmi? 547
Qacaq Kərəmi doğan ana 401, 654
Qaxda Səməd Vurğun muzeyi 656, 741
Qarabağ döyüşləri 457
Qarxunlu Əsrəf bəy 13, 402
Qarxunlu Əsrəf bəy haqqında kitab 403
Qaydadır, yaradan yaşayacaqdır 384
Qayğı 75
Qayıbov Bahadır Hüseyn Əfəndi oğlu 604
Qayıdacağam! 69
Qaytabaşı Əbdülhəmid bəy Şərif bəy oğlu 605
Qazax Müəllimlər Seminariyası 606
Qazax seminariyası 523
Qazax seminariyası və seminariya binasını kim bağışlayıb? 423
Qazax seminariyası: Binanı kim tikib? 215

- Qazax seminariyasına binanı kim bağışladı? 657
Qəfil gələn qonaq 185
Qəhrəmanların sorağında 172
Qələbə bayraqlı əsgər 125
Qərribə tale 109
Qərribə talelər 2
Qərribə təsadüf 186
Qəsəbə yaşıllaşır 46
Qəzənfər ömrünün işığı 607
Qiyətli tapıntı 295
Qocalmayan kişilər: Baba deyiləsi kişilər çoxdur;
52 yaşlı generala oğul payı; Ruslar məğlub oldu, Mehmandarov
yox 424
Qorxu 94, 548, 678
Qori seminariyasının arxivi niyə yandı? 733
Qori seminariyasının Azərbaycan şöbəsinin yaradıcısı 722
Qoridən gələn qatar 7, 24, 216, 239, 266, 758
Qoşa fontan armaturu 40
“Qürbət eldə can vermərəm ölümə...” 359
Leninqradda iyirmi iki gün 160
Lətif etimadı doğruldur 41
M.Ə.Rəsulzadə tədqiqat obyektim deyil... 460
Malçı əhvalatları 313
Mart ayında hər b tariximizdə nələr olmuşdur? 458, 459
Mehbalı Əliyev Azərbaycan ordusuna “qalib gəldi”.
35 nəfərlik qoçu dəstəsi və iki traktor hücumu keçdi... 658
Mehdiqulu bəyi tanıyan varmı? 524
Mehmandarov Səməd bəy 608
Mehmandarovu və Şıxlinskini Nəriman Nərimanov
ölümdən qurtarıb 566

- Mehmandarovun Çəmbərəkənddəki məzarı
yerlə-yeksan edilib 567
- Meşəbəyi 126
- Meşəbəyi Cəfərqulu 659
- Məhəd bəy Vəkilovun dəftəri 360
- Məktublardan sətirlər 42
- Məmməd Aşurovun... muzeyi 173
- Məmməd Koxa əhvalatı 240
- Məmməd Koxanın acı taleyi 660
- Mən Azərbaycanda olub və olacaq hərbi və ziyalı nəsillərin
tarixini yazmağı qarşıma məqsəd qoymuşam 385
- Mən fəxr edirəm ki, general Mustafa Nəsirovla Dəmir Qapı
Dərbənddə həmsöhbət olmuşam 742
- Mən Vurğunu görmüşəm 241
- Mənim cavan Vilim” 496, 743
- Mənim tanıdığım Səməd... 79
- Məşhur soyadlarımız 425
- Məzarsız general 708
- Mixaylo haqqında söhbət 174
- “Mixaylo”nun silahdaşları 114, 151
- Mixaylonun bacıları ilə görüş 709
- Mixaylonun komandiri 710
- Mixaylonun partizan silahdaşları 711
- Milli ordu generalı 217
- Milli ordumuzun yaradıcılarından biri – general Həbib bəy
Səlimov 609
- Milli sərkərdələrimizin faciəsi 267, 268, 269
- “1909-cu il yanvarın 30-da” 549
- 1920-ci ildə Qarabağ döyüşləri 23
- 1920-ci ildən sonra Azərbaycanın 69 generalının

- 19-u güllələnib 679
1920-ci ilə qədər 69 generalımız olub 610
1941-45-ci illərin Böyük Vətən müharibəsində Sovet xalqının qələbəsinin 30 illiyi haqqında” 89
1937-ci ilin general qurbanları 497
Miniatürlər 58, 65, 106
Mirzə İbrahim Səba 461
Mirzə İbrahimov – 90: Xalq yazıçısının iki məktubu 498
Molla Məhəmmədin üç hazırcavablığı 314
“Molla Nəsrəddin” ədəbi məktəbi mühitində 426
“Muğan, Muğan olsa...” 744
Mübarizlərin şərəfli adı əbədi yaşamalıdır 499
Müdrək Ağsaqqaldır 661
Müharibə qocaltdı böyük Vurğunu, o da lənətlədi qanlı qırğını 662
Müstəqil Azərbaycan Cümhuriyyətinin ilk Hərbi naziri 500
N.Nərimanov: “Heç kim güllələnməsin” 745
Nadir artilleriyaçı 341
Nağıl məkanı: Salam, a Ceyran bala 296
Naxçivanski Cəmşid Cəfərqulu oğlu 525, 611
Naxçivanski Hüseyn xan 614
Naxçivanski Hüseyn xan Kalbalı xan oğlu 526
Naxçivanski İsmayıl xan Ehsan xan oğlu 527, 612
Naxçivanski Kalbalı xan Ehsan xan oğlu 613
Neftölçən 70
Nə üçün “Salyan kazarması” deyirik? 615
Nəbibəyov Bəhram bəy Qasım bəy oğlu 616
Nəyimə lazımdır; Cəza çəkməyə hazırım 617
Nəzirli ocağının üç şairi 15

- Niyə yeməyib...; Cəhənəm aşığı; Niyə oturubsan?; Andımı pozmamışam 361
- Novruzov (Berker) Cahangir Hüseyn oğlu 618
- Novruzov Teymur bəy Novruz oğlu 619
- Növcavanlar var olsun... 297, 680
- Nurlu, pak Rəşid müəllim 723
- Nuru Paşanın Qafqaza yürüşü 501, 712
- “Oxucum, bu surət sizə bəllidir”... 140
- Olmuş əhvalatlar: Arvadın sir-sifəti bəs eləyər; Misraya minib gəlirsiniz; Oğurluğu kimdən öyrənibsən?; Aşıq sazıynan tanınar; Əmim qızı Qarayazıda ərdədir; Səməd Vurğunun təklifi 429
- Olmuş əhvalatlar 315, 427, 428
- Onlar bizim xilaskarlarımız olmuşlar 404
- Onu eləyə bilməyəcəm 134
- Onun faciəli taleyi 620
- “Ordu xalqın istinadgahıdır” 502
- Ordu quruculuğu tariximizdən 316
- Ordusu olmayan xalq məhvə məhkumdur 270
- 37-nin general qurbanları..... 242, 405, 430, 431, 462
- Ölkədə yeni oğrular – plagiatlar peyda olub 406
- Ömrün bir yarpağı 95
- Ömrün son günləri 244, 432
- Ömür vəfa eləsəydi... 243
- Ön söz 759
- Ötən günlərin söhbəti 118
- Övlad borcu 175
- Özü Gəncə üsyanının, arxivi isə 37-nin qurbanı oldu 724
- Partizanın hədiyyəsi 119
- Paşa yadigarı 342, 407, 621
- Payızda ağlayan buludlar 317

- Pionerlərin bayramı qarşısında 71
Plagiatlar 408
Plyajda fayton işləyəcəkdir 52
Polad özüllər 47
Polkovnik Daniyal bəy Həlləcov 362, 528
Polkovnik Əbülfət ağa Şahtaxtinski 713
Polkovnik Qalib Vəkilov 198
Polkovnik Şirin bəy Kəsəmənli 226, 318
Port-Arturun azərbaycanlı qəhrəmanları 529, 530, 550, 568
Poruçikin igidliyi 363, 433, 681
Prokurorluq işçiləri haqqında dəyərli kitab 725
Rəqslər dil açanda 80
Ruhlar qovuşanda 569
Rusca-Azərbaycanca qısa hərbi lüğət 271
S.Vurğun: “Çox yazaq, yanaq, yaradaq...” 386
S.Vurğunun nadir fotosu 161
S.Vurğunun yazdığı Sovet İttifaqının Himni 364
S.Vurğunun yeni tapılmış şeirləri 365
Saatda altmış mühərrik 48
Sadıqov kimdir? 141
Sağlam dilənçi 622
Sahibə xanımın söhbət 272
“Salem” şeirinin müəllifi aşiq Mehdi Mehdiyevdir 682
Salnamə yaranan insan 38
Seçicilər klubu 59
Seminarist Əli Qasımovun Lev Tolstoyla görüşü 726, 746
Seminaristin nakam ömrü 714, 727
Sevinc dolu portretlər 81
Səfirin ölümü və Şahzadə Xosrov Mirzə Qacarın
Peterburq səfəri 728

- Səfirin səhvi və ölümü 273
“Səhra qartalı” ilə görüş 90
Səməd bəy Mehmandarov – 140 366 –
Səməd bəy Mehmandarov Birinci Dünya müharibəsində 663
Səməd bəy Mehmandarovla Əliağa Şıxlinskini N.Nərimanov xilas etdi 503
Səməd bəy namında bir kişi gördüm 298
Səməd Vurğunun 100 yaşı qeyd edildi 623
Səməd Vurğunun ilk məhəbbəti 747
Səməd Vurğunun yeni tapılmış şeirləri 367
Sən kimsən, ey igid! 299
Sənədlər danışanda 760
Sənət dostluğu 127
Səngər əhvalatları; Yapmasını bilməyən...; Tərəzinizi dibindən çıxardan oğullar da var; Xoşbəxtəm ki, oğlanlarımı el ağlayır...; Postda salam ne polojno 368
Səni kim unudar? 319
Səni tarixə salımmı? 135
Sənin dastanını özüm yazacam 187
Sərkərdələr 176
Sərv ağacı qədər ömür 188
Solmayan şöhrət 142, 387
Son dövrdə hər b tariximizə dair tədqiqatların açıqlanması hələ tezdir 624
Sonuncu Kəngərli generalı 551
Sonuncu səfər 245
Sovetlərdə insan ovu 463
Sözün ucalığına doğru 715
Sular durulanda 72

- Sular qoynunda gəzinti 53
Sultanov Mehdi bəy 625
Süvari generalı Hüseyn xan Naxçıvanski 570
Şahzadə Bəhmən Mirzə Qacar 504
Şahzadə Bəhmən Mirzə və övladları 274
Şahzadə general Həsən xan Qacar 683
Şahzadə Xosrov Mirzə Qacar 505
Şair Abbas ağa Nazir 275
Şair düşünür... 120
Şair Həvəskar Ağköynəkli 300
Şair Məhşəri Dağkəsəmənli 369
Şair Nazirin poeması 301
Şair ömrü məktublarda 370
Şairin dostu 96
Şairin həyatından dəqiqələr 97
Şairin qəhrəmanı 128
Şairin yadigarı 162
Şanlı hər b tariximiz və qəhrəman generallarımız 700
“Şantaj publisistikası” davam edir 276
Şeir Günyaz Nəzirlinindir 371
Şeirin müəllifi kimdir? 218
Şeyx Şamilin deyimləri 626
“Şəbəkə”dən bir yarpaq 531, 552
Şəxsiyyət 664
Şəmistan Nəzirli babasını tapdı 434
Şəmistan Nəzirli belə dedi 343
Şəmistan Nəzirli yaradıcılığına qarşı
diqqətsizlikdən gileylənir 684
Şəmistan Nəzirlinin Mixail Şoloxovla müsahibəsi 163
Şəmistan Nəzirlinin topladığı gülməli əhvalatlar 464

- Şərəfli ömürlərdən səhifələr 701
Şərq süvari qoşun ulduzu general Yaqub Quliyev 734
Şıxlinski Cavad bəy Məmməd ağa oğlu 627
Şıxlinski Əliağa İsmayıl ağa oğlu 628
Şıxlinski Rüstəm bəy 629
Şıxlinski'nin pərəstişkarı 435
Şirin söhbət 110
Şirvanlı şair Nəseh 277, 729
Şuşalı general Fərəc bəy Ağayev 199
Tablolarda gün işığı 82
Taleymdən razıyam ki... 98, 164
Talışinski Xəlil bəy Mirəli xan oğlu 630
Tam artilleriya generalı Səməd bəy Mehmandarov 12, 571
Tam artilleriya generalı Səməd bəy Mehmandarovun nitqi ... 320
“Tamamilə məxfidir” qrifindən çıxarılmış ad:
Qarxunlu Əşrəf bəy 409
“Tamamilə məxfidir”... qrifi altında uzun illər gizli saxlanmış
sənədlər nədən danışır 321
Tanımadığımız Həsən ağa Bakıxanov?! 761
Tanışlıq 66
Tarix bu gün 631
“Tarixi həqiqət və müasirlik” 278
Tarixi şəxsiyyətlərdən 436
Tarixi yaddaşı yaşatmaq üçün... 410
Təbiət ilhama çağırır məni... 99
Təzə qazma avadanlığı 43
Topoqraf-general İbrahim ağa Vəkilov 16, 302
Tufanlardan salamat çıxmayan dörd qardaşdan biri 344
Tullantılardan məhsul hazırlanır 49
Turşu lazım deyil... 136

- Türk irsini öyrədən general 465
Uğur olsun Gülbəniz 60
Uğurlu səfər 129
Ulu Kəngərli nəslinin generalları 466
Unuda bilmərəm 345
Unuda bilmirəm 716
Unudulmayan yaxşılıq 632
Unudulmaz görüş 115
Unudulmaz səhifələrdən 200
“Unutmaz aləmdə sevən sevəni” 100
Unutsaq, unudularıq 685
Usta Nəfisi 553
Usubov İbrahim ağa Musa ağa oğlu 633
Üç tapıntı 506
“Üçüncü qələbə”... 532
Üzeyir bəy Hacıbəyovun hərbi lüğəti 388
Üzeyir bəyin hərbi lüğəti 322
Üzü bəri baxan dağlar 111, 165
Veşenskidə görüş 121
Veşenskidə Mixail Şoloxovla görüş 762
Vəd ilə ağız şirin olmur 143
Vəkilov İbrahim ağa Paşa oğlu 634
Vəsiyyət: “Mən öləndən sonra açmalı” 219, 323
Vətəni candan əziz tutan general 635
Vəzirov Aslan bəy Zeynalabdin oğlu 636
Vəzirov Bəhram İsmayıl oğlu 637
Vəzirov Firudin bəy Cəlal oğlu 638
Vəzirov Heydər Sadiq oğlu 639
Vəzirov Qambay Məmməd oğlu 640
Vidadi Bayramov – 60 437

- Vurğun keçib bu yerlərdən 1, 4, 91, 101, 102, 166, 372
Vurğun kəndi 116
Vurğun məclisi 144, 438
Vurğun məclisi və yaxud filosof söhbətinin işığında 702
Vurğun ocağında 373
Vurğun ömrü 3
Vurğun ömrü məktublarda 411, 507, 686
Vurğun təbəssümü 103
Vurğuna məhəbbətlə 374
Vurğunun babaları deyib ki...; Neçə yaşında; Sonra bağlaya bilməyəcəksən; Keç yuxarı başa; Qara zağın qaydası; İgidliyə bağışlayıram; Qaban ovu; Canı da çıxsın 412
Vurğunun izi ilə 467
Vurğunun izi... 375
Yada sal məni 641
Yaddaşlarda yaşayan Vurğun 10
Yadigar bilet 145
Yadigarov qardaşları 201, 303
Yadigarovlar cümhuriyyət dövründə 554
Yadların etirafı 376
Yahya bəy Məhəmmədəğa oğlu Qazağı 346
Yaxşı istehsalatçı, mahir təbliğatçı 61
Yanvar ayında hər b tariximizdə nələr olmuşdur? 439
Yazıçılar istilik-nüvə müharibəsini pisləyirlər 146
Yazılmamış xatirə 73
Yeni arxiv sənədi 324
Yeni arxiv sənədləri tapıldı 389
Yəhya bəy Qazağı 304
Yiyəsiz abidələr 202
Yubileyə ayrılmış pul yeyilib 440

Yumor 67
Yüz qırx adda məhsul 50
Zabit Camal Sənsizə məktub 508
Zabitin dəftəri 305
Первый военный летчик Азербайджана
Фаррух Ага Гаибов 687

Müəlliflərin əlifba göstəricisi

Abbasov A. 790
Abdinova Q. 855, 908
Abdullayev T. 980
Abdullayeva İ. 898
Adilqızı S. 837
Ağayeva N. 921
Aruslu B. 882
Asena Z. 909, 910
Aşurov M. 795
Atababa İ. 838, 956
Atdıxanlı A. 922, 923
Aydınoğlu T. 932, 962
Aytən 933
Babaşova Ş. 973
Babayev B. 839, 840
Babayeva P. 942
Bağırov T. 810
Balıoğlu İ. 963
Barat V. 811, 883

Şəmistan Nəzirli

- Bayramqızı Ə. 957
Bayramoğlu A. 820, 826, 827
Bayramov Ə. 924, 925
Bayramsoylu S. 792
Bədəlov N. 989
Bəxtiyar Z. 770
Bəşiroğlu 841
Cabbarlı A. 842
Cabırqızı G. 974
Ceyhun 975
Cəfərov V. 884
Çingizoğlu Ə. 885
Çobanoğlu, F. 926, 935, 964
Dilbazi M. 779, 804
Elsevər M. 844
Elsevər S. 796
Elvüsal H. 773
Esmira 900
Ədil 901
Əhədova K. 943
Əhmədli N. 981
Əhmədov Q. 944
Əhmədov T. 911
Əhmədova K. 945
Ələkbərov Ş. 946
Ələsgər 990
Əlibəyli S. 936
Əlifov N. 991
Əliyev B. 775
Əliyev F. 859

- Əliyev X. 870
Əlizadə T. 976
Ənsər B. 878, 886
Əsədov B. 845
Fərəcullayev F. 846, 847
Givi 879
Göyüzənli Ə. 784
Gül M. 861
Güliyeva A. 814
Hacıyev V. 880
Həbibov İ. 789
Həsənli E. 830, 871
Həsənli N. 797
Həsənov Ş. 767
Həsənzadə T. 831
Hüseynoğlu S. 937
Hüseynov Z. 947
Xiləli Ə. 948
İbrahimov M. 958
İlkin Q. 800, 815, 856, 872, 912
İlyasoğlu R. 977
İlyasov H. 913
İsmayıloğlu A. 848
İsmayılov İ. 873
İsmayılov R. 965, 978
İsmayılova X. 982
Kazımov M. 874
Kəbutər 966
Kələntərli K. 888
Kəmalə 971

Şəmistan Nəzirli

- Könül 949
Qarayeva E. 902, 927
Qoca E. 889
Quliyev A. 890, 914, 950
Quliyev C. 781
Quliyeva A. 816, 857, 903, 915, 916, 917, 918, 928
Qurbanoglu İ. 858
Mahir 862
Mahir S. 822
Mahmudov M. 763, 768, 769, 772, 774, 851, 863, 864, 992
Mahmudzadə S. 817, 852
Mehdixanlı T. 891
Mehriban 938
Mədətəoğlu Ə. 983, 993
Məhbub M. 832, 892
Məhəmməd Ə. 939
Məhəmmədəli M. 853
Məlikzadə H. 984
Məmmədov Ç. 919
Məmmədov M. 788, 833
Məmmədov V. 865, 875
Məmmədova A. 920
Məmmədova T. 834
Məmmədzadə S. 951
Mirzəyeva G. 940
Mustafayev C. 823
Mustafayev V. 929
Mürvətqızı S. 967
Müseybqızı Z. 806
Namazova K. 866, 867

- Nəbiyev M. 876
Nəsib D. 893
Nəzərli T. 818
Nüşabə 894
Ocaqverdiyev O. 764
Öməröglü V. 968
Poladova M. 868
Rəhim F. 793
Rəhimli G. 979
Rövşən 905
Rüstəm K. 869
Rüstəmov T. 783
Rza O. 930, 985
Sabiroğlu Ş. 807
Salmanov İ. 771
Sibrel E.M. 931
Süleymanov M. 798
Süleymanov N. 765
Şahsevənli Z. 906
Şoloxov M. 766
Tahir R. 896, 959
Tahiroğlu A. 809
Tehran Ə. 854
Təkləli M. 954, 969, 994
Tofiqqızı N. 907
Umudlu İ. 955, 960, 961
Usubova V. 970
Vəfahı A. 877
Vəkilova A. 836
Vəkilova S. 778

Şəmistan Nəzirli

Yasinzadə Ə. 776, 777, 782

Zeynalov R. 825

Ziyadoğlu Z. 860

Алфавитный указатель произведений

- Адъютант Наполеона 1057
Азербайджанцы – герои Порт-Артура 1016
Азербайджанцы - герои Порт-Артура: Архивные документы с именами наших отважных сынов изучены не до конца 1024
Азербайджанцы – герои Порт-Артура: Целый ряд офицеров-азербайджанцев находился в числе защитников Порт-Артура 1020
Безвинный узник 1007, 1038
Бои за Карабах - 1920-й 1025
В память о выдающемся полководце: Страницы жизни полного генерала от артиллерии Самед бека Мехмандарова 1021, 1026
В поисках правды: «Колыбельная» генерала Фиридун бека Везирова 1047
Веление судьбы генерала: Фамилия у него русская, но плоть от плоти он – азербайджанец 1039
Вершина ратного полета: Первый военный летчик-азербайджанец Фаррух ага Гаибов 1027
Военный министр Южного Азербайджана: Генерал Джафар Мамедзаде верил в победу 1040
Военнослужащие – племянники генерала Алиага Шихлинского 1022
Встреча 1060
Генерал – ученый1023
Генерал Габиб бек Салимов...: (1881-1920) 1041, 1048
Генерал Джафар Мамедзаде 1003, 1028

- Генерал Джафар Мамедзаде Кавиан 1015
Генерал Ибрагим ага Усубов: Его без суда и следствия
расстреляли на острове Наргин 1059
Генерал кавалерии Гусейн хан Нахчыванский 1058
Генерал Мурад Герай бек Тлехас: или рассказ о трагической
судьбе полководца 1042
Генерал Самед бек Мехмандаров 1004
Генерал-губернатор Бакинского укрепрайона: Повесть о
трагической судьбе Мурада Герай бека Тлехаса 1049
Генералы - жертвы 37-го... 1043
Генералы Гаджары 1051
Генерал-лейтенант Фарадж бек
Агаев-Николай Николаевич 1012, 1014
Генерал-топограф: Выдающемуся ученому и полководцу
Ибрагиму ага Векилову посвящается 1050
Герои умирают, но их имена остаются 1005, 1011
Двадцатый год: бои в Карабахе: Национальной армии
посвящается 1029
Две встречи 1001
Две встречи: Или история одной фотографии 1052
Две незабываемые встречи 1010, 1030
Доброе дело 997
«Достойный увековечения в летописи отечества» 1017
...и битвы, где славно рубились они 1002
Извинительная миссия в Петербург, или о том, как благодаря
принцу Хосрову Мирзе Гаджару удалось избежать третьей
войны с русскими 1053
«История – такая же точная наука,
как и математика» 1061
Михайло и его соратники 1031

- О женщинах, провожающих своих близких на войну 1008
- Первый адмирал – азербайджанец 1032
- Первый военный летчик Азербайджана – Первый генерал Национальной армии 1044
- Первый сокол с берегов Куры 999
- Полковник Даниял бек Галладжов: Отважному военачальнику Национальной армии посвящается 1033
- Полковник-лейтенант Шамистан Назирли: «Одной жизни мало...» 1018
- Последние дни жизни 1054
- Последний день генерала: Мамед бек Сулькевич держался с достоинством перед расстрелом 1055
- Рука моя осталась протянутой 1062
- Служение народу: Первому генералу Национальной армии АДР посвящается 1045
- Служение Отечеству 1046
- Соколы первой Республики: Жизненный и ратный путь героев заслуживает бережного изучения 1034
- Соратники «Михайло» 1000, 1035
- Странная судьба 1056
- Судьба генерала: Самед бек Мехмандаров на фронтах Первой мировой войны; Самед бек Мехмандаров в период Азербайджанской Демократической Республики 1036
- Судьбы генералов 1006
- Такие были времена 1009
- «Ты служил своей стране...» 1013
- Трагические судьбы Азербайджанских генералов 996
- Упомянув имена погибших героев, мы воскрешаем их 1019

Фамилия моя русская, но плоть от плоти я азербайджанец:
любил повторять генерал Эйбат Эйбатов1037

Фаррух ага Гаибов 995

Я видел Самеда Вургуна 998

Алфавитный указатель авторов

Абаскулиева Э. 1065

Ахундова (Гаибова) Ф. 1076

Бабаев Б. 1075

Бабаев К. 1067

Бабаев Р. 1079

Касумова Е. 1068

Мамедов М. 1078, 1080, 1081

Мири М. 1077, 1082

Насиров В. 1063

Оруджев Н. 1070

Умудлу И. 1071, 1072

Шахсевенли З. 1069, 1073

M Ü N D Ə R İ C A T

Tərtibçidən	3
Mahmud Mahmudov. Tədqiqatçı ömrü və şəxsiyyəti.....	4
Şəmistan Nəzirinin həyat və fəaliyyətinin əsas tarixləri.....	19
Görkəmli şəxsiyyətlər Şəmistan Nəzirli haqqında.....	23
Şəmistan Nəzirliyə gələn oxucu məktublarından	35
Şəmistan Nəzirinin əsərləri	
Kitablar	39
Ön söz yazdığı, tərtibçisi, redaktoru və tərcüməçisi olduğu kitablar	45
Dövri mətbuatda və məcmuələrdə dərc olunan məqalələri...	47
Şəmistan Nəzirli haqqında	115
Rus dilində	
Основные даты жизни и деятельности Шамистана Назирли	142
Произведения Шамистана Назирли	
Книги.....	145
Газетно-журнальные статьи.....	145
О Шамистане Назирли	155
Köməkçi göstəricilər	159

Şəmistan Nəzirli
Bibliografiya

Nəşriyyat redaktoru: *Mehriban Cəfərova*

Texniki redaktor: *İlahə Hidayətqızı*

Dizayner: *Aynur Əsgərli*

Ünvan: AZ-1000 Bakı ş., Xaqani küç. 57;

E-mail: contact@anl.az

URL: www.anl.az

Çapa imzalanmışdır: 21.02.2014

Sifariş: № 5

H/n həcmi: 11,5

Tirajı: 250

Pulsuz

“Zərdabi LTD” MMC Nəşriyyat Poliqrafiya
müəssisəsində hazır plyonkalardan çap olunmuşdur.